

İbtidai məktəb
və
məktəbəqədər
tərbiyə

1970-ci ildən
çıxır.
№ 1 (158)
yanvar-mart

(Jurnal)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı

2002

1

2002

№ 1

Y.S.Kərimov - Yenilik yollarında.....

| | |
|---|----|
| <i>Fənlərin tədrisi və qabiqəl təcrübə</i> | 3 |
| M.Qasimova- İnkışafetdirici təlimin təşkilinə dair..... | 7 |
| Ş.Nuriyeva- İnteraktiv metodlardan istifadə təlimin keyfiyyətinin yüksəldilməsinin mühüm vasitəsidir | 9 |
| N.Sirinova- İnteraktiv metodlardan necə istifadə edirəm..... | 12 |
| İ.Həmidova- Riyaziyyat tə'limində ədəd anlayışının genişləndirilməsinə dair..... | 14 |
| L.Qocayeva- Riyazi biliklərin tətbiqinin nəzəri- psixoloji əsasları..... | 15 |
| L.Həmdullazadə- Riyaziyyat dərslərində uşaqların inkişaf etdirilməsi..... | 17 |
| <i>Tərbiya məsələləri</i> | |
| Uşaq Hüquqları Konvensiyası..... | 23 |
| M.Pirimova- Uşaqlar birliyi ilə işin təşkili..... | 25 |
| S.Həsənova- Kiçikyaşlı məktəblilərin intizam tərbiyəsi..... | 28 |
| S.Bağirova- Müəllim-şagird münasibatlarının təlimin keyfiyyətinə tə'siri..... | 31 |
| <i>Psixologiya və defektologiya məsələləri</i> | |
| Ş.Abdullaeva- Kiçikyaşlı məktəblilərin həmyaşlıları və müəllimlə qarşılıqlı münasibətlərində müşahidə olunan bəzi məqamlar..... | 34 |
| O.Şahsuvarova- Zöif eşidən uşaqlarda eşitmənin inkişaf etdirilməsi..... | 37 |
| Y.İbadov- Pedaqoji təfəkkürün inkişafında «Mücərrəd kompozisiyalar şəklində tibbi - pedaqoji- psixoloji testlər»in rolu..... | 39 |
| <i>Məktəbəqədər tərbiya</i> | |
| R.Abbasova - Yeni pedaqoji təfəkkürə əsaslanan interaktiv metodların tətbiqi təcrübəsindən..... | 43 |
| A.Qurbanova - Riyaziyyatdan açıq məşğələ..... | 46 |
| X.İbrahimova- Uşaq şəxsiyyətinin inkişafında tərbiyəçinin rolü..... | 50 |
| D.Dadaşzadə - İnteraktiv təlim metodları və yeni pedaqoji texnologiyaların tətbiqi təcrübəsindən..... | 53 |
| <i>Məktəbsünaslıq</i> | |
| V.Xəlilov- Məkəbdaxili metodbirleşmələrin fəaliyyətinə dair..... | 57 |
| <i>Təhsildə yenilik</i> | |
| R.Mustafayeva- Açıq Cəmiyyət İnstututunun «Addim- Addim» təhsil programı və onun mahiyyəti..... | 61 |
| N.K.İvankin, A.M.Kostin - XXI əsrda ibtidai məktəb necə olmalıdır?..... | 65 |
| <i>A.Saig 120</i> | |
| Emiliya Kərimova- Şair- pedaqq. | 69 |
| Suallara cavab..... | 72 |

Baş redaktor: Y.S.Kərimov**Redaksiya heyəti:** A.Muradov, M.Musayev, N.Əliyeva, A.Həsənov, V.Xəlilov, N.Alnəgiyeva, S.Həmidov, Ə.Hüseynov, L.Məmmədova, R.Süleymanova.**Yiğilmağa verilmiş:** 05.03.2002. Çapa imzalanmış: 23.03.2002.

Kağız formatı 70x1081/6. Şərti çap vərəqi 6.5. Uçot nəşr vərəqi 6.

Sifariş № 18. Tirajı 800. Qiyməti 8 000 manat.

Redaksiyanın ünvani: 370010, Bakı şəh., Azərbaycan prospekti, 40.

Tel: 93-84-41.

"Nağıl evi"-nin mətbəəsində hazır depozitivlərdən çap olunmuşdur.**Ünvan:** 370010, Bakı şəh., Tramvay döngəsi, 2/6.

Tel.: 98-56-38. Lisenziya: seriya AB №022157.



Y.Ş.Kərimov,
professor

Respublikamızın məktəblərində islahatın həyata keçirilməsi yeniliyə geniş üfüqlər açır. Bu gün təhsil sistemimiz elə bir şəraitdə fəaliyyət göstərir ki, ona dönyanın hər yerində axın-axın informasiya daxil olur. Bu informasiyanın əksəriyyəti, şübhəsiz, Amerika, Fransa, Rusiya və İsrail dövlətlərinin təhsil sistemindən gəlir. Belə informasiya böllüyü bə'zən onlarla tamış olan və mahiyyətini lazımnıca dərk etməyənləri çəş-baş salır. Onlar indiyədək aydın təsəvvür etdikləri məsələlərə də şübhə ilə yanaşırlar. Beyinlərdə yaranmış düman bə'zilərinin cəsarətini azaldır, yeni mövqeni müəyyənləşdirmələrinə mane olur. Ona görə də təhsil sahəsində xarici təcrübəyə münasibət bir-birinə tam əks olan üç qütbə ayrıılır. Birinci qrup alim, metodist və müəllimlər illərdən bəri alışdıqları sovet təhsil sisteminin müsbət tə'sirindən aralana bilmir, yaxud aralanmaq istəmirlər. İkinci qrup mütəxəssislər mövcud sistemi kökündən dəyişərək xarici ölkələrin təcrübəsini olduğu kimi məktəblərimizə köçürməyi tələb edirlər. Nəhayət, az da olsa, üçüncü qrupun nümayəndələri dünya təcrübəsini diqqətlə öyrənib, elmi cəhatdən təhlil etdikdən sonra ondan bəhərlənərək müstəqil təhsil sistemi formalaşdırmağı üstün tuturlar.

Bu yanaşmaların nə birincisi, nə də ikincisi ilə razılaşmaq olar. Birincilər tam mühafizəkarlar, ikincilər isə mahiyyətinə vərmədan yenilik xatirinə hər şeyi qurban verməyə hazır olanlardır.

Pedaqoji ictimaiyyətin nümayəndəleri, xüsusiylə, yaşlı nəsil keçmiş ittifaqın təhsil sisteminin dünya şöhrətini inkar edə bilməz. Almaniya və Yaponiyanın təhsil sistemlərini ətraf-

lı təhlil etdikdən sonra onların mütarəqqi cəhətləri üzərində ustalıqla qurulmuş sovet təhsil sistemi az bir zaman içerisinde təhsildə, nəticə e'tibarılı elmin müxtəlif sahələrində inqilab etdi. Dönyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox dövlətləri bu sistemdən bəhrələndilər. Biz də həmin sistemin məhsuluyuq. Bu gün Azərbaycan təhsil sisteminde olan uğurların əksəriyyəti üçün ittifaqa daxil olan digər xalqlarla birlikdə yaratdığımız həmin sistemə borcluyuq. Bunu nla belə, həyat yerində saymır, daim inkişafdadır. Dönyada həyatın bütün sahələri üzrə xəyalagəlməz dəyişikliklər baş verir. Əgər Sovetlər İttifaqı süquta uğramasayıdı belə, şübhəsiz, bu gün öz təhsil sisteminə bəyənməyəcək, islahatlar aparacağıdı. Bu gün onun varisi olan ölkələrdə, xüsusiylə Rusiyada aparılan axtarışlar, yenilikçilik təşəbbüsü bunu bir daha sübut edir. Deməli, yeniləşmə labüdüdür, həyatın tələbidir.

Biz dünyada baş verən bu prosesdən kənardı qala bilmərik. Dünya təhsil sistemi ilə az-çox tanışlıq göstərir ki, öyrənilməli və məktəblərimizə götərilməli şeylər çoxdur. Elə bir təhsil sistemi tapılmasa ki, onda nə isə diqqəti cəlb edən cəhət olmasın, ondan öyrənmək lazımlı gəlməsin. Bəs nə etməliyik? Şərqi, yoxsa Qarba müraaciət etməliyik? Konkret şəkildə Amerikanın, yoxsa İsrailin, Fransanın, yoxsa Rusiyanın təhsil sisteminin götürməliyik? Heç birini. Əgər biz buna çalışsaq da, nail ola bilmərik, cünki təcrübəni (sistemi) eynilə köçürmek mümkün deyil. Köçürüldən ideyadır. Biz müstəqil dövlətdə yaşayırıq. Bu müstəqilliyyət dönyanın heç bir dövlətinin keçmədiyi bir yolla gəlmışık. Elə bir yolla ki, o yalnız bizim azadlıq

uğrunda mübarizəmizin xarakteri, saysız-hesabsız şəhidlərin qanı bahasına - sözümüzü dünyaya çatdırmağımızla izah - oluna bilməz. Bu yol həm də bizim qədim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, dilimiz, milli mentalitetimiz, diqqətəlayiq adət-ənənlərimiz, amalımızla bağlı bir yoldur. Nəsimini Nekrasov, Novruz bayramını pasxa bayramı, müğəmatı roken rolla əvəz etmək mümkün olmadığı kimi əsrlərdən bəri yaranmış, keçən əsrde formallaşmış təhsil sistemini (xüsusilə tərbiyə sistemini) kökündən qazib atmaq, hansı ölkəninə sistemini tətbiq etmək mümkün deyil. Təhsil sistemində təkamülə, təkmilləşməyə mövcud kök üzərində inkişafa üstünlük vermək lazımdır. Təkmilləşmə prosesində əcayib terminlərlə müəllimlərimizi qorxutmamaq, onları çətinliklər qarşısında qoymamaq üçün sadə şəkildə geniş izahat işləri aparılmalı, hər şey aydın olmalıdır.

İbtidai təhsil sistemində yeniləşmə nəyin hesabına və necə gedəbilər? Hər şeydən əvvəl, biz öz təhsil sistemimizin keçdiyi yolu təhlil etməli, tarixən məktəblərimizdə nələrin, hansı həcmində, nə üçün və necə tətbiq olunduğunu öyrənməli, təhsilimizin bugünkü durumunu qiymətləndirməli, nələrə ehtiyacın olduğunu dəqiqləşdirməliyik. Yalnız o zaman biz hansı yolla getməyin faydalı olduğunu, hansı ölkənin təcrübəsindən nələri götürməyin vacibliyini müəyyənləşdirə bilərik.

Bələ bir analitik qiymətləndirmə olmadığından bə'zi müəllimlər, təhsil işçiləri hər nə görsələr yenilik adına qəbul edir, fərqliə varmadan tətbiqinə can atırlar. Bə'zən məktəbi yaxşı bilməyən, tə'lim pedaqogikası və psixologiyasından xəbəri olmayan şəxslər özləri üçün yeni olanın başqaları üçün də yeni olduğunu zənn edirlər.

Unutmaq olmaz ki, elm və texnika sahəsində yenilik sür'ətlə baş

verdiyi və nəticə dərhal göründüyü halda, pedaqogika sahəsində bu iş çox ləng gedir, nəticəsi çox gec görünür. XVIII əsrən indiyədək tə'limin metodları və prinsiplərində, dərsin tipləri və quruluşunda cüz'i dəyişikliklər baş vermişdir. Təsadüfi deyildir ki, son illərdə təhsil sistemində əsaslı dəyişikliklərin aparılması mühüm problem kimi hamimizi düşündürür.

Bu gün məktəblərimizə ayaq açan yeniliklərin bir çoxu əslində yeni kəşf, ixtira deyil, uzun illər boyu müəllimlərimizin öz fəaliyyətlərində tətbiq etdikləri və yeni libasda, yeni adla peydə olan metod və priyolların, vasitə və prinsiplərin, texnologiyaların təkmilləşmiş variantıdır. Məgər əvvəller bütün müəllimlər hər bir dörsdə yalnız yaddaşa əsaslanmışlar? Məgər 35 il bundan əvvəl akademik L.V.Zankovun sistemi üzrə işləyən üçillik ibtidai tə'lim sisteminin ana xətti yaddaşa deyil, təfəkkürə əsaslanmaq deyildi? Məgər o zamanlar dərsliklərdə düşündürücü, problem situasiya yaradan suallar qoyulmurdu? Şagirdləri düşündürmək, onların təfəkkürünün inkişaf etdirilməsi heç kəsin yadına düşmürdü? Məgər müəllim şagirdlərin əqlini hərəkətə gətirən suallara müraciət etmirdi? 60-ci illərdə tə'limin intensivləşdirilməsi təhsilin keyfiyyətini yüksəltmirdimi? 70-ci illərdə respublikanın bütün məktəblərində problemləi tə'limin tətbiq olunması, problemləi sərhin, qismən axtarıcılığın, tədqiqatçılıq metodunun tətbiqini tələb etmirdimi? 80-ci illərdə tə'lim prosesinin optimallaşdırılması sahəsində aparılan işlərin məktəbə tə'siri yox idi? Müəllimin özünü, şagirdlərini yüklemədən, yormadan, az vaxt içərisində çox, yüksək keyfiyyatlı bilik, bacarıq və vərdişlər verəməsi ilə tə'lim prosesinin optimallaşdırılması tə'min olunmurdumu?..

Bu gün sərhədləri aşış ölkəmizə gələn bütün yeniliklərdə «şagirdlərə öyrənməyi öyrətmək» ideyası təqdim olunan hər hansı sistemin mərkəzinə

qoyulur. Halbuki bu ideya 150 il əvvəl K.D.Uşinski tərəfindən irəli sürülmüşdür. Keçən əsrin ortalarına yaxın pedaqoq müəllimlərimiz bu ideyanı döñə-döñə bize təlqin etmişlər. Məktəblərimizdə həmişa bu-na əməl olunması tələb edilmişdir. Bunları xatırlatmaqdə məqsədim odur ki, həmin ideyalar keçən əsrin ikinci yarısında yüksək göstəricilər əldə etməyə imkan vermiş, lakin onların geniş ölçüdə sistemli tətbiqi üzrə əsaslı iş apara bilmədiyimizdən, bütün bunlar kompaniya xarakteri dışından sonrakı nəsillərə ötürülməmiş, ömrü uzun olmamışdır. Bu gün biz həmin ideyaların hansı ölkədən, hansı məzmunda, hansı adla gəlməsindən asılı olmayaraq onları təqdim edənlərə minnətdarlığımizi bildirməli və həmin mütəxəssislərin irəli sürdükləri yeni səmərəli ideyaların tətbiqinə geniş yol açmalıyıq.

Son illərdə Dünya Bankı, Açıq Cəmiyyət İnstитutu (Soros) və digər xarici cəmiyyətlər öz təhsil sisteminin yeniliklərini, öz texnologiyalarını təqdim edirlər. Üç ildir ki, Dünya Bankının təşkil etdiyi 20 pilot məktəbində xeyli iş görülmüşdür. Həmin məktəblər təmir olunmuş, müəyyən tədris ləvazimatı ilə təchiz edilmiş, dərsin kooperativ metodla (bloklarla) təşkilinə başlanılmışdır. İndi həmin məktəblər üçün integrativ tədris proqramları hazırlanır, yaxın gələcəkdə dərsliklərin hazırlanması nəzərdə tutulur. Pilot məktəblərində iş sistemi tədris prosesinin nəticələri bəyənilərsə, təcrübə respublikamızın bütün məktəblərində tətbiq oluna-caqdır.

Açıq Cəmiyyət 4 ildir ki, respublikamızın məktəbəqədər müəssisələrində işə başlamış və uğurlar əldə etmişdir. Üç ildir ki, ibtidai siniflərdə də onların texnologiyası tətbiq olunur. Anadan olandan on yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş demokratiya dəyərlərinə əsaslanan bu yeni təhsil modeli uşaqların ilkin

təhsili sahəsində Amerika, Avropa təhsil ənənələri ilə Azərbaycanın təhsil ənənələrinin birləşdirilməsinə xidmət edir. Bu layihələr uşaqların təbiyəsində humanist psixologiya və pedaqogika prinsiplərinə əsaslanır. Layihənin məqsədi uşaqları həyata, cəmiyyətin demokratikləşdirilməsində fəal iştirak etməyə hazırlamaqdır. Bu istiqamətdə uşaqlar dəyişiklikləri qəbul etməyə, təhsil almağa sə'y göstərməyi, müstəqil seçim aparmağı yaradıcı və tənqidi düşünməyi, problem qaldırmağı və onu həll etməyi bacarmalı, özünü cəmiyyətin bərabərhüquqlu bir üzvü hesab etməlidir. Dünya Bankının texnologiyasının da bu texnologiyaya oxşar cəhətləri çoxdur.

Dünya Bankı və Açıq Cəmiyyət İnstitutunun təklif etdiyi təcrübədə diqqəti cəlb edən bə'zi cəhətləri nəzərdən keçirək.

1.Şagirdə təhsil prosesinin bərabərhüquqlu tərəfi kimi baxmaq. Tədris edən, təbiyə verənə onu alan arasında yüksək insanı münasibətin yaranması. Şagirdlərdə müəllimə hörmət, müəllimlərdə şagirdlərə məhəbbət və qayğı hissini yaranması. Əməkdaşlıq pedaqogikasının formalılması.

2.Şagirdin gələcək həyatında, praktik fəaliyyətdə lazımlı olmayaçaq ikinci dərəcəli mə'lumatlarla, nəzəri materillarla yüklenməməsi. Onlara əldə etdikləri ilə əlaqədar müvafiq bacarıq və vərdişlərin verilməsi.

3.Tə'lim prosesində şagirdlərin yalnız müəllimi dinləmələri, onun dediklərini mənimsemələri ilə kifayətlənməmək. Onları bir subyekt kimi fəal dərkətmə prosesinə, müəllimlə, yoldaşları ilə canlı dialoqa qoşmaq. Onlara öyrənməyi öyrətmək.

4.Sınıfdə dərs sisteminin mə'lum qəlibə salınmış formasından el çəkərək mövzudan, məqsəddən asılı olaraq dərsin müxtəlif formalarda interaktiv metodlarla təşkilinə nail olmaq. Dərsdə uşaqları qruplara ayırib, hər bir qrupa mövzu ilə bağlı ayrıca

tapşırıq vermek, tapşırıqların qrupun sa'yı ilə (kollektiv) yerinə yetirilməsinə nail olmaq. Hər bir qrupun eməyinin nəticəsini sınıfın mali etmək.

5. Müəllimlərin pedaqoji, psixoloji, metodik hazırlığının yüksəldiləməsini tə'min etmək üçün səmərəli seminarlar, məsləhətlər, məşqlər təşkil etmək.

6. Valideynlərin tədris prosesinə tərəfdaş və müttəfiq kimi «daxil olmalarına» programların həcmi, sistemi, tə'lim - tərbiyə prosesinin təşkili ilə əlaqədar onların məsləhət vermələrinə, bilavasitə iştirak etmələrinə şərait yaratmaq.

7. Tə'lim prosesində şagirdlərin inkişaf etdirilməsinin ön plana çəkilməsi. Dərsdə, digər məşğələlərdə şagirdləri problem qarşısında qoymaq, problem situasiyanın köməyi ilə onların təfəkkürünü fəaliyyətə gətirmək, hər bir fərdin mühakimə yürüdərək əqli nəticəyə gəlməsinə nail olmaq.

8. Təhsildə bərabərlik probleminin həlli istiqamətində işi gücləndirmək. Hər bir vətəndaşın təhsil almaq hüququna əsaslanaraq uşaqların yaşadıqları sosial şəraitin, təhsil aldıqları şəraitin, tədris ləvazimati ilə

təchiz olunma vəziyyətinin, bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyələrinin və s. yaxşılaşdırılması.

9. Təhsildə səmərəliliyin artırılması və keyfiyyətin yüksəldilməsi.

10. Təhsildə obyektiv qiymətləndirmənin tə'min edilməsi. Şagirdin, müəllimin, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin işlənməsi.

11. Tə'limin informatlaşdırılması, məktəblərin kompüterləşdirilməsi və yeni texnologiyaların həyata keçirilməsində ondan istifadə olunması.

12. Məktəbin alternativ dərslik və dərs vəsaitləri ilə təchiz olunması.

13. Uşaq bağçası ilə məktəbin arasında varisliyin tə'min edilməsi. Bu məqsədlə imkan daxilində uşaq bağçası-məktəb kompleksindən də istifadə olunması.

14. İbtidai tə'limin idarə olunmasının düşünülmüş sisteminin işləməsi və s.

Təhsil islahatının həyata keçirildiyi dövrə bizi düşünməyə vadar edən belə təklif və tösiyələrin sayını artırmaq mümkündür. Vəzifəmiz onların hər birinin mahiyyətini öyrənmək və fəaliyyətimizdə tətbiq etməkdən ibarətdir.

ƏZİZ MÜƏLLİMLƏR!

Biz Təhsil İslahatının həyata keçirildiyi bir şəraitdə fəaliyyət göstəririk. Ciddi axtarışların getdiyi hazırkı dövrə dərsliklərin stabillığını tə'min etmək mümkün deyil. Qarşıdakı dərs ilinə ciddi hazırlıq işləri gedir. Təhsil Nazirliyinin göstərişi ilə mövcud dərsliklərin həcmi xeyli azaldılmışdır. Həcmin azalması istər-istəməz məzmunda müəyyən dəyişikliklərin aparılması deməkdir.

1992-ci ildən indiyədək aparılan müşahidələr, müəllimlərin fikir və mülahizələri da "Azərbaycan dili" dərsliklərində bə'zi dəyişikliklərin edilməsi zərurılıyını irəli sürür.

Bu gün "Azərbaycan dili" dərsliklərinin mözmununda, quruluşunda yaxşılığı doğru müəyyən dəyişikliklər edilir. Şübhəsiz, bu dəyişikliklər bütövlükdə tədrisin mözmunu və idarə olunmasında müəyyən dəyişikliklərin aparılmasını təkildə tələb edəcəkdir. Dərsliklərdə edilən hər hansı dəyişiklik tədris komplektində - dərsliklərə rəhbərliklər, metodik göstərişləri, metodik işləmələri, onlarla əlaqədar vəsaitləri dəyişikliklərə mə'ruz qoyulması, həzirdə məktəblərin istifadəsində olan imla və ifadə mətnləri məcmuələri dəyişilməlidir. Onsuz da 2000-ci ildə aparılmış planlaşdırılarda bir neçə bölmədən sonra yoxlama imlaların verilməsi mümkün olmadığından izahlı və ya xəbərdarlıqlı imla mətnlərinə yoxlama xarakteri vermək müəllimlərin ixtiyarına buraxılmışdır. Rüblərin və dərs ilinin axırı üçün yoxlama işinin verilməməsi də çatınlik törədir. Bunları və buna bənzər başqa halları qaydaya salmaq məqsədilə yeni imla və ifadə mətnləri hazırlanır.

İNKİŞAFETDİRİCİ TƏ'LİMİN TƏŞKİLİNƏ DAİR

Minurə Qasimova,
210 nömrəli məktəbin sinif müəllimi

Tə'lim və inkişaf anlayışı bir-biri ilə üzvi surətdə əlaqədardır. Sübut olunmuşdur ki, uşaqların ümumi inkişaf səviyyəsi nə qədər yüksək olarsa, onların tə'lim prosesi də bir o qədər müvəffəqiyyətlə keçər, uşaqlar yeni materialın dərk olunmasına daha çox cəhd göstərərlər. Əgər tə'lim prosesi uşağın təfəkkür imkanlarının inkişafına stimul yaradırsa, deməli, onun ümumi inkişafına kömək göstərəcəkdir.

Tə'lim prosesi inkişafetdirici olmalıdır. Bu zaman kiçikyashlı məktəblilərin psixoloji, fiziki imkanları nəzərə alınmalıdır. Buraya onların son dərəcə impulsiv və çevik olması, yüksək həssaslığı, sosial təcrübəsi daxildir.

Altuyaşların tə'liminin müvəffəqiyyətli, cəlbedici xarakter daşımıası üçün maraqlı və əyləncəli oyunlara da yer vermək lazımdır.

Ana dili və riyaziyyatdan didaktik oyun şəklində aparılan inkişafetdirici tapşırıqlar şagirdlər tərəfindən yeni biliklərin asan mənimşənilməsinə kömək edir.

Riyaziyyata aid çalışmalar:

1. Bu üçbucağın içərisində neçə üçbucaq var?
(5 üçbucaq)



2. Düzbucaqlının daxilində neçə üçbucaq var?
(8 üçbucaq)



3. 1 və 6 rəqəmindən istifadə edərək ən böyük və ən kiçik üçrəqəmlü ədədləri yaz.

4. $10 - 7 = ?$ yazılışında hansı əməl buraxılmışdır?

5. Ağacda üç quş vardı. Əli gülə ilə onlardan birini vurdu. Ağacda neçə quş qaldı? (heç biri).

Bələ tapşırıqlar şagirdlərdə böyük marağa səbəb olur və onların riyazi təfəkkürünü inkişaf etdirir.

İbtidai siniflərdə şagirdlərdə yaradıcı fəaliyyəti inkişaf etdirmək üçün qarşıya sual qoymaq lazımdır. Bu, uşağı yaradıcı fəaliyyətə istiqamətləndirir, onları əxtarişa səfərbər edir.

Tə'lim prosesində şagirdlərdə müşahidəcilik, müqayisə etmək, təhlil-tərkib ümumiləşdirmə, mücərrədləşdirmə, əqli nəticəyə gəlmə kimi mühüm təfəkkür əməliyyatları formalasır. Bu, xüsusilə, ana dili və riyaziyyat tə'limində həyata keçirilir.

Riyaziyyat tə'liminin inkişafetdirici tə'siri onun məzmunundan, şagirdlərin fəaliyyətindən və müəllimin malik olduğu konkret vasitələrdən asılıdır. Tə'limin inkişafetdirici xarakter daşımıası üçün xüsusi çalışmalar seriyasının hazırlanması, şagirdlərin fəaliyyətinin materialın öyrənilməsi ilə əlaqələndirilməsi, dərs və sinifdən xaric işin əlaqələndirilməsi çox mühüm əhəmiyyət kəsb edir.

Mə'lumdur ki, fikri fəaliyyətin başlanğıcı, adətən, problem -situasiyadır. Problem-situasiyanın yaradılmasında şagird təfəkkürü sanki xəbərdarlıq alır. Bu xəbərdarlıq problemin qoyuluşunda konkret məqsədə çevrilir. Problemin həllində şagird bütün mövcud şəraiti təhlil edərək həllin ən düzgün yolunu tapır. Həllin

yoxlanılması və qazanılmış biliyin tətbiq edilməsinə xüsusi diqqət yetirdikdə şagirdin yaradıcı fəaliyyətə meyli artır, öz qüvvəsinə daha çox inanır.

Tə'limin inkişafetdirici tə'sirini yüksəltmək üçün bir neçə məsələni cəmi yolla həll etməkdənə, bir məsələnin bir neçə yolla həll etdirilməsi daha əhəmiyyətlidir.

I. Həll olunmuş məsələnin tərs məsələlərinin qurulması.

1. Vaqif biri 3 manata 5 şar aldı. O, şarlara cəmi nə qədər pul verdi?
 $3 \cdot 5 = 15$ man.

2. Vaqif 5 şara 15 manat verdi. Şarın biri neçəyə imiş? $15 : 3 = 5$ man.

3. Vaqif 15 manata hər biri 3 manatdan neçə şar ala bilər? $15 : 3 = 5$ şar.

II. Bir məsələnin müxtəlif üsullarla həlli.

Bu şəxslə hər biri 8 kq tutan 7 yesik meyvə götirdilər. 4 yesik meyvə satıldı. Bu şəxslər neçə kq meyvə qaldı?

I üsul. 1) $8 \cdot 7 = 56$ (kq) 2) $8 \cdot 4 = 32$ (kq) 3) $56 - 32 = 24$ (kq)

II üsul. $8 \cdot (7 - 4) = 24$ (kq).

III üsul. $8 \cdot 7 - 8 \cdot 4 = 56 - 32 = 24$ (kq)

Məsələnin bu cür həlli şagirdlərin təfəkkürünü daha yaxşı inkişaf etdirərək, onları daha çətin məsələnin həllinə hazırlayıır, özlərinə inamlarını artırır.

Cədvəldən kənar vurma öyrənilərkən: ikirəqəmli ədədin birrəqəmli ədədə vurulması zamanı -ikirəqəmli ədədi iki müxtəlif ədədin cəmi şəklində göstərmək və şagirdlərin yaradıcı qabiliyyətini inkişaf etdirmək olar. Məsələni:

$14 \cdot 5$ vurarkən 14-ü $(7+7)$; $(8+6)$; $(10+4)$ kimi göstərmək mümkündür.

I. $(7+7) \cdot 5 = 35 + 35 = 70$

II. $(8+6) \cdot 5 = 40 + 30 = 70$

III. $(10+4) \cdot 5 = 50 + 20 = 70$ kimi cəmlər şəklində göstərməklə şagird bu üç üsuldan ən əlverişlisini seçir.

Təcrübədən aydın olur ki, dərsin əvvəlində intensiv işləyən şagirdlər dərsin sonuna yaxın yorulurlar. Bu vaxt yerində işlədilən əyləncəli məsələlər onların marağını artırır, yorğunluqlarının qarşısını alır, qüvvələrini bərpa edir: məsələn, kvadratin ortasında 4 ədədini, qalan xanalarda 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 ədədlərini elə yazın ki, soldan sağa, aşağıdan yuxarıya toplasaq 12 alınsın.

Dərsdə tə'limin şagirdlərin gücləri çatan ən yüksək çətinlik səviyyəsində qurulmasına çalışaraq sinif, qrup, fərdi iş formalarından əlaqəli şəkildə istifadə etməliyik. Məsələ həlli zamanı şagirdlər töhlil apararaq, verilənlərlə axtarılanlar arasındakı əlaqəni müəyyənləşdirməyə çalışırlar.

"Ana dili" fənni də şagirdlərin inkişafına, dünyagörüşünün formallaşmasına kömək edir. Savad tə'limi dövründən başlayaraq sözlərə hərfin yerini dəyişməklə yeni sözlərin alınmasına aid çalışmalar vermek olar:

qaz saz, yaz; qar, tar, bar; tir, tor, tar; dar, dağ, daş.

Buraxılmış hərfi və ya hecam artırmaqla sözlər düzəltmək, sözlərin çox-mənalılılığını, sinonim və omonim sözləri nitqdə işlətməyi öyrətmək şagirdlərin təfəkkürünün inkişaf etdirən ən yaxşı vasitələrdir.

Azərbaycan dili dərslərində verilmiş çalışmaların icrası zamanı öyrənilmiş qaydaların tətbiqi, şagirdlərə mə'nasi aydın olmayan sözlərin izahı zamanı lügət tərkibinin zənginləşdirilməsi onların inkişafına, əqli mühakimələrinin güclənməsinə şərait yaradır.

Oxu dərsi zamanı izahlı oxunun aparılması prosesində mətnin bitkin hissələrə ayrılmazı, hər hissəyə başlıq verməklə plan tərtib edilməsi də şagirdlərdə yaradıcı fəallığı inkişaf etdirir, onlarda inşa yazmaq bacarığı yaradır. Təbiətlə bağlı mətlərlərin öyrənilməsi zamanı şagirdlər bir çox mücərrəd mə'nali sözlərlə

| | | |
|--|--|--|
| | | |
| | | |
| | | |

karşılaşırlar. Bu sözlərin mə'nasını izah edərək tam mənimsəməyə çalışmaq lazımdır: məsələn, "Təbiət nədir?" sualına cavab tapmaq üçün şagirdlərə bələ bir izahat verirəm: təbiət bizi əhatə edən mühit, günəş və bulud, göy, yer, bitkilər və heyvanlar aləmi, yəni həyatdır. Təbiət inkişafda, hərəkətdədir. Birinin məhv olması, digərinin yaranmasıdır.

Bu kimi izahat onların təbiətə aid biliklərini genişləndirir, dünyagörüşünü artırır.

Şagirdlərin yaradıcı fəallığının inkişaf etməsində inşa yazılarının da əhəmiyyəti böyükdür. Müşahidəyə əsaslanan inşalar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirməklə yanaşı, yaradıcı fəallığını da artırır.

Əgər biz müəllimlər bütün bunları nəzərə alaraq, öz işimizi yüksək səviyyədə qurraq hərtərəfli inkişaf etmiş, layiqli vətəndaşlar yetişirməkdə uğur qazana bilərik.

İNTERRAKTİV METODLARDAN İSTİFADƏ TƏ'LİMİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNİN MÜHÜM VASİTƏSİDİR

Şərqiyə Nuriyeva,

Qax rayonu, Zərnə kənd orta məktəbinin sınıf müəllimi

Biz uşağı yalnız gələcək həyata hazırlamaqla kifayətlənməməli, onun bu gününün, uşaqlıq, yeniyetməlik və gənclik illərinin maraqlı qurulmasına çalışmalı, uşaqlara münasibətdə ayrı - seçkiliyi yol verməməli, onların öz rə'yələrini sərbəst ifadə etmələrinə, ideyalar vermələrinə şərait yaratmaliyiq. Məhz buna görə də bu gün tədris prosesinin bütün mərhələlərində müəllimlərimiz müasir dərsin tələblərinə yeni interaktiv metodlardan istifadəyə əsaslanmalıdır.

Dünya Bankının təhsil üzrə ekspertləri ən 'ənəvi dərsin müasir dərsdən nə ilə fərqləndiyini izah edərkən bizdə, və onlarda sınıf otağında partaların yerləşdirilməsini əks etdirən iki sxematik şəkil çəkdilər. Bizdə üç sırada düzülmüş partalar, üzü müəllimə tərəf oturmuş uşaqlar, xaricdə 5-6 nöqtədə qoyulmuş stollar ətrafında üz-üzə oturmuş uşaqlar. Təlim metodları, pedaqoji texnologiyaların dili ilə yox, ən sadə sxemlərlə müasirliyi biza nümayiş etdirir.

Açıq e'tiraf edək ki, bir çox müəllimlərimizin dərsləri, həqiqətən də müasirlikdən çox uzaqdır. Dərslərdə müasirlik pərdəsi altında nümayiş xatirinə nümayiş etdirilir. Dərsin azi 35-40 dəqiqəsi müəllim özü danışır. Elə bil ki onun

əsas məqsədi şagirdlərə biliyini, savadını sübut etməkdən ibarətdir. Müasirlik abhavası hiss olunur, lakin aparıcı ideyanı müəllim özü seçir, təhlili, ümumiləşdirməni də müəllim özü aparır. Şagirdlər qeyri-fəal müşahidəçi sıfətində müəllimi dinləyir, sözsüz onun göstərişlərinə əməl edirlər.

Bəzi müəllimlər frontal sorğuya üstünlük verir, müxtəlif paylama materiallarından istifadə edir, yeni dərsin izahında problem situasiya yaradaraq sual-cavabla məşğul olurlar. Xüsusilə yuxarı sınıflarda dərslər ən ciddi məsələlərin həllinə yönəldilmiş yığıncağı xatırladır. Deməli, dərs o zaman müasir sayıla bilər ki, hər bir şagird ondan faydalana bilsin. Bu tələblərin reallaşması məhz interaktiv təlim metodlarının tətbiqi ilə mümkündür.

«İnteraktiv» termini «dialoq, qarşılıqlı əlaqədə fəaliyyət göstərmək» kimi izah olunur. İnteraktiv təlim metodlarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, dərsdə fəallığın maksimum artmasına zəmin yaradır, təlimin inkişafetdirici aspektini gücləndirir.

İnteraktiv təlim metodlarını nəzərdən keçirək:

1) *Rollu oyunlar* - bu, şagirdlər tərəfindən oynanılan kiçik pyesdir;

2) *Cütlər və qruplar* - şagirdlər arasında qisamüddətli hər hansı məsələ ilə bağlı fikir mübadiləsi aparmaqdır.

3) *Əqli hücum* - hər hansı bir suala cavab axtarılması zamanı istifadə olunur.

4) *Söz assosiasivaları* - müəllim mövzunun əsasını təşkil edən bir sözü sıfır təklif edir, şagirdlər həmin sözlə əlaqədar assosiativ şəkildə xatırladıqları sözləri bir-iki dəqiqliğə ərzində yazırlar.

5) *İsgütər səs-küy* - mövzu ətrafında dörd- beş dəqiqliğə ərzində bütün sınıfla fikir mübadiləsinin aparılmasıdır.

6) Layihələrin hazırlanması- şagirdlərin yaradıcı məntiqi təfəkkürünün inkişafına, müstəqil düşünmə, təhlil etmə və əqli nəticə çıxarma qabiliyyətinin təşəkkülünə zəmin yaratır.

İnteraktiv təlim metodlarına habelə «ümumi disskussiya», «suallar», «rəsm çəkmə», «şəkillər, fotosəkillər», «müsahibə» və digərləri aiddir. Bundan əlavə son 20-25 ildə təhsil sistemimizdə tətbiq olunan problemlı təlim, inkişafetdirici təlim, kollektiv təlim metodları da müasir dövrdə öz aktuallığını itirməmişdir. Bu metodlardan istifadə tədris prosesini intensivləşdirir şagirdlərin fəaliyətinin artmasına zəmin yaratır.

Doğrudur, mövzunun tədrisi zamanı bu metodların hamısından istifadə etmək çətinlik törədir. Ona görə də bu metodlardan ayın-ayın dərslərdə mövzuya uyğun tərzdə istifadə edirəm. Qeyd edim ki, bu metodlardan istifadə ilə tədris edilən mövzdə, şagirdlərin sərbəst fikir yürütmələri də yüksək nəticə verir. Belə dəslər şagirdlərin hər biri üçün əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə əvvəlir. Keçən tədris ilindən sinfimdə qruplar üzrə işləyirəm. Hər qrupda dörd nəfər olmaqla üç qrup və iki nəfər olmaqla bir cütlər qrupu yaratmışam. Qruplarda iş sinif otağının dəyişilməsini tələb etdiyi üçün sinfimdə partalar elə düzülmüşdür ki, şagirdlər üz-üzə otururlar. Hər qrup üçün bir şagird lider müəyyənləşdirilir. Bu lider qrupun işinə rəhbərlik edir. Şagirdlərə qruplar üzrə verilən tapşırıqların çətin olmasına çalışıram ki, bu da onların birlikdə işlə-

mələrinə səbəb olur. Tapşırıq qruplara verildikdən sonra onun başa düşülüb-düşülməməsini aydınlaşdırmaq üçün vaxt verirəm. Eyni zamanda çalışıram ki, tapşırıq aydın və ətraflı olsun ki qrup onu müəllimin köməyi olmadan həll etsin. Tapşırıqları şagirdlərin bilik səviyyələrini nəzərə almaqla verirəm: məsələn, oxudan «Cavad xan cəngisi» mətnini tədris edərkən keçmiş dərsin sorğusundan sonra qruplara «güt birlikdədir» ifadəsi yazılmış vərəq verirəm. Bilik səviyyələrinə görə fərqlənan digər cütlərə və qrupa əvvəl öyrəndikləri dərsə aid şəkillər verirəm. («Aslan və iki öküz», «Çilan və Şeytan», «Babək», «Cəsarətli xan» mətnləri üzrə).

Qruplar işe başlayır. Onların öz şəxsi təcrübəsi, qazandıqları bilik, bacarıq və vərdişlərə əsaslanmaqla fikir mübadiləsi aparılmalarına şərait yaratıram. 3-4 dəqiqliğə ərzində fikirlər ümumişdirilir. Birinci qrupun liderinin fikri dinlənilir:

- Biz babalarımızın buraxdıqları kobud səhvələri təkrar etməməliyik.

İkinci qrupun liderinin fikri daha maraqlıdır:

- Azərbaycanın oba-oba, el-el parçalanmasına səbəb babalarımızın aynılıqda mübarizə aparmalı olsun.

Üçüncü qrup («Aslan və iki öküz» nağıllı üzrə):

- Nə qədər ki, öküzlər birlikdə idilər, aslan onları parçalaya bilmədi. Elə ki, ayrıldılar, aslan onları asanlıqla parçaladı.

- Nə qədər ki, Çilan xalqa arxalanırdı, Şeytan ona qalib gələ bilmədi. Elə ki, Çilan öz mənsəbini düşündü, məğlub oldu.

Dördüncü qrupun fikri söylənlənləri möhkəmləndirdi:

- Babək xalqın gücünə arxalandığı üçün 20 ildən artıq bir vaxtda ərəblərə qarşı mübarizə aparmışdı.

Qrupların fikirlərini dinlədikdən sonra yeni mövzunun izahına başlayıram. Qeyd edirəm ki, Cavad xan nə qədər güclü, qüvvətli olsa da, tək vuruşdu. Digər xanlıqlar ona kömək gös-

tərmədilər. Çar Rusiyası da asanlıqla xanlıqları tək-tək məhv etdi.

Bundan sonra hər qrupa «Vətəni qorumaq nə üçün lazımdır» mövzusunda inşa yazmaq tapşırıram. 10 dəqiqədən sonra yazı işləri şagirdlərin müzakirəsinə verilir. Yazılardakı rəngarənglik, vətənə məhəbbət ifadə edən fikirlər çox maraqlı idi.

«İşgüzər səs-küydən» dərsin sürətinin dəyişməsi üçün istifadə edirəm. 1-2 şagirdə problem üzrə mövzu təklif edirəm. 4-5 dəqiqə ərzində işgüzər müzakirədən sonra gəldikləri nəticələrə dair fikir mübadiləsi aparıram. Nəticədə danışilan məsələnin mahiyyəti dərk edilir.

«Rollu oyunlar» şagirdlər tərəfindən oynanılan kiçik bir pyesdir. Oxu dərslərində bu üsuldan istifadə edirəm. «Yaxşı nadir, pis nadir» bölməsinə şagirdlər hər bir mövzunu sahnələşdirirlər. «Ağacların bəhsı», «Qurd və quzu», «Kirpinin cavabı» mövzularını tədris edərkən şagirdlər rollar üzrə mətni oxuyur, hadisələri sahnələşdirikcə dərs daha canlı və maraqlı olur. Sonda onlar fikirlərini yekunlaşdırır, nəticə söyləyir, nəyin yaxşı, nəyin pis olduğunu dərk edirlər.

Təbiətşünaslıq dərsində də şagirdləri dörd komandaya bölürəm: Çınar, Pahid, Vələs, Şam. Meşələrimizdə bitən müxtəlif ağacların, yarpaqları, qozaları, çıçayı, toxumu və s. qarışq halda nümayiş etdirilir. Növbə ilə müxtəlif ağacların adlarını çəkirəm. Hər komandanın bir nəfər həmin ağacın əlamətlərini deyir və seçir. Komandanın digər üzvləri müxtəlif tapmacalara cavab verir, şə'r söyləyirlər. Tapşırığı düzgün və tez yerinə yetirən komanda qalib gəlir. Şagirdlərin bu oyunlarda iştirakı onları fəallaşdırır.

Rollu oyunlardan sinifdən xaric tədbirlərdə də istifadə etmək mümkündür. IV siniflə keçirdiyim «Torpağa məhəbbət» mövzusunda tədbirdə uşaq larda torpağı, vətəni, ana dilini sevmək, tabii sərvətlərimizi qorumaq kimi müqəddəs vərdişlər aşilandı.

Azərbaycan dili dərsində cümlə üzvlərinin tədrisində şagirdlərin müb-

tədə, xəbər, tə'yin, zərflik və tamamlıq rollarında hazırladıqları xüsusi şə'r parçaları dərsin canlı alınmasına səbəb olur. Şagirdlər cümlə üzvlərinin bir-biri ilə əlaqəsini göstərərkən öz biliklərini nümayiş etdirirlər.

Dərslərdə «əqli hücum» metodundan yeni mövzunun izahından əvvəl, əcəvik, yaradıcı çalışmaların yerinə yetirilməsi prosesində istifadə edirəm. Riyyaziyyat dərslərində bu metoddan istifadə şagirdlərin məntiqi təfəkkürünün inkişafına, müstəqil düşünmə, əqli-nəticə çıxarma qabiliyyətinin təşəkkülünə zəmin yaradır.

Oxu dərslərində ən çox istifadə etdiyim tə'lim metodlarından biri də söz assosiasiyalıdır. Bu metoddan hər hansı bir mövzunun öyrənilməsinə başlamazdan əvvəl istifadə edirəm. Müəyyənləşdirirəm ki, həmin mövzu haqqında nə biliirlər, mövzu mənimsənilidikdən sonra onlar yeni nə öyrəndilər. Mövzunun əsas möğzini təşkil edən sözü sıfır söyləyirəm. Şagirdlər həmin söz əsasında xatırladıqları sözləri 1-2 dəqiqə ərzində assosiativ şəkildə yazırlar. Hər bir yazımı dinləyir və müqayisə edib qiymətləndirirəm. Bəzən şagirdlər öz fikirlərini rəsm çəkmə ilə də bildirirlər.

Dərslərdə yekunlaşdırıcı diskussiyalar da əhəmiyyətlidir. Ona görə ki, bəzəni şagirdlər yazılı işin öhdəsindən asanlıqla gəlsələr də, şifahi cavab verməkdə çətinlik çəkirlər. Diskussiya zamanı şagird fikrini tam çatdırmağa sə'y göstərir.

Doğrudur, tədris zamanı bu metodlardan birlikdə istifadə etmək çətinlik törədir, lakin bu metodlardan ayrı-ayrı dərslərdə, mövzuya uyğun tərzdə istifadə etmək mümkündür. Qeyd edək ki, fəal tə'lim metodları üzərində qurulan dərs ənənəvi dərslərdən fərqlənir. Bu dərslər tam sərbəstlik şəraitində keçilir. Şagirdlər özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirir, zəif oxuyan yoldaşlarını öyrətməyə çalışır, özləri də biliklərini artırırlar, lakin fəal tə'lim metodlarının tətbiqi zamanı bir çox çətinliklərlə qarşılaşıırıq.

Fəal tə'lim metodları ilə iş prosesində bəzi hallarda şagirdlərə fərdi yanaşma prinsipi pozulur, bu metodlardan heç də bütün dərslərdə, bütün mövzuların tədrisində istifadə etmək mümkün olmur. Bu metodlarla işləmək üçün müəllimə yol göstərən, istiqamət verən metodik ədəbiyyat yoxdur. Proqramlar və dərs vəsaitləri də yeni metodlara uyğun yazılmalıdır.

Məşhur çin mütəfəkkiri Konfusi 2500 il bundan əvvəl demişdir: «Müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasında dartmir,

onda maraq oyadır, məcbur etmir, 'ona yol göstrərir, yolu sərbəst getməyə imkan yaradır. Nə qədər ki, o şagirdi irəliyə aparır, arxasında dartmir, deməli, onunla müttəfiqdir. Nə qədər ki, o şagirddə maraq oyadır, məcbur etmir, deməli, şagirdin bilik qazanması asanlaşır. Nə qədər ki, o, şagirdə yalnız yol açır, ona düşünmə imkanı verir».

Müəllimlə şagird arasında ittifaqın yaranması, bilik qazanmağın asanlaşması və şagirdə düşünmə imkanının verilməsi-məhz bunlar müəllimlik məharəti deməkdir.

İNTERRAKTİV METODLARDAN NECƏ İSTİFADƏ EDİRƏM

Nəzakət Şirinova,

Yasamal rayonu, 38 nömrəli məktəbin müəllimi

İbtidai siniflərdə fənlərin tədrisi mövcud tə'lim metodlarından mahiyyətə əsaslı şəkildə fərqlənən yeni tə'lim metodlarının tətbiqi problemini xeyli aktuallaşdırır. Bu gün dünya təcrübəsində müasir tə'lim metodlarından, o cümlədən interaktiv metodlardan geniş istifadə edilir.

İnteraktiv tə'lim metodlarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, hər bir şagird üçün daha maraqlı fəaliyyət sahəsində çevirir, dərsdə fəallığın maksimum artmasına zəmin yaradır.

Müasir sosial-mədəni problemlər şagirdləri planetlər və kosmik səviyyədə geniş düşünməyi öyrətmək kimi, tələblər irəli sürür. Buna uşaqlı təsəvvüründə hər bir fənn üzrə lokal biliklər dünyanın geniş və tam şəkli ilə birləşdirildiyi şəraitdə nail olmaq mümkündür.

İbtidai siniflərdə dərslərin tədrisi prosesində tə'limin ən başlıca vəziyyələrindən biri də şagirdlərə öyrənməyi öyrətməkdir. Onlara müəllimi diqqətlə dinləmək, müstəqil işləmək, oxuduqlarını başa düşmək, tutuşdurmaq, qiymətləndirmək təşəbbüskar və yaradıcı olmaq vərdişləri aşılamaq son dərəcə vacibdir.

Təcrübəmə əsasən belə bir nəticəyə gəlmişəm ki, ibtidai siniflərdə şagirdlərə müstəqil işləmək bacarığının aşilanması böyük nəzəri və praktik əhəmiyyət kəsb edir. Bə'zən buna kifayət qədər əhəmiyyət verilmədiyindən kiçikyaşlı məktəblilər tə'limdə ciddi çətinliklərlə qarşılaşırlar, əzbərciliyə yol verir, tə'limdə geridə qalırlar. Öyrənməyi öyrətmək üçün mən əvvəlcə şagirdlərdə elmi biliklərə əsaslanan bacarıqlar yaradıram. Sonra həmin bacaraqlar vərdişlərə çevirilir.

Kitab üzrə iş apararkən mən şagirdlərə düzgün oxu vərdişi aşılamağı, düşünməyi, oxunun mənətiqi məzmununu dərk etməyi və nəticə çıxarmağı qarşıma məqsəd qoyuram: məsələn, II sinifdə «Çiyələk», «Heç belə də dost olar» mövzuları üzrə iş apararkən məzmunun şagirdlər tərəfindən daha dərin başa düşülməsi üçün «Oğurlamaq olmaz» mövzusunda müzakirə keçirməyi qərara aldım. Çünkü mövzuların hər ikisində oğurluqdan danışılırdı.

Fikir mübadiləsindən əvvəl «Əqli hücum» metodundan istifadə edərək uşaq-larla birgə müzakirə aparmaq qaydaları plakatını hazırladıq:

- danişanı dinləmək;

- danışanın sözünü kəsməmək;
- danışanın fikrinə təhqiredici deyil, mədəni şəkildə e'tiraz etmək;
- reqlamentə əməl etmək;
- danışmaq istəyəndə əlini qaldırmaq;
- heç kimin fikrini «lağa» qoymamaq və s.

Hazırlanmış plakatı divardan asır, hər hansı bir dərsdə diskussiya qaydaları pozulduqda şagirdlərin diqqətini həmin plakata cəlb edirəm. Bu çox tə'siredici metoddur, çünki həmin qaydalar şagirdlərin iştirakı ilə tərtib edilib. Şagirdlər hazırlaşdıqdan sonra suallarla müraciət edirəm:

- Niyə oğurlamaq olmaz? (Adamı tutarlar. Adamı cəzalandırıralar. Hami biza nifrət edər).

- Bu cəza ancaq sizəmi aid olur? Başqa insanlara bunun tə'siri varmı? ("Valideynlərimiz bizdən inciyib əsəbiləşərlər". "Onlar elə bilərlər ki, pis valideynlərdür". "Onlar oğurluğa görə cərimələnərlər". "Başqaları elə bilərlər ki, valideynlərimiz bizi oğurluğa öyrədiblər". "Fikirləşərlər ki, valideynlərimiz də oğrudurlar").

- Əşyasi itən şəxs hansı hissləri keçirər? ("Mənim pulumu oğurlayanda ağlamışdım". "Adamın bir şeyi oğurlananda o özünü pis hiss edir").

- Siz oğurluq qadağan olmayan cəmiyyət haqqında fikirləşirsinizmi? Cəmiyyətə bu necə tə'sir edər? ("Bələ cəmiyyətdə yaşamaq təhlükəlidir". "Oğurluq qadağan edilməsə, cəmiyyətdə çoxlu cinayətlər və faciələr olar").

«Yaxşı nədir, pis nədir?» mövzusunu keçərkən şagirdlərin bu mövzunu daha dərin başa düşmələri üçün hər şagirdə bulud şəklində kəsilmiş ağ vərəqlər paylayıram. Onlara tapşırıram ki, oraya nə vaxtsa özlərinə deyilən nalayıq, xətrədəyən bir söz yazınlar.

Yazı taxtasında günəş şəkli çəkirəm. Sonra onlara deyirəm:

- Uşaqlar, buludları yazı taxtasına elə yapışdırın ki, xoşagelməyən sözlərdən sinifdə «hava tutulsun».

Şagirdlər növbə ilə nalayıq, söz deyənlərə nə cavab verdiklərini və özlərini necə hiss etdiklərini bildirirlər. Cavabları yazı taxtasında iki sütunda yazılır.

Hərəkət

-Mən dedim ki, belə söz demək olmaz.

-Mən ona pis söz dedim.

-Mən onu vurdum.

Hissiyyat

-Mən ağlamaq istədim.

-Mən qəzəbləndim.

-Mən qəmləndim.

İndi isə sinifdə «hava açılacaq». Mən buludları bir-bir çıxardıram. Şagirdlər öz günahlarını yumaq üçün bə'zi sözlər (hərəkətlər) etməlidirlər: məsələn, "Məni bağışla, mən səhv etmişəm".

Mövzu genişləndikcə şagirdlər onun dinamikasını daha yüksək səviyyədə başa düşürlər.

RİYAZİYYAT TƏ'LİMİNDE ƏDƏD ANLAYIŞININ GENİŞLƏNDİRİLMƏSİNƏ DAİR

I. Həmidova,

Xətai rayonu, 17 nömrəli məktəbin müəllimi

Şagirdlər ibtidai məktəbdə riyaziyyatın integrativ kursunu öyrənirlər. Bu kursa hesab materialı, kəmiyyətlər, cəbr və həndəsə elementləri daxildir. Ədəd anlayışı riyaziyyatda ən mücərrəd anlayışdır. Qiyməti ancaq tam ədədlərlə ifadə olunan kəmiyyətlər bilavasitə sayma ilə əlaqədardır. Bununla əlaqədar şagirdlərin öyrəndikləri natural ədədlər tama-mılə kifayət edir, lakin uzunluq, sahə, həcm (tutum) kimi həndəsi kəmiyyətlərin, vaxt kimi astronomik kəmiyyətin, sürət kimi fiziki kəmiyyətin ölçülülməsi onların qiymətlərinin ifadə olunması üçün natural ədədlər kifayət etmir. Kəsilməz kəmiyyətlərin ölçülülməsi zamanı bir-iki və daha çox ölçü vahidi tətbiq olunur: məsələn, məsafənin təkcə metrlə deyil, desimetrlə, santimetrlə, millimetrlə ölçülülməsi məcburiyyətində qalırıq. Beləliklə, eyni ölçmənin nəticəsini ifadə edən adlı ədəddə iki, üç ölçü vahidi iştirak edir: məsələn, 6 m 4 dm 7 sm. İbtidai siniflərdə şagirdlər adlı ədədlərin xirdalanması, çevrilmesi və onlar üzərində əməllər ilə tanış olur və kifayət qədər bacarıq və vərdişlər qazanır sonrakı siniflərdə həmin mürəkkəb adlı ədədlər sadə adlı ədədlərlə ifadə olunur. Bu imkan yeni ədədlər-kəsr ədədlər hesabına yaranır: məsələn, $5 \text{ m } 4 \text{ dm} = 5,4 \text{ m}$ və ya $6 \text{ kq } 300\text{q} = 6,3 \text{ kq}$ və s. kimi yazıltır. Kəsr ədədlər istənilən kəmiyyətin qiymətini ifadə etməyə imkan verir. Deməli, kəmiyyətin qiyməti ya mürəkkəb adlı ədədlə, ya da onluq şəklində sadə adlı ədədlə ifadə olunur.

Kəmiyyətin ölçmə nəticəsində alınan qiymətinin əksər ədədlə, həmdə bir ölçü vahidi ilə ifadə edilməsi

üçün böyük ölçü vahidini bərabər olmaqla, yeni hissələrə bölmək lazımdır. Bu zaman hər bir hissə yeni ölçü vahidi kimi tətbiq olunur və kəmiyyətin qiymətini daha dəqiq ifadə etməyə çalışırıq.

Şagirdlər hələ II sinifdən mürəkkəb adlı ədədlərlə tanış olurlar. Deməli, onlar qeyri-aşkar şəkildə onluq kəsrlərlə tanış edilirlər, lakin kəmiyyətlərin ölçmə nəticəsində alınan qiymətlərinin ifadə edilməsi üçün ədəd anlayışını genişləndirmək zərurəti yaranır. Buna hazırlaq III sinifdən başlanır. Metrik sisteminə aid olan kəmiyyətlərin ölçü vahidləri arasındaki münasibətlər onluq say sistemini əsaslanır: məsələn, uzunluq vahidi metrin $1/10$ hissəsi desimetridir, desmetrin $1/10$ hissəsi santimetridir, santimetrin $1/10$ hissəsi millimetridir və s. Bu o deməkdir ki, ölçmə prosesində metr ölçü vahidi kimi yerləşmədikdə, metrin $1/10$ -i olan desimetri tətbiq olunur və s. Əsas məsələ - həmin $1/10$ -lərin necə alınması, necə işarə olunması və necə ifadə (tələffüz) olunmasından ibarətdir. Ədəd anlayışının genişləndirilməsi məhz bu mərhələdən başlanır. Yeni ədədin yaranması və ya yeni ölçmə nəticəsindən forma və məzmunca fərqləndirilməsi - «kəsr ədəd» anlayışı ilə bağlıdır. Natural ədəd anlayışı - diskret kəmiyyətlərlə əlaqələndirilir, lakin praktik şəkildə kəmiyyətlərin ölçülülməsi - şagirdlərdə yeni ədədə tələbat, ehtiyac yaradır. Bu tələbatı ödəmək üçün elə məsələlər və praktik işlər seçilir ki, şagird ölçü lentindən, saat modelindən, kvadrat vahidlərdən istifadə edərək, ölçmə nəticəsini ifadə edə bilsin.

İbtidai məktəbin riyaziyyat programına əsasən «Hissələr» mövzusu tədris olunarkən aşağıdakı vəziyyətlər qarşıya qoyulur:

- 1) kəmiyyətin hissəsi haqqında şagirdlərdə təsəvvürlərin yaradılması;
- 2) əyanılık əsasında eyni kəmiyyətin hissələrini müqayisə emək bacarıqlarının yaradılması;
- 3) ədədin hissələrini tapmağa aid və verilmiş hissəsinə görə ədədin təpilmasına aid məsələ həllinin öyrədilməsi.

Qeyd etmək lazımdır ki, «kəsr» anlayışı IV sinifdə verilir və şagirdlər «kəsrin surəti», «kəsrin məxrəci» terminləri ilə bu sinifdə tanış olurlar. III sinifdə «hissə» anlayışının daxil edilməsi zərurəti- şagirdlərin ədəd haqqında bilik dairəsini genişləndirməkdən ibarətdir. Bərabər hissələrin alınması praktik işlə müşayiət olunur. Şagirdlər bütöv əşyaları sayma işindən hər hansı əşyanın bərabər hissələrini sayma işinə keçirlər onlar hər bir hissənin ölçüsü və ya qiyməti haqqında təsəvvür əldə etmək üçün bütöv əşyanın neçə bərabər hissəyə

böülüdüyüünü bildirmək lazımdır. Dəməli, yeni nəticəni ifadə etmək üçün iki ədəddən və «kəsr xətti» deyilən bir parçadan istifadə olunur.

Təcrübədə sübut olunmuşdur ki, ibtidai məktəbdə riyaziyyat tə'liminin ən məs'uliyyətli və çətin mərhələlərindən biri - ədəd anlayışının genişləndirilməsi üçün «Hissə» və «Kəsrler» mövzularının tədrisi prosesidir. Bu mövzular əyani vəsaitlərin və didaktik materialların tətbiqi ilə tədris olunmalıdır. Əyani obrazlar, əşyalar miqdarı xüsusiyyətlər kəsb etməklə, mücərrədləşir və yeni məzmunlu, yeni formalı ədədlər şəklində ifadə olunur. Hissə və kəsr anlayışları haqqında ilkin təsəvvürlərin verilməsi V-XI siniflərdə ədəd anlayışının genişləndirilməsinə və dərinləşdirilməsinə kömək edir. III-IV siniflərdə praktik olaraq, ölçmə işlərinin müntəzəm aparılması, nəticələrinin ədədlərlə ifadə edilməsi, məsələ həllinə geniş yer verilməsi- şagirdlərin riyazi hazırlığına müsbət tə'sir göstərir.

RİYAZİ BİLİKLƏRİN TƏTBİQİNİN NƏZƏRİ - PSİKOLOJİ ƏSASLARI

Lalə Qocayeva,
Gəncə Dövlət Pedaqoji Universitetinin müəllimi

Riyaziyyat elmi kəmiyyətlərin ölçülməsi, qiymətlərinin hesablanması ilə məşğul olmaqla, bir struktur kimi, konkret, həm də mücərrəddir. Bu xüsusiyyətlər riyaziyyatın bir fənn kimi tədrisində də özünü göstərir.

Məktəbdə riyaziyyat tə'liminin mühüm məqsədlərindən biri-qazanılmış nəzəri biliklərin həyatda, praktikada tətbiq edilməsi və bununla da insanın əmək fəaliyyətini asanlaşdırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün riyaziyyat tədrisi metodikasının kifayət qədər vasitə və metodları vardır:

Riyaziyyatın əsaslarına, onun mənşiqinə, tarixinə, təfəkkür psixologiyasına, pedaqogikasına aid kifayət qədər fundamental tədqiqatlar mövcuddur ki, bunların hamısı məktəbdə riyaziyyatın öyrədilməsinə xidmət edir. Riyaziyyat elmi kimi, riyaziyyatın tədrisi metodikası da bəşəri elmdir. Bu sahədə müxtəlif ölkələrin alimlərinin irəli sürdükləri təkliflər, tə'lim metodları, yanaşmalar məktəblərdə müvəffəqiyətlə tətbiq olunur. Riyazi biliklərin praktikada tətbiqinin reallaşdırılması yollarını öyrədən müəllimdir. Müəllim aşağıdakı sualların cavabını bilməli

və öz praktik fəaliyyətində onu əsas götürməlidir:

-Riyazi obyektlər insan ağının məhsuludur, bu obyektlər, riyazi münasibətlər əvvəldən mövcuddur, insan ağlı isə onları yalnız kəşf edir.

Mə'lumdur ki, riyaziyyatın təlimi həm də psixoloji məsələdir. Şagirdlərin əqli inkişafının öyrənilməsi, tədqiq edilməsi-psixoloji problem olub, riyaziyyat təlimi prosesi üçün olduqca əhəmiyyətlidir. Çünkü əqli fəaliyyət çox vaxt nitq vasitəsilə təzahür edir və qazanılan biliklər həyatda cism və hadisələrə tətbiq olunur. Görkəmli tədqiqatçı-psixoloq J.Piaje qeyd etmişdir ki, riyaziyyatın məktəbdə təlimi şagirdlərin əqli fəaliyyəti ilə bilavasita bağlı olub, iki dövr əhatə edir:

1) operativlik mərhələsinə qədərki dövr;

2) operativlik dövrü (Ж.Пиаже и др. Преподавание математики. Перевод с французского. М., 1979, стр. 15).

Birinci mərhələ 6-8 yaşlı şagirdləri, ikinci mərhələ isə 9-11 yaşlı şagirdləri əhatə edir. Təcrübə göstərir ki, çox vaxt şagirdlər hesab əmələrini, xassələrini öyrənir və lazımi qayda və tərifləri əzbər söylədikləri halda, praktik ölçmə və hesablamalarda həmin bilikləri tətbiq etməkdə çətinlik çəkirler. Şagirdlərin bu tipli çətinliklərini metodist-pedaqoqlar formalizm adlandırır və bunlarla mübarizənin müxtəlif yollarını göstərirler. Bizim fikrimizcə, şagirdlərin biliklərində formalizmin yaranması əslində şagirdlərin əldə etdikləri biliklərlə onun praktik tətbiqi arasında aşkar hiss olunmayan müəyyən bir psixoloji sədd var.

Şagird çox vaxt bilik pilləsindən onun tətbiqi pilləsinə keçə bilmir, çünkü həmin pilləni «görmür». Müəllimin vəzifəsi-həmin iki pillə arasındakı yolu aşkar edib, şagirdə göstərməkdən ibarətdir. Deməli,

riyazi biliklərin praktikada tətbiq edilməsi və ya riyaziyyat təliminin həyatla əlaqələndirilməsi təkcə konkret riyazi məsələdən əlavə, həm də psixoloji prosesdir. Təfəkkürdə formallaşan biliyin nitq şəklində ifadə edilməsi və biliyin hər hansı obyektdə tətbiq edilməsi-təfəkkür fəaliyyəti ilə əlaqədar olub, mücərrədlikdən konkretliyə keçmə istiqamətində baş verir. Bu prosesin əks istiqamətdə getməsi də mümkündür. Bu halda şagird praktik fəaliyyəti nəticəsində nəzəri biliklər qazanır. Məsələ həlli, praktik iş kimi ölçmə, qurma, hesablama kimi fəaliyyət nəticəsində şagird yeni bir təklif, qanuna uyğunluq aşkar edirsa, deməli, praktik fəaliyyət nəticəsində nəzəri bilik əldə edir.

Bu iki fəaliyyət növünün hər biri riyazi biliklərin həyatla əlaqəsini göstərir.


Təlim bütöv proses olub, üç mərhələdən ibarətdir:

1.Cənhi müşahidə mərhəlesi (müşahidə, müqayisə).

2.Mücərrəd təfəkkür mərhəlesi (təxəyyül, təsəvvür, anlayış).

3.Formalaşmış biliyin həyatılık kəsb etməsi və ya praktikaya tətbiq edilməsi (S.S. Həmidov. Riyaziyyatın tədrisi metodikası, Bakı, 2001, s. 26).

Məktəb təlimi prosesi 1-ci şəkildəki kimi, elmi tədqiqat prosesi isə 2-ci şəkildəki kimi göstərilə bilər.



Şəkil 1.

Şəkil 2.

Prosesin I mərhələsində şagird biliksizdir, I və II mərhələdə biliklər qazanılır və III mərhələdə biliklər praktikada tətbiq edilir. Beləliklə, müşahidə-müqayisə-təxəyyül-təsəv-

vür-anlayış prosesi baş verir ki, bu da riyaziyyat təliminə xas olan xüsusiyyətdir.

Məlumdur ki, riyaziyyatın tədrisi metodikası bir elm kimi pedaqogika, psixologiya, insanın anatomiyası və fiziologiyası, riyaziyyat və mənətiq elmləri ilə əlaqəlidir. Elmdə edilmiş yeni bir keşf, köhnə stereotiplərə, təsəvvürlərə uyğun gəlmirsə, onu dərk etmək, öyrənmək də əvvəlcə çətin olur. Məsələn, qeyri-evklid həndəsəsinin yaranması, Eynsteynin nisbilik nəzəriyyəsi buna misal ola bilər. Bu çətinlik, əsasən, psixoloji xüsusiyyətlərdən irəli gəlir. Bu prosesdə riyaziyyat (fizika), psixologiya və mənətiq amilləri iştirak edir. Ona görə də riyaziyyat təlimi prosesində riyaziyyat, mənətiq və psixologiya arasındakı əlaqə və asılılıqlar aşkar edilməlidir. Bu üç elm arasında yaradıla biləcək əməkdaşlıq riyaziyy-

yat tədrisinin praktik problemlərinin həllini asanlaşdırır.

Riyazi biliklərin praktikada tətbiqi sanki psixoloji in'ikasın reallaşdırılmasıdır. Riyaziyyatda mənətiqin tətbiqi onun simvollarının tətbiqi ilə də əlaqədardır. Bu simvollar, mənətiq əməliyyatları biliklərin öyrədilməsi və tətbiqi prosesində də özünü göstərir. Deməli, psixologiya elmi-fikrin, düşüncənin, mühaki-mənin əsl mexanizmini açırsa, aşkar edirə, mənətiq elmi işə həmin mexanizmi detallarına qədər aşkar edə bilmir, yalnız formal cəhəti ifadə etməyə çalışır.

Fikrimizi yekunlaşdırmaq məqsədilə deyə bilərik ki, riyaziyyat təlimi prosesində riyazi obyektlərin öyrədilməsini, biliklərin tətbiq edilməsini asanlaşdırmaq üçün psixologiyaya aid biliklərdən istifadə edilməsi olduqca vacibdir.

RİYAZİYYAT DƏRSLƏRİNDE UŞAQLARIN İNKİŞAF ETDİRİLMƏSİ

Lalə Həmdullazadə,

Bakıdakı 160 nömrəli məktəbin müəllimi

Uşaqlara xeyirxahlıq, diqqət və hörmətlə dolu humanist məktəbin yaradılması zamanın tələbidir. Bu gün müəllimlər şagirdlərə mədəni və tarixi irsə hörmət hissi aşayırlar.

İstər müəllim, istərsə də tərbiyəçilər şagirdin fəaliyyətini nəzərə almadan biliklərini və başqa dəyərli kefiyyətlərini ancaq öz gücləri ilə verə bilməzlər. Tədris fəaliyyəti, hər şeydən əvvəl, elə bir fəaliyyətdir ki, onun nəticəsində şagirdin əqli inkişafında dəyişikliklər baş verir.

Pedaqoji mədəniyyətin vəzifəsi uşağın öz fəaliyyətini, təşəbbüskarlığını, yaradıcılıq qabiliyyətini oyatmaq və istiqamətləndirməkdən, onun həyatında baş verən təzadları həll etməyə kömək göstərməkdən ibarətdir.

Ibtidai siniflərdə canlı müşahidələrdən başlayan tədris prosesində dərketmə fəaliyyətinin səviyyəsi (diqqət, qavrama, müşahidə, təsəvvür, yaddaş, təşəkkür) böyük rol oynayır. Məqsədə uyğun, istiqamətləndirilmiş iş zamanı dərketmə proseslərinin inkişafı daha effektiv olur və bu, uşaqların qabiliyyətinin genişlənməsinə gətirib çıxarır.

13 il ibtidai siniflərdə müəllim işlədiyim zamanından onların yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq elə suallar, elə tapşırıqlar seçməyə çalışıram ki, şagirdləri maraqlandırsın, onlarda düşünməyə həvəs oyatsın. Bu il II sinifdə dərs

deyirəm. Şagirdlərin idrak qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə riyaziyyat fənninin tədrisində müxtəlif materiallardan istifadə edirəm. Adətən, sinif müəllimləri bu yaşda uşaqların diqqətsizliyindən, fikir dağınıqlığından şikayətlənlər. Kiçikyaşlı məktəblilərin səviyyələrinin aşağı olmasının əsas səbəblərdən biri diqqətsizlikdir. K.D.Uşinski demişdir: "Xarici aləmdən insanın qəlbini daxil olan hər şey məhz diqqət adlanan qapıdan keçir". Diqqətin inkişafına yönəlmış dərs materialının məqsədi onun müxtəlif istiqamətlərdə təkmilləşməsinə, qeyri-ixtiyari diqqət obyekti fikrin artmasına yönəlmüşdir.

I. "Labirintlər" adı ilə birləşdirilmiş tapşırıqları yerinə yetirəkən, uzun müddət diqqət tələb etməyə başqa, işin müəyyən bir hissəsinin şifahi yerinə yetirilməsi tələb olunur.

Kim daha tez qaçır: dovşan, yoxsa tısbağa? Uşaqlar cüt-cüt oynayırlar. Özlərinə personaj seçib, karandaş götürür-lər və hər biri finişə birinci çatmağa çalışır. Uşaqlar fikrən, yuxarıdan sayaraq birinci keçidi keçirlər və əmin olurlar ki, bu, dovşanı çıxılmaz vəziyyətə gətirib çıxarırlar, ona görə də girişin qarşısında qırmızı dairə çökirlər-keçid bağlıdır. Yerdə qalan iki imkandan istifadə edərək, uşaqlar evə yolu tapırlar.



İkinci variant çıxışdan girişə olan yeganə yol. Bu variant məsələnin həllinə qeyri-standart münasibətdir.



II. "Şəhər hesab" oyununun müxtəlif variantları. Uşaqlara təklif olunur ki, nömrələnmiş nöqtələri ardıcıl birləşdirsinlər (ya azalma, ya da artma sırası ilə). Uşaqlar ardıcıl nömrələnmiş nöqtələri, sonra onları xətlə birləşdirərək alınan əşyanın adını yazmalıdır.

2-dən 49-a qədər nöqtələrə nömrə qoy. Nöqtələri birləşdir. Bağçada nəyin böyüdüyünü tapıb yaz.

III. "Rəqəmlər cədvəllər"- keçilmiş dərs materialından asılı olaraq, 11-dən 20-yə qədər qırmızı və qara rənglə yazılmış rəqəmlər götürülür. Uşaqlara belə tapşırıqları yerinə yetirmək təklif oluna bilər:

1. Əvvəl qara, sonra qırmızı rənglə yazılmış 11-dən 20-yə qədər ədədləri adlandır və göstər.
2. Əvvəl qırmızı, sonra qara rənglə 20-dən 11-ə qədər ədədləri adlandır və göstər.
3. Qırmızı və qara rənglə yazılmış 11-dən 20-yə qədər bütün ədədləri adlandır və göstər.
4. Qara rənglə yazılmış 11-dən 20-yə qədər, qırmızı rənglə yazılmış 20-dən 11-ə qədər ədədləri adlandır və göstər;

| | | | |
|----|----|----|----|
| 12 | 14 | 15 | 17 |
| 13 | 20 | 18 | 15 |
| 18 | 11 | 19 | 20 |
| 17 | 16 | 13 | 16 |
| 12 | 19 | 11 | 14 |

Cədvəl üzrə tapşırığı iki-iki yerinə yetirə bilərlər; bir şagird tapşırığı yerinə yetirir, o birisi ona nəzarət edir; sonra uşaqlar bir-birini əvəz edirlər.

IV. İki müxtəlif rənglə yazılmış eynimə'nah ədədlər sırası təklif olunur:

1. Qırmızı rənglə yazılmış bütün ədədlərin cəmini tap.
2. Qara rənglə yazılmış bütün ədədlərin cəmini tap.
3. Bütün cüt ədədlərin cəmini tap.
4. Bütün tek ədədlərin cəmini tap.
5. Bütün ədədlərin cəmini tap.

| | | |
|----|-----|----|
| .7 | .4 | .5 |
| .3 | .7 | |
| .5 | .1 | .2 |
| .8 | .10 | .6 |

V. "Səhvəri düzəlt". Şagirdlərə misallarda bilərkədən buraxılmış səhvəri tapmaq və düzəliş aparmaq təklif olunur. Bu tipdə tapşırıqlar və oyunlar diqqətin möhkəmkəmləndirilməsinin inkişafına kömək edir və uşaqların diqqətinin paylanması, müəyyən istiqamətə yönəlməsi üzrə məşq edirlər.

| | |
|-----------|----------------------------------|
| $5+5 < 9$ | $10 \text{ dm} = 10 \text{ sm.}$ |
| $20+1=19$ | $100-1>100$ |
| $0<1-1$ | $58+2<58-2$ |

Psixoloqlar deyirlər: "Uşaqın yaddaşı onun marağıdır". Uşaq onda maraq doğuran, öz əlvanlığı ilə, qeyri - adiliyi ilə diqqəti cəlb edən hər bir şeyi çox asan və uzun müddət yadda saxlayır. Özünün fəal işlətdiyi bütün şeyləri yaxşı yadda saxlayır (oynayıbsa, konstrukturlaşdırıbsa, qoyub-götürübsə).

Aşağı sınıflarında həftədə 2-3 dəfə, hər dərs diqqətin inkişafına yönəlmış şəfahi hesaba aid tapşırıqlar daxil edirəm.

1) "Riyazi terminləri yadda saxla!". Müəllim 10-11 riyazi terminin adını çəkir. Şagirdlər diqqətlə qulaq asır və yadda saxlamağa çalışırlar. Sonra müəllimin signali ilə yadda qalan terminləri istənilən ardıcılıqla yazırlar. Əgər şagird 7 termini düzgün yazımişsa, deməli, onda yaddaşın inkişaf səviyyəsi yaxşıdır.

2) "Söz zənciri". Mə'naca bir birinə bağlı olan 6-8 söz üçlüyü: iki rəqəminin cəmi; hissə ilə çıxma; iki rəqəmi müqayisələndir; çətin məsələni həll edirəm; iki rəqəmin fərqi; üç- üç sayıram.

Yadda saxlamaq üçün oriyentir kimi şagirdlərin qarşısında belə məqsədlər qoyula bilər: toplama və çıxmə ilə əlaqədar olan söz üçlüklərini yadda saxlayın. Nəticələri yoxladıqdan sonra, göstərilən söz üçlüklərini bir də oxuyuram və kimin daha çox söz birləşməsini yadda saxladığını müəyyən edirəm.

3) "Görmə imla". Uşaqların görüb, yadda saxlamaq qabiliyyətinin təkmiləşməsi II sinifdə həndəsi figuraların, hesab əməllərinin işaretlərinin müxtəlif rəqəmlərin, müxtəlif ədədlərin rəqəmli ifadələrinin, kəmiyyətlərin qavranması və yadda saxlaması yolu ilə gedir

| | | | | | | | | |
|----|---|-------|---|----|-----|-----|-----|---|
| 44 | > | 6 : 2 | 4 | 90 | 3+3 | 7·5 | 2mM | 0 |
|----|---|-------|---|----|-----|-----|-----|---|

Uşaqlara cədvələ diqqətlə baxıb, orada yazılıları yada saxlamaq təklif olunur (9-10 riyazi ifadə, rəqəm və s.) Bir dəqiqədən sonra cədvəl götürülür və şagirdlər yadda qalan rəqəmləri yazırlar. Əgər 9 rəqəm düzgün qeyd olunubsa, deməli, yaddaşın inkişaf səviyyəsi yaxşıdır.

II sinif şagirdlərinin sərbəst təxəyyülünün inkişafı sözsüz ki, bütün dəslərdə gedir. Həndəsi anlayışların, təxəyyülün formallaşması üçün aşağıdakı həndəsi tapşırıqlardan istifadə etmək daha məqsədəyğindur.


1. Həndəsi figurun (düzbucağın, kvadratın, üçbucağın) verilmiş hissələrə bölünməsi:

Düzbucağ əvvəl 2, sonra isə 4 üçbucağa böl.

Dördbücaqlı kvadrata və 4 üçbucaga böl və s.

Sayı müəyyən olunmuş hissələrdən figurun qurulması. Onlar şəkildə göstərilmiş hissələrdən seçilir. Təklif olunmuş 5 figurdan dairəni qırmaq üçün lazımlı olan 3-nü seçin.

Tapşırığın xəyali yerinə yetirilməsi çətinlik törədirsa, bu hissələri qayçı ilə kəsib, onda



dairə düzəltməyi uşaqlara təklif edə bilərsiniz.

Müstəvi üzərindəki fiqurların qarşılıqlı yerləşməsini dərk etmək və bunu riyazi terminlərlə ifadə etmək bacarığına aid tapşırıqlar.

1. Qırmızı karandaşla şəkildə göstərilmiş üç fiqurun hamisının daxilindən keçən nöqtəni qeyd et.

2. Gök karandaşla üçbucaqla ovalın daxilinə düşən, lakin kvadrata düşməyən nöqtəni qeyd et.

3. Sarı karandaşla kvadratla ovalın daxilinə düşən, lakin üçbucağa düşməyən nöqtəni qeyd et.

4. Qara karandaşla üçbucağın daxilinə düşən, lakin kvadratın içini düşməyən nöqtəni qeyd et.


5. Qəhvəyi karandaşla kvadratın daxilinə düşən, lakin üçbucaqla ovalın içini düşməyən nöqtəni qeyd et.

6. Adı karandaş götür və ovalın daxilinə düşən, lakin üçbucaqla kvadratın içərisinə düşməyən nöqtəni qeyd et.

7. Hər hansı flomasterlə heç bir fiqurun içərisinə düşməyən nöqtəni qeyd et.


IV. Həndəsi fiqurların axtarış tapılmasına və sayılmasına aid tapşırıqlar.

Hansı fiqur çoxdur?





Çertyojda bütün üçbucaqları və dördbucaqları tap. Hansı fiqurlar çoxdur; üçbucaq, yoxsa dördbucaq?

2. Çertyojda 8 üçbucaq və 5 dördbucaq tap.



V. Hesab çubuqlarından qurulmuş həndəsi fiqurların və cisimlərin şəklinin dəyişdirilməsi və yenidən qurulmasına aid tapşırıq; 15 eyni hesab çubuğu ayılır. Onlardan 5 bərabər kvadrat qur.

Dörd çubuğu elə götür ki, 3 bərabər kvadrat qalsın. Mümkün variantların fikrən təhlili zamanı aparılan axtarışlar uşaqlarda fiqurda olan müəyyən dəyişiklikləri təsəvvür etmək bacarığını formalaşdırır.




VI. Təsəvvür etmək qabiliyyətini inkişaf etdirmək üçün elə tapşırıqlar səmərəlidir ki, orada verilmiş hissələrdən birini seçib, fiquru və ya əşyanı bərpa etmək tələb olunur:

7 kəsikdən hansı haşıydən qopmuşdur?

Təfəkkürün inkişafına yönəlmış tapşırıqlar.

II sinifdə məntiqi məsələlərin həllinin məqsədi şagirdlərin düşüncəsinin təkmilləşməsinə yönəlir; birinci və ikinci obyektlər arasında münasibəti göstərən iki fikirdən nəticə çıxarmaq; rəqəmləri, ifadələri, məsələləri müqayisə etmək və s. eyni zamanda ümumiləşdirmək qabiliyyətinin formalaşması davam edir.



I. Müqayisə et.

1. Fərqləndirə bilərsənmi?

- "Adamçığazı" əmələ gətirən həndəsi fiqurların adlarını çək.

- Bu "adamçığazların" hansı artıqdır?


- O, başqalarından nə ilə fərqlənir?

2. Hansı figur artıqdır?


- Bütün fiqurların ümumi adı nədir?

- Hansı figur artıqdır? Niçə?

II sinifdə ümumiləşdirmək qabiliyyəti 2-3 dəyişkən əlaməti mənviqi məsələlərin həlli zamanı formalasır.



II. 1. Çatışmayan fiqurun axtarılması.



1. Çatışmayan fiqurun axtarılarkən 3 əlaməti nəzərə almaq lazımdır: maili xətlərin miqdarı, üçhalqalı sınıq xəttin yerləşməsi və onun içərisində yerləşən fiqurun forması.

2. Qanuna uyğunluğun müəyyənləşdirilməsi və həndəsi fiqurlardan və ya rəqəmlərdən təşkil olunmuş sıranın davam etdirilməsi. Rəqəmlər sırası bitir: 2 6 10 1 4 7 10



3. "Maraqlı kvadratlar". Kvadratın damalarında rəqəmləri elə yerləşdirmək lazımdır ki, həm maili, həm şaquli, həm də diaqonal üzrə cini rəqəm alınsın.

15 rəqəmi. Damalarda 1, 4, 6, 7, 8, 9 rəqəmlərini elə yerləşdirmək lazımdır ki, 15 alınsın.

30 rəqəmi. Damalarda 2, 4, 6, 8, 12, 14, 16, 18 cür rəqəmlərini elə yerləşdirmək lazımdır ki, 30 alınsın.



4. Təsnifata aid tapşırıqların yerinə yetirilməsi;

- rəqəmlərin təsnifati. Verilmiş rəqəmləri: 11, 40, 3, 19, 10, 16, 4, 13, 50, 6, 18.

Təsnifat əlamətini seç və onları 2 qrupa böl.

-adlandırılmış rəqəmlərin təsnifati. Rəqəmləri gruppala böl. Onları qruplarla sətirlərə yaz: 30 m, 8 kq, 171, 14 dm, 1 s, 100 kq, 94 dm, 40 dəq, 63 sm, 10 dəq, 55 m, 38 s.

- müxtəlif forması olan fiqurların təsnifati.




5.1. Kombinatorikadan mətnli məsələlərin daxil edilməsi: a) Stolun üstündə 2 nəlbəki və 3 fincan var. Neçə yolla çay üçün dəst düzəltmək olar?

b) Muradin 2, Saranın 1, Əlinin isə 3 kitabı var. Hər cüt şagirddə neçə kitab var? Neçə belə cüt var? Üç uşaqda cəmi neçə kitab var?

5.2. Qeyri- standart məsələlərin daxil edilməsi: Nigar, Nərgiz, Solmaz və Samirə gəlincik şəkli çəkib. Nigarın və Nərgizin gəlincikləri çiçəklə, Nərgiz ilə Solmazın gəlincikləri isə şarla idi. Kim hansı gəlinciyin şəklini çəkmişdi? Şagirdlər belə cədvəl tərtib etməklə məsələlərin həllini asanlıqla tapırlar. Şagirdlər belə mülahizə yürüdürlər.

| şagirdlər | çiçəklər | şarlar |
|-----------|----------|--------|
| Nigar | + | |
| Nərgiz | + | + |
| Solmaz | | + |
| Samirə | | |



Məsələnin şərtinə görə Nigarın və Nərgizin gəlincikləri çiçəklədir. Nigarın və Nərgizin şərtində “çiçək” sütununda + qoyuruq. Nərgizin və Solmazın gəlincikləri isə şarla idi. Deməli, Nərgizin və Solmazın şərtinin kəsişdiyi yerdə + qoyuruq. Cədvəldən görünür ki, əlində heç nəyi olmayan gəlincik Samirənin çökdiyidir, əlində ancaq şar olan gəlinciyi isə Solmaz çəkmişdir.

5.3. Riyaziyyat dərslərində həm də elə məsələlərdən istifadə edirəm ki, onların cavabını məntiqi əsaslandırmaq lazımdır: “Qutuda 5 karandaş var; 2 göy və 3 qırmızı. Qutudan neçə karandaş götürmək lazımdır ki, onlardan heç olmasa biri qırmızı olsun?

Şagirdlər belə mülahizə yürüdülərlər: 1 karandaş yaramır, ona görə ki, birini baxmadan götürsən, o göy də ola bilər. Əgər baxmadan 2 karandaş götürsən, ikisi də göy və ya qırmızı, yaxud biri göy, biri isə qırmızı ola bilər. Əgər qutudan 3 karandaş götürsən, onların içində; hamısı qırmızı, 2 qırmızı və 1 göy, 2 göy və 1 qırmızı ola bilər. Burada hər baxdığımız halda, heç olmasa, 1 qırmızı karandaş vardır. Deməli, cavab belə olacaqdır: 3 karandaş götürmək lazımdır.

Dərkətəmə imkanlarının inkişafına yönəldilmiş xüsusi tapşırıq və məsələlər sistemindən dərslərdə müntəzəm istifadə etmək aşağı sinif şagirdlərinin riyazi dünyagörüşünü genişləndirir, riyazi düşüncəsini, riyazi hazırlığının səviyyəsini qaldırır, onlara ətraf gerçekliklərin sadə qanuna uyğunluğunda daha inamlı yol tapmağa və riyazi biliklərdən gündəlik həyatda istifadə etməyə imkan yaradır.

* * *

Bilirsinizmi?

Rusiyada 45 min kənd məktəbi var. Bu, ölkədə olan məktəblərin üçdə ikisidir. Həmin məktəblərdə 6 milyona qədər uşaqlar oxuyur. Onlarla 685 min müəllim məşğul olur. Kənd məktəblərinin 31 faizi ibtidaiidir. İbtidai məktəb bizimkilərlə müqayisədə çox kiçikdir. 10-dan az uşağın oxuduğu məktəblərin sayı 5604-dür. 2865 məktəbdə uşaqların sayı 15 nəfərə çatır. 280-300 uşağın oxuduğu böyük məktəblər isə cəmi 34-dür.

2859 əsas məktəbdə 40 nəfərdən az uşaqlar oxuyur. Ən kiçik tam orta məktəbdə təxminən 100 nəfər təhsil alır. 1600-ə qədər kənd uşağının oxuduğu iri məktəb isə cəmi 5-dir.

UŞAQ HÜQUQLARI KONVENTSİYASI

**Yaxşı olan hər şey
uşaqlar üçün!**

Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən yekdilliklə qəbul edildi. Bu sənəd Beynəlxalq hüquqi qurvaya malikdir. Buna görə də iştirakçı dövlətlərin vətəndaşı öz hökumətindən onun hər bir bəndinə hörmət yanaşması tövbə edə bilər.

26 yanvar 1990-ci ildə Konvensiya imzalanmaq üçün açıq e'lən edildi və elə həmin gün onu 62 dövlət imzaladı - bu ilk gün üçün rekord nüticə idi, lakin bununla belə, həmin sənədin imzalanması hələ onun müddəələrinin yerinə yetirilməsi üzrə birbaşa öhdəlik yaratırm. Sənəd yalnız ratifikasiya edildikdən sonra dövlətlər ona əməl etməyi öz üzərlərinə götürürərlər. Bu o deməkdir ki, Konvensiyanın müddəələri dövlətlərin milli qanunlarında öz əksini tapşırıbdır.

Hazırda (2000) Uşaq Hüquqları Konvensiyasına 185 ölkə o cümlədən Azərbaycan da (1992-ci il) qoşulmuşdur. UNİSEF-in məlumatına əsasən, ancaq iki ölkə - ABŞ və Sosialist bu sənəd ratifikasiya edilməmişdir.

Uşaq Hüquqları Konvensiyası əsas uşaqları özünəxas hüquqları - łyaqatı olan insanlar kimi - qızılbaşdır. Bütün uşaqlar yaşa-
şaq, təhlükəsiz şəraitdə böyümək
cəni hüquqlara malikdirlər.
Onların düşüncə və hissələri hörmətlə
çoxlanmalıdır. Uşaqların maraqqı
bütün sahələrdə maksimum
əriməsi prioritet götürülməlidir.
Uşaqların üzəşdikləri çətinliklərə
gəl yuman, onların ehtiyaclarına
qoymayan dövlətlər Uşaq
Hüquqları Konvensiyasını pozmə
əsaslı olunurlar. Bu Konvensiya
dunya gələcəkdə bütün
şəhərlər üçün daha yaxşı bir məkana
tapşırıbdır.

Çoxlu və'dlər

Uşaq Hüquqları Konvensiyasına qoşulmuş dövlətlər tə'minat verməlidirlər ki, onların qanunvericilik sistemi Konvensiyanın ruhuna zidd deyildir. Konvensiyanın maddələrinin həyata keçirilməsində onlar, bilavasitə mə'suliyyət daşıyırlar. Bu proses aşağıdakılardır nəzərdə tutur:

● Mə'ruzələr

Iştirakçı dövlətlər Konvensiyaya əməl olunmasına dair tədbirlər haqqında müntəzəm şəkildə mə'ruzələr nəşr edir və bunu geniş ictimaiyyətə çatdırır.

Azərbaycan öz mə'ruzəsini 1996-ci ildə hazırlanmışdı.

● Çətinliklər

Iştirakçı dövlətlər məsləhət və ya dəstək almaq məqsədilə Konvensiyanın həyata keçirilməsinə çətinlik tərəfdən hər hansı məsələ barədə mə'ruxa edə bilərlər. Bu tipli məlumatları UNİSEF-ə, həmçinin BMT sistemində daxil olan və ya uşaqlara yardım göstərən «Save the Children» kimi təşkilatlara göndərmək mümkündür.

● Beynəlxalq əməkdaşlıq

Əgər Konvensiyanın maddələrini həyata keçirmək üçün ölkənin imkanları məhduddursa, o, yardım üçün digər ölkələrə müraciət edə bilər.

● Uşaq Hüquqları Komitəsi

Iştirakçı dövlətlər tərəfindən öz vətəndaşları şurasından on ekspetdən ibarət Uşaq Hüquqları Komitəsi seçilir. Komitənin bu kimi vəzifələri vardır: dövlət mə'ruzələrini nəzərdən keçirmək və həmin dövlətlərə müvafiq tövsiyələr təqdim etmək; Konvensiyanın maddələrinin yerinə yetirilməsi barədə iki ildən bir BMT-Baş Məclisinə mə'ruxə təqdim etmək; uşaq hüquqları haqqında geniş mə'lumatı əhalinin bütün təbəqələrinə, xüsusilə uşaqlara, müəllimlərə, yerli və dövlət hakimiyyəti strukturlarına çatdırılmasına nəzarət etmək.

Uşaq Hüquqları Konvensiyası

1989-cu il nyabrin 20-də BMT Baş Məclisi tərəfindən qəbul edilmişdir. 54 maddədən ibarətdir. Aşağıda onlardan bəzilərinin qısa xülasəsi verilmişdir:

Maddə 1

18 yaşına qədər olan hər bir başər övladı uşaq adlanır.

Maddə 2

Bütün uşaqlar eyni hüquqlara malikdirlər. Heç bir uşaq hər hansı bir ayrı-seçkiliyə məruz qalmamalıdır.

Maddə 7

Hər bir uşaqın ad və vətəndaşlıq almaq hüququ vardır.

Maddə 9

Uşaqlar hər iki valideyni bir ünsiyyətdə olmaq və ailədə böyükəmək hüququna malikdirlər. Valideynlərindən ayrı yaşayan uşaqın valiyeynləri ilə müntəzəm əlaqə saxlamaq hüququ vardır. Bu cür ayrılıq halları iştirakçı dövlətin hər hansı bir qərarı nəticəsində baş vermişdir (məsələn, həbs, azadlıqdan məhrumetmə və s.), onda iştirakçı dövlət valideynin və ya uşaqın xahişinə görə, onlara ailənin qalib üzvü barədə zəruri məlumat verməlidir.

Maddə 11

Uşaqlar qeyri-qanuni yollarla öz ölkələrindən kənara çıxarılmalıdır və orada qeyri-qanuni saxlanmamalıdır.

Maddə 12-15

Uşaqlar onlara aid olan bütün məsələlər barədə öz fikirlərini söyləmək hüququna malikdirlər. Uşaqların fikrinə lazımi diqqət göstərilməlidir. Öz seçimlərinə uyğun olaraq, onların istənilən təşkilata üzv olmaq hüququ vardır.

Maddə 13

Uşaqların da, böyükər kimi, öz fikirlərini şifahi və yazılı, mahnı və ya rəsm və s. şəkildə ifadə etmək hüququ vardır.

Maddə 22

Bütün qəçqin uşaqların müdafiə olunmaq və yardım almaq hüququ vardır. Onlar, həmçinin başqa uşaqlara aid olan bütün hüquqlara da malikdirlər.

Maddə 23

Bügün əli uşaqların normal yaşamaq və insan ləyaqəti hüququ vardır.

Maddə 28

Bütün uşaqların pulsuz ibtidai təhsil almaq və peşə hazırlığı sahəsində məlumat əldə etmək hüququ vardır.

Maddə 30

Uşaqlar ağır və təhlükəli işlər görməkdən mühafizə olunmalıdır.

Maddə 33

Uşaqlar narkotik maddələrin qeyri-qanuni istifadəsindən mühafizə olunmalıdır.

Maddə 34

Bütün uşaqlar hər cür zoraklıqlıdan, istismardan, cinsi təcavüzdən mühafizə olunmalıdır.

Maddə 38

Bütün uşaqlar mühərribədən mühafizə olunmalıdır. 15 yaşından uşaqlar hərbi xidmətə çağırılmamalıdır.

Maddə 42

Bütün uşaqlar və böyükər Uşaq Hüquqları Konvensiyasında nə yazıldığını bilmək hüququna malikdirlər.

UŞAQLAR BİRLİYİ İLƏ İŞİN TƏŞKİLİ

Məmləkət Pirimova,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti

Uşaqlar Birliyi Təşkilatının işində tətbiq olunan metodların ümumi səciyyəsi. Son illərdə respublikamızda baş vermiş ictimai-siyasi hadisələrlə əlaqədar sabiq pioner təşkilatı Azərbaycan Uşaqlar Birliyi təşkilatı ilə əvəz edilmişdir. Azərbaycan Uşaqlar Birliyi Respublika pioner təşkilatının hüquqi varisidir («Azərbaycan Uşaqlar Birliyi Təşkilatının fəaliyyətinin əsas istiqamətləri haqqında» metodik tövsiyələr. Bakı, 1992, səh. 3). AQBT-nin 1992-ci ildə qəbul etdiyi əsasnamədə təşkilatın fəaliyyətinin əsas istiqamətləri göstərilmişdir.

Azərbaycan Respublika xalq Təhsili nazirinin 27.01.1992-ci il 63 nömrəli əmrinə əsasən V.I.Lenin adına Ümumittifaq pioner təşkilatının fəaliyyəti bitmiş hesab edilir. Pioner baş dəstə rəhbəri vəzifəsinin adı dəyişdirilərək 1992-ci ilin fevral ayının 1-dən «Uşaqlar Birliyi Təşkilatı rəhbəri» adlandırılır.

UBT-nin işinə tətbiq olunan metodlardan uşaq kollektivinin fəaliyyətini təşkil etmək, onların şüuruna, həssılərinə, davranışına tə'sir göstərmək üçün istifadə edilir. Uşaqlarla əlaqəkən tərbiyənin ümumi metodlarından istifadə olunmalı, tərbiyə imkanları, ÜBT-nin xüsusiyyətləri, təşkilatın fəaliyyət programı nəzərə alınmalıdır.

ÜBT-nin aşağıdakı metodlardan istifadə etmək olar: inandırma (müsbat nümunə və sözlə); kollektiv ictimai-faydalı əmək; tələb; tapşırıq; oyunlar; həvəsləndirmə və cəza. Bir-biri ilə qarşılıqlı əlaqəsi olan bu metodların köməyiylə ÜBT-nin rəhbəri və təşkilatın fəalları şagirdlərə davranış qaydalarına riayət etməyi, mütəşəkkil kollektiv yaratmayı, fəal həyat mövqeyində durmayı formalasdırmalı,

dərin və möhkəm biliklərə yiylənmək uğrunda mübarizə aparmağı öyrətməlidir.

ÜBT-də tətbiq olunan metodlar uşaqın şəxsiyyətinə, kollektivə, yaxud uşaqın özünə kollektiv vasitəsilə tə'sir göstərməyi nəzərdə tutur. A.S. Makarenko öz fəaliyyətində kollektiv vasitəsilə uşaqın şəxsiyyətinə tə'sir göstərmək yoluna geniş yer verir və onu pedaqoji ustalıq hesab eirdi.

ÜBT-də inandırma uşaqların şüuruna, hisslərinə, davranışına müsbət nümunə ilə məqsədyönlü tə'sir göstərir. Bu tə'sir təqlid üçün nümunəyə, söz ilə inandırmaya imkan verir. Inandırma metodunun köməyi ilə ÜBT-də ideya, əxlaq anlayışları, nöqtəyi-nəzər, qiymət vermək kimi keyfiyyətlər formalaşır.

Müsbat nümunənin tərbiyəvi təsiri əsasında kiçikyaşlı məktəblilər, yeniyetmələr, gəncləri, yaşıları, müəllimləri, tərbiyəçiləri, yoldaşlarını təqlidə meyl göstərirlər. Bu zaman görkəmli şəxsiyyətlərin, Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan milli qəhrəmanların, qabaqcıl əmək adamlarının həyatından götürülen misallar uşaqların təfəkkürünün inkişafına tə'sir göstərir. Bədii əsərlərin, kino və telefilmlərin qəhrəmanları şagirdlər üçün ideal rolunu oynayır.

Qəhrəmanlıq romantikasına qapılmaq kiçikyaşlı məktəblilər üçün xarakterik xüsusiyyətdir. Kiçikyaşlı məktəbliləri qəhrəmanlıqla dair faktlar əyləndirir, lakin onlar qəhrəmanlığın mənbəyini, səbəbini anlamaqda çətinlik çəkirler. Tez-tez özlərinə belə sual verirlər. «Mən belə qəhrəmanlıq göstərməyə hazırlamam», «Mən də onlar kimi ola bilərəmmi?».

ÜBT-nin kollektivi, dəstələr, qruplar müxtəlif cür fəaliyyət zamanı yaşlılarla ünsiyyətdə olur, sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsində iştirak edirlər.

UBT-nin ümumməktəb tədbirlər sisteminin məqsədönlü təşkili, müsbət nümunənin rolunun müəyyən-ləşdirilməsi kiçikyaşlı məktəbililərin əxlaq, ideya-siyasi tərbiyəsinin səmərəsini artırır, onları fəal həyat mövqeyində durmağa həvəsləndirir. Ümmümiyyətlə, «Tərbiyə işində nümunənin rolü əvəzedilməzdir, nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındaki anlayışları konkretlaşdırır, əyanılışdırır və nəticədə uşaqla daha canlı təsəvvür yaradır. Uşaq həmin nümunələrdən ibrat dərsi götürür, ideal hissələrlə yaşayır, müsbət hərəkətlərinə, xeyirxah əməllərə meyl edir» (Kazimov N.M., Həsimov Ə.S. Pedaqogika, B., 1996, s. 250).

Söz ilə inandırmadan ÜBT-nin bütün mərhələlərində istifadə olunur. Söz ilə inandırma metodu ÜBT-nin keçirdiyi iş formaları olan toplantılar, səhbətlər, siyasi mə'lumat saatları, disput və uşaqlara müraciətlə keçirilən etik monoloqlarla əlaqədardır.

UBT əxlaqi -etik problemlərə həsr olunmuş toplantıları keçirərkən söz ilə inandırma metodundan geniş istifadə edir. ÜBT-nin qanunları, təntənəli və'dinin öyrədilməsi, ideya-siyasi məzmunda keçirilən tədbirlər kompleksi bu qəbildəndir.

Uşaqlarla fərdi səhbətlərin, siyasi informasiyaların, disputların keçirilməsi zamanı söz ilə inandırma metodunun tətbiq olunması aşağıdakı hallarda səmərəli olur. Əvvəla, müsahibənin, səhbətin, disputun, siyasi mə'lumatın mövzusu aktual olmalı, təşkilatda, kollektivdə yaranmış vəziyyətlə əlaqələndirilməlidir. İkincisi, səhbətin, müzakirənin keçirilməsi üçün suallar sistemi olmalıdır. Bu suallar inandırıcı cavablar tapmaqdə şagirdlərə kömək edir. Uşaqların

fikirlərini, münasibətlərini müəyyən-ləşdirmək, düzgün cavabları qiymətləndirmək, doğru olmayan cavabları ehtiyatla təkzib etmək, onları düzgün nəticəyə gətirib çıxarmaq tələb olunur.

Sözlə inandırma metodu peda-qoji cəhətdən əsaslandırılmadıqda təhlükəli vəziyyət yaranır. Təşkilatın üzvlərinin mülahizələri və onların real hərəkətləri, davranışları, sözü ilə işi arasında tərs mütənasiblik meydana çıxarsa, uşaqlar arasında ikiüzlülük, qeyri-səmimilik yarana bilər.

Kollektiv ictimai-faydalı əmək ÜBT-da aparıcı metodlardan biridir. İctimai-faydalı əmək uşaqlar üçün ictimai-siyasi təcrübədir. Onlar bu prosesdə əxlaq normalarını yerinə yetirməyə çalışır, əməyin təşkilinə, tapşırığın yerinə yetirilməsinə şüurlu münasibət bəsləyirlər.

UBT-də kollektiv ictimai-faydalı əmək təşkil edərkən tərbiyəçi və müəllimlər müəyyən pedaqoji şərtləri gözləməlidirlər: yerinə yetiriləcək işin ictimai dəyərini aydınlaşdırılmalıdır; uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır; ictimai-faydalı əmək rəğbətləndirilməlidir. Tərbiyəçi və müəllim işin yüksək səviyyədə təşkilinin qayğısına qalmalı, uşaqlara əməyin ictimai mənasını aydınlaşdırılmalıdır, ictimai-faydalı əməkdə iştirak etmək ehtiyacını duymağın öyrətməli, ətraf mühiti yaxşılaşdırmaq həyatımızı gözəlləşdirməklə əlaqədar işlərdə iştirak etməyin vacibliyini göstərməlidirlər. Yerinə yetiriləcək işin ictimai dəyərini izah etmək lazımdır ki, uşaqlar onların respublikanın inkişafı ilə əlaqədar aparılan işlərdə konkret iştirak etdiklərini başa düşsünlər.

UBT-nin dəstələrində, qruplarında əməyin metodik cəhətdən düzgün təşkil olunmasının əsas şərtlərindən biri uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınmasıdır. Hər bir yaş dərəcəsinə, xüsusi ilə I-II sinif şagirdlərinə fiziki əməyin norması,

konkret işə sərf edəcək vaxtin müəyyənləşdirilməsi, oğlan və qızların fizi ki imkanları, ayrı-ayrı uşaqların səhhətinin nəzərə alınmasıdır. Qeyd edək ki, bəzi uşaqlara günəş şüası pis tə'sir edir, digərləri ağır əşyaları qaldırı bilmir və s. Uşaqların ictimai-faydalı əməyinin təşkili zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ümumtəhsil məktəblərində şagirdlərin ictimai-faydalı əməyinin təşkilinə dair» məktubunu əsas götürmək lazımdır.

İctimai-faydalı əməyin rəğbətləndirilməsi siniflər arasında yarışın keçirilməsi yolu ilə həyata keçirilir. Eyni zamanda ayri-ayrılıqda, sərqlənən şagirdlər, dəstələr də məktəb rəhbərləri, UBT-nin Respublika şurası tərəfindən rəğbətləndirilə bilər.

«Azərbaycan UBT-nin ilk təşkilatlarının fəaliyyətinin əsas istiqamətləri»ndə respublikamızın ekoloji vəziyyətinin ağır olması qeyd edilir. UBT ictimai-faydalı əməyi təşkil edərkən «Yaşıl dynya» əməliyyatı adı altında gül-çiçək, ağac əkdirə bilərlər. İctimai-faydalı əməyi müvəffəqiyyətlə həyata keçirməyin şərtlərindən biri də uşaqlarda praktik bacarıq və vərdişlərin formalasdırılmasıdır.

Tələb. Tələb UBT-nin işində təşkilatın ayrı-ayrı üzvlərinin və kollektivin fəaliyyətini və davranışını nizama salmaq üçün tətbiq olunan metodlardan biridir. A.S. Makarenko tərbiyəçi tərəfindən tələblərin müəyyənləşdirilməsini kollektivin təşkilinin birinci pilləsi hesab edirdi. O yazdı: «Səmimi, açıq, inandırıcı, qaynar və qotu tələb olmadan kollektivi tərbiyə etmek işinə başlamaq olmaz» (Makarenko A.C. Ред. Соч. т. 4. Лекции о воспитании детей. М., 1984, стр. 63).

Tələb ümumi əqləq normalarını ifadə edir. Məktəblilərin davranışına verilən tələblər «Şagirdlər üçün qaydalar»da, «Məktəbdaxili qaydalar»da özünü tapmışdır. Tələb əmr, sərəncam, göstəriş, tövsiyə, məsləhət və ya nahiş kimi ifadə olunur. Tələblərin

verilməsində UBT rəhbərləri, sinif rəhbərləri, pedaqoji kollektiv tərbiyə prosesində vahidlik prinsipini gözlamalı, hamı uşaqa vahid tələbə ya naşmalıdır.

Tapşırıq təşkilatın hər bir üzvünün dəstənin, qrupun ümumi işinə cəlb etməyi, kollektivin fəaliyyətini, məs'uliyyətini, intizamını, təşkilatçıq qabiliyyətini, təşəbbüskarlığını fəal həyat mövqeyini formalasdırıran metodlardan biridir. Tapşırıq həm uşaq kollektivi, həm də təşkilatın hər bir üzvü UBT-nin ictimai marağına cavab verən bir iş kimi baxmalıdır.

Tapşırıqların bir qismi biliklərə yiylənmək məqsədi daşıyır. Bu məqsədlə UBT-nin rəhbəri təşkilatın «icbari təhsil postu»nu təşkil etməli, təhsildən yayınlananlar, geridə qalanların uçotunu aparmalı, «Öyrənməyi öyrən», «Hər şeyi bilmək istəyənlər» klubları yaratmalı, klubun üzvlərini olimpiadaların, yarışların və başqa tədbirlərin keçirilməsinə cəlb etməlidir.

UBT-nin üzvləri arasında ictimai tapşırıqların bərabər bölünməsi kollektivin möhkəmlənməsinə tə'sir göstərir, hər bir məktəblinin fəal mövqə tutmaq qabiliyyətini inikişaf etdirir. Yalnız fəalların fəaliyyəti ilə kifayətlənmək olmaz. Təşkilatın fərdi tapşırıqları yerinə yetirən üzvlərini də «fəalar məktəbi»nin işinə cəlb etmək vacibdir.

Yarış uşaq kollektivlərinin və ayrı-ayrı şagirdlərin müvəffəqiyyət əldə etmək, birinci yerdə çıxməq, konkret işdə yaxşı nəticələr əldə etmək uğrunda mübarizəsidir.

Yarış ictimai - faydalı əməyin konkret növlərinin həyata keçirilməsində (metal qırıntı, kağız tullanlığı və ya məhslun yıgilmasında, iməcliliklərdə); özünəxidmətin təşkilində, məktəb avadanlığına, dərsliklərə, ayanı vəsaitə və s. şüurlu münasibətində; idman yarışlarında, hər şeyi bilmək istəyənlərin müsabiqələrində, fənn olimpiadalarında, bədii yaradıcılığın

baxışlarda; «Üfüqde parıltı», «Hüner», hərbi oyunlarının, «Şən start»-ların keçirilməsinə və s. tətbiq olunur.

Metodik cəhətdən düzgün təşkil edilmiş yarış dəstənin, qrupların, tək-tək şagirdlərin müvəqqəti işi kimi nəticələnməlidir. Yarış şagirdin təşəbbuskalığını, yaradıcılıq qabiliyyətini, fəallığını inkişaf etdirir, uşaq kollektivinin mütəşəkkilliyyini tə'min edir.

Oyunlar. Oyun uşaqların və uşaq kollektivinin fəaliyyətini təribyə edən metoddur. Oyunların uşaq və yeni-yetmələrin inkişafında böyük rolü var. Oyun uşaqlara sevinc götirən, onun fəallığını, təşəbbuskarlığını, təşkilatlıq qabiliyyətini inkişaf etdirən vacib metodlardan biridir.

Oyunlar məzmununa və quruluşuna görə mütəhərrik, idman oyunları, didaktik oyunlar və yaradıcı rollu oyunlar olmaqla üç qrupa ayrılır.

Oyun prosesində yaşlıların məsləhəti onlara yaranan komandaların tərkibini müəyyənləşdirməyə, oyunun gedisində fəal mövqə tutmağa kömək edir.

Rəğbətləndirmə və cəzalandırma metodları UBT təşkilatının üzvlərinə müxtəlif tələblər verir. Tələblər onların şüuruna, davranışına tə'sir göstərir. Bu tələbləri yerinə yetirərkən şagirdlər həyəcan keçirir, məs'uliyyət hiss edirlər.

Rəğbətləndirmə və həvəsləndirmə metodlarının uşaq təşkilatlarında

tətbiqini Azərbaycan Uşaqlar Birliyinin Respublika Şurası müəyyənləşdirir. UBT qrupları, dəstələri, ayrı-ayrı şagirdləri, təşkilatın üzvlərini, təhsildə, ictimai işlərdə fərqlənənləri rəğbətləndirir. UBT-nin qanunlarını pozan üzvlərini isə cəzalandırır.

Rəğbətləndirmə UBT-nin fəaliyyətində müxtəlif formalarda həyata keçirilir.

UBT-də cəzalandırma nadir hallarda tətbiq olunan metoddur. Bu metodun psixoloji mahiyyəti şagirdlərin davranışına tə'sir göstərməkdən ibarətdir. Cəzalandırma uşaqlara davranışa nəzarət etməyi öyrədir. Cəzalandırılmış uşaq həyəcan keçirir, təəssüflənir, utanır, öz hərəkətlərini pisləyir, özünü tərbiyə edir.

UBT-nin sovetində şagird qaydalarını, intizamını, təşkilatın qanunlarını pozan şagirdə xəbərdarlıq e'lan edilir. Yürüsdə intizamı pozan şagirdə növbəti yürüsdə iştirak etməyə icazə verilmir. Növbətçiliklə əlaqədar vəzifələri yaxşı yerinə yetirə bilməyən dəstəyə bir daha növbətçilik etməyə icazə verilmir. Yaxud həmin şagirdin hərəkəti dəstə sovetində müzakirə edilir, divar qəzetində tənqid olunur. UBT-nin qanunlarını bir neçə dəfə pozan şagird müstəsna hallarda təşkilatdan xaric edilir. Xoşbəxtlikdən məktəblərimizdə belə hallara rast gəlmirik.

KİÇİKYAŞLI MƏKTƏBLİLƏRİN İNTİZAM TƏRBİYƏSİ

Səadət Həsənova,
pedaqoji elmlər namizədi

İntizam insanın bəzəyidir. İntizam hər növ normal həyat fəaliyyətinin əsasını təşkil etdiyinə görə insanların fəaliyyət göstərdiyi hər bir yerdə ailədə, ictimaiyyətdə zəruridir. Dahi çex pedaçoqu Y.A.Komenski

intizamsız məktəbi susuz dəyirməna benzədir, orta əsrlərin sxolistik məktəblərində hökm sürən çubuq intizamı əvəzinə özünün hümanist intizamını irəli sürür, məktəbi insanlaq e'malatxanası sayır, hər cür səs-küyün,

qışqırığın əleyhinə çıxırdı (Y.A.Ko-
menski. Seçilmiş pedaqoji əsərləri.
Bakı, Azərnəşr, 1961, səh. 68-96).

A.S.Makarenko intizam təbiyəsinin nəzəri problemlərini on beş ilə yaxın bir dövrdə özünün əmək koloniyası və kommunasında təcrübədən keçirmişdir.

İntizama yiyələnmiş uşağın davranışında dəqiqlik, başqalarına diqqətli olmaq, qayğı göstərmək və s. kimi əlamətlər təzahür edir. İntizamlı uşaq müəyyən edilmiş qaydalara yalnız məktəbdə deyil, evdə, ictimai yerlərdə də cini sə'y və təmkinlə əməl edir. Uşağın intizamlı olması təlim tapsırıqlarının, ictimai vəzifələrin, şəxsi və ictimai davranış qaydalarının yerinə yetirilməsində özünü göstərir. İntizam təbiyəsinin səviyyəsi tədricən artmağa başlayır, intizam qaydalarının şüurlu icrasına qədər yüksəlir.

İntizamlılıq müt'ilik, yaxud hər sözə qeyd – şərtsiz qulaq asmaq deyildir. İntizamlı uşaq nəinki öz haqqını, hətta nahaqdan döyülen və ya təhqir edilən yoldaşının da haqqını, ləyaqətini, heysiyyatını müdafiə etməyi bacarmalıdır. Başqası tərəfindən verilən hər cür tələbi deyil, yalnız ağıllı tələbləri yerinə yetirməyə çalışmalıdır.

Odur ki, xalqın «Yüz ölç, bir iş», «Baxma deyənə, bax dediyinə», «Deyən ağılsız olsa, eşidən ağıllı gərk» kəlamları bu məsələdə də əsas götürülməlidir.

Seçmə yolu ilə 50 nəfərə yaxın şagird uzun müddət müxtəlif növ müşahidə altında olmuşdur. Toplanmış fakt və materiallar oxşar suallar üzrə qruplaşdırılıb təhlil edilmiş və təmamiləşdirilmişdir. «Bə'zi şagirdlərin intizamsızlıq etmələrinə səbəb nədir?» «Nələr onun nümunəvi intizama malik olmasına maneə törədir?» suallına şagirdlər, müəllimlər və valideynlər müxtəlif cavablar vermişlər.

Sagirdlərə görə:

-sinifdəki darisqallıq, natəmizlik, təvazusluq, partaların yönəmsizliyi;

-müəllimin dərsi vaxtında başlaması, sınıf zəngdən çox sonra girməsi və tənəffüsə zəngdən qabaq çıxmasi;

-dərsdə yersiz söz-söhbətlər dənişması, dərsi maraqsız keçməsi və s.

Valideynlərə görə:

-uşağın təhsilə marağının olmaması, zorla oxumağa məcbur edilməsi;

-uşağın kənar tə'sirə düşməsi, pis uşaqlarla yoldaşlıq etməsi;

-uşağın xəstə olması;

-uşağın davranışının düzgün qiymətləndirilməməsi, intizamsızlığa yol verəndə tənbəh edilməməsi, yaxud nahaqdan ona cəza verilməsi;

-məktəbdə təbiyə işlərinin başlıbasına buraxılması, ciddi qayda-qanunun olmaması;

-müəllimlərin dərsdə bekarçılığı, artıq səh-söhbətə şərait yaratması;

-məktəbdə uşaqlarla «Şagirdlər üçün qaydalar» ətrafında iş aparılmaması;

-məktəbin ailə ilə əlaqəsinin zəifliyi;

-bə'zi müəllimlərin bütün uşaqlara eyni nəzərlə baxmaması, birini əzizləyib, o birini gözümçixdiya salması, həddən artıq kobudluğu, xəslamadığı şagirdə təhqiredici ləqəb qoyması və s.

Müəllimlərə görə:

-valideynlə övlad arasında mə'nəvi ayrılıq;

-valideynlərin ailədə təbiyə işlərinə fikir verməməsi, yaxud bu işləri lazımı səviyyədə təşkil etməyi bacarmaması;

-şagirdlər arasında müsbət şəxsi əlaqənin zəifliyi;

-uşağın əməkdə iştirak etməməsi, işdən boyun qaçırması, zəhmətə xor baxması;

-valideynlər tərəfindən övlada əziz xələf kimi himayədarlıq edilməsi yaxud uşağın nəzarətsiz buraxılması;

-şagirdlərin bə'zi ehtiyaclarının hələ tam ödənilməməsi (məsələn, şagird yoldaşının avtomat qələmini ona görə götürür ki, özünükü yoxdur);

-valideynlərin vaxtı- vaxtında məktəbə baş çəkməməsi və s.

Alınan cavabların, həmçinin şəxsi müşahidəmizə və intizam sahəsində məktəblərin iş təcrübəsinin təhlilinə əsasən şagirdlərin intizamsızlığının əsas səbəbin ailədə axtarmaq lazımdır. Ailə üzvləri (xüsusən ailə başçıları) arasında qarşılıqlı mehriban münasibətin olmaması, bir-biri ilə yola getməməsi, bütün uşaqlara eyni gözə baxmaması, övladına «küt», «fərsiz» kimi təhqiqredici ləqəblər qoyması, güñahi olmadan onu döyməsi, söyməsi, yaxud uşağın gündəlik rejimə necə əməl etməsi ilə maraqlanmaması, övladını nəzarətsiz buraxması və ya həddən artıq ərköyün böyütməsi, onun hər cür şıltaqlığına göz yumması, bütün istəklərini yerinə yetirməsi və s. faktlar uşaqların tərbiyəsinə mənfi tə'sir göstərir, intizamsızlıq halları üçün əlverişli şərait yaradır. Belə mühitdə yaşayan uşaq hayatı dərin-dən dərk etmir, çətinliklərlə qarşılaşanda çıxış yolu tapa bilmir.

Deyilənlərlə əlaqədar uşağın ailədə intizamsız olmasının səbəblərini araşdırmaq yerinə düşərdi. Uşağın intizamsızlığının mühüm səbəblərindən biri ailədə ərköyün böyüüməsidir. Adətən, ailədə yeganə uşağı, bə'zən isə 4-5 qızdan sonra doğulan oğlan uşaqlarını daha çox ərizləyirlər. Xahiş yerinə yetirilməyəndə uşaq göz yaşı axıdır. «Bircə»sinin göz yaşlarından ürəyi yumşalan valideyn onun hər bir tələbini yerinə yetirməyə çalışır və ona tam sərbəstlik verir. Belə şəraitdə böyüyən uşaq məktəbə gəldikdə ümumi tələblərə çox çətinliklə alışır, qayda-qanuna riayət etmir. Məktəbdəki qayda-qanun ona xoş gəlmir, onları icra etməyə çətinliklə alışır, onları tez-tez pozur. Yaşlılara hörmət etməyə alışmamış, əksinə, yaşılarının həmişə qul kimi onun xidmətində durduğuna öyrəşmiş bu uşaq, müəllimə də hörmət etmir, onun tələblərini yerinə yetirmir. Bütün bunların nəticəsində uşaqda təlimə qarşı nifşət oyanır.

Buna səbəb ata-ananın övladına həddini aşan sevgisidir. Uşağı sevmək yaxşı şeydir və bu, uşağın inkişafı üçün də vacibdir, lakin sevgi həddi aşanda əks nəticə verir, uşağın təbəyəsini pozur. Böyük pedaqq A.S.Makarenko deyir ki, uşağı olan sevgi dərman kimi müəyyən norma tələb edir, o nə az, nə də çox olmalıdır. Dərmanı bir az çox qəbul edəndə insanı zəhərləyir. Eləcə də uşağı həddən artıq ərizləyib onun hər istəyini yerinə yetirdikdə belə sevgi onu korlayır. Uşağı məhəbbət məsələsində orta həddi gözləmək və ciddiliklə sevgi arasında bir orta münasibət yaratmaq lazımdır. Uşağın göz yaşlarına mərhəmət edərək hər dəfə ona güzəşt etmək, onda belə bir zərərli fikir oyadır ki, hər nə istəyəndə israr etsə, özünü yerə cirpsa, ona nail olacaqdır. Uşağın təbii tələbatı ilə şıltaqlığı, yəni əsassız tələblərini ayırməq lazımdır, bunlardan birincisi təmin edilməli, ikincisi isə icrasız buraxılmalıdır.

Uşağın intizamsız olmasının səbəblərindən biri də ailədə onun nəzarətsiz qalmasıdır. Nəzarətsizlik ərköyün uşaq saxlamağın əksi olmaqla, intizamsızlıqla nəticələnir. Nəzarətsiz böyüyən uşaq öz istəklərinin evdə tə'min olunmadığını görüb, onları küçədə, bazarda axtarır və beləliklə, küçənin, bazarın tə'siri altına düşür.

Uşağı istiqamət verən, onun məhdud təcrübəsini genişləndirən şəxs olmadıqda, o öz cilovlanmış istəklərinin arxasında gedir. Bu, onu qayda qanunu pozmağa təhrik edir. Bə'zi valideynlərin tərbiyə işinə məs'uliyətsiz yanaşmaları nəticəsində nəzarətsiz böyüyən uşaq, məktəb rejimində sığışır, başsızlıq nəticəsində adət etdiyi xüsusiyyətləri məktəbdə də bürüzə verir. O, adətən, hirsli kobud, nəzakətsiz olur, çünkü ata-anası ona insanlarla necə rəftar etmək, özünü necə aparmaq lazımlı olduğunu öyrətməmiş, evdə heç kəs onun tərbiyəsi ilə məşğul olmamışdır.

Nəzarətsizlik intizamlılıq üçün alverişli zəmin yaradır. Tərbiyə işinə məsuliyyətsiz yanaşan bəzi valideynlər uşağı başlı-başına buraxmaqla onun üçün pis bir gələcək hazırlayırlar. Bəzi valideynlər uşaqlarının harada, kiminlə yoldaş olması, nə iş görməsi ilə maraqlanırlar. Bu yaxınlarda şahidi olduğum bir hadisəyə diqqəti cəlb etmək istəyirəm. İşdən evə qayıdır. Qaranlıqda yeyin addimlarla gedərkən mənə tərəf gələn üç uşaq diqqətimi cəlb etdi. Onlar mənə salam verib tez uzaqlaşdırılar. Məqsədləri o idi ki, mən onları tanımamış, lakin birinin səsindən, ötəri baxışlarından tanıdım. Bu bizim bina-da yaşıyan IV sinif şagirdi idi. Görəsən yaşına uyğun olmayan iki uşaqla hara gedirdi? Axi bu vaxt o evdə olmalı idi. Mən yolüstü onların evinə dönüb anasından oğlunun harada olmasını soruştum. Ana mənə öz nəzakəti sözləri ilə «Qurban olum, nə var ki, uşaq gəzməkdən hələ gəlməyib»-

dedi. Mən məsləhət gördüm ki, axşamlar oğlunu gəzməyə buraxmasın, hər gün uşaqla maraqlansın, yaşıdı olmayan gənclərlə onun yoldaşlıq etməsinə imkan verməsin. Məhz nəzarətsiz qaldığından uşaq ümumi qayda-qanunlara alışmır, nəticədə intizamsız olur.

Bəzən belə valideynlər bir həftə ərzində uşaqın necə böyüdüyünü, kimlərlə durub - oturduğunu, özünü necə apardığını nəzərə almadiqları halda, istirahət günü, bir həftə ərzində izhar etmədikləri məhəbbəti birdən böyük ölçülərlə ifadə edirlər. O günü uşaga hər nə istəsə alırlar, onu həddən artıq qayğı ilə əzizləyib bir az da korlayırlar, sonra yenə bir həftə ərzində yaddan çıxararaq onun tərbiyəsi və təlimi ilə məşğul olmurlar. Burada ərköyün tərbiyə ilə nəzarətsizlik birləşərək uşaqın tərbiyəsinə olduqca mənfi tə'sir göstərir. (Ardı var)

MÜƏLLİM - ŞAGİRD MÜNASİBƏTLƏRİNİN TƏ'LİMİN KEYFİYYƏTİNƏ TƏ'SİRİ

Sevil Bağırova,

Sabirabad şəhəri, H.Z.Tağıyev adına 6 nömrəli
şəhər orta məktəbinin müəllimi

Yaşadığımız milli müstəqillik dövrü həyatımızın siyasi, iqtisadi, ictimai və mə'nəvi sahələrində köklü İslahatlarla müşayiət olunur.

Demokratik və dünyəvi təhsil sisteminin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü dəyişikliklər ümumbaşarı və milli dəyərlərdən qaynaqlanaraq Azərbaycan təhsil sisteminin orijinal modelini formalasdırmağa, təhsil sistemimiz mütərəqqi təhsil sistemlərinə integrasiyasına zəmin yaradır. Təhsil İslahatları üzrə Dövlət Programı, yeni təhsil qanunu layihəsi təhsil

quruculuğunun hüquqi-normativ bazasının yaradılmasına tə'minat verir. Dövlətin, təhsilin üstün inkişaf etdirilən strategiyasını əhəmiyyətli fəaliyyət sahəsi e'lan etməsi əsində cəmiyyətimizin maddi-mə'nəvi tərəqqisinin dayaqlarının möhkəmləndirilməsi deməkdir.

Bu gün milli təhsilimizin prioritət istiqamətlərindən biri kimi dəyərləndirilən hūmanistləşdirmə adı şüərçiliq və kompaniyaçılıq təzahürlerindən uzaq olmaqla, gələcək həyatın qurucuları olacaq, indiki məktəblilərin insanı hissəri-

nin oyadılması, tərbiyə edilməsi, onlara vətəndaş yetkinliyinin formalasdırılmasına yönəldilmiş strateji məqsəddir. Təhsilin humanistləşdirilməsi yeni pedaqoji təfəkkür vasitəsilə həyata keçirilə bilər. Pedaqoji prosesdə şagirdin bərabər-hüquqlu subyekt və tərəfdəş kimi qəbul edilməsi ənənəvi pedaqoji sistem üçün səciyyəvi deyildir. Bu gün şagird şəxsiyyətinə hörmət, zorakı tə'sir vasitələrinə əl atmaqdan çəkinməyən, qarşılıqlı münasibətlərdə, ünsiyyətdə ələsalmaya, ibarəbazlığa üstünlük verən, hətta şagirdlərə ayamalar qoşan müəllimlərə heç də az təsadüf olunmur. Pedaqoq və tərbiyəçilərin özü şəxsiyyət səviyyəsində yüksək bilməmişsə, hUMANİST keyfiyyətlərin daşıyıcısı, xeyirxah ruhun sahibi deyildirsə, şübhəsiz, o, şagirdlərində bu keyfiyyətləri formalasdırı bilməz.

Uzun illərdir ki, pedaqoq və psixoloq alımlar, müəllimlər ciddi bir problemlə qarşılaşırlar: ünsiyyət problemi. Şagirdlərlə necə rəftar etmək lazımdır ki, onlar tə'lim materiallarını daha həvəslə və müvəffəqiyyətlə mənimşəyə bilsinlər?

Mə'lumdur ki, məktəbdə tə'lim-tərbiyə prosesinin əsas təşkilatçısı müəllimdir. Gələcəyin qurucuları olan bu günkü oğlan və qızların ümumtəhsil hazırlığı, onlarda müstəqil, yaradıcı təfəkkürün inkişafı program və dərsliklərlə yanaşı, həm də müəllimlərin səviyyəsindən, pedaqoji qabiliyyətdən insanı keyfiyyətlərindən asılıdır.

Elmi-tekniki tərəqqinin sürətlə inkişaf etdiyi, informasiya selinin artdığı, insan amilinə böyük diqqət yetirildiyi indiki şərait, habelə şagirdlərin hazırlıq səviyyəsi, müəllimlərin qarşısında böyük tələblər qoyur.

Müəllimlik fəaliyyətdə mənəvi zənginliyin artmasında peda-

qoji və psixoloji biliklər məstəsnə əhəmiyyət kəsb edir. Mən də pedaqoji fəaliyyət zamanı öz yetirmələrimin mənəvi aləmləri onların psixoloji xüsusiyyətlərini dərindən araşdırır, həm də praktik psixoloq oluram. Ən əsası isə bu balaca həssas fidanlara əsil ana qayğısı ilə yanaşır, onlara saf, təmiz ana məhəbbəti bəxş edirəm. Yalnız bu zaman uşağın mənəvi aləminə nüfuz etmək, onun psixikasında baş verən cüz'i dəyişiklikləri duymaq mümkündür.

Tə'lim keyfiyyətinin yüksəldilməsi üçün mən bir pedaqoq kimi tə'limin hər bir mərhələsində şagirdlərin nəyə qabil olduğunu onların marağını və meylini düzgün müəyyənləşdirir, tə'lim metodları və priyomlarını düzgün seçir, tə'lim prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alır. Tə'lim materialını lazımi səviyyədə mənimşənilməsi üçün, hər şeydən əvvəl, şagirdlərin qavrayışını vahid və ümumi bir axına yönəldirəm. Çalışıram ki, kiçikyaşlı məktəblilərin qavrayışı tədricən təkmilləşib, daha şüurlu məqsədyönlü və təhliledici səviyyəyə çatsın.

Materialın yaxşı mənimşənilməsi üçün belə bir müddəəni daim əldə rəhbər tuturam: həcm nə qədər az olarsa, informasiya bir o qədər asan mənimşənilər.

Müəllim - şagird münasibətlərində gözlənilməli olan psixoloji məsələlərdən biri də müəllimin professional mərifətidir. Mən öz şagirdlərimlə ünsiyyətdə pedaqoji mərifətin bütün tələblərinə riayət edirəm. Pedaqoji etika mənim mənəvi zənginliyimin, ictimai nüfuzumun artmasına səbəb olur. Şagirdlərlə ünsiyyət prosesində özümü təmkinlə və ləyaqətlə, sakit və inamlı aparırıam. Ona görə də mənimlə şagirdlər arasında qarşılıqlı anlaşma,

şügür münasibətlərin yaranması tətbiq edilən tə'lim-tərbiyə işlərinin səmərəsinin artmasına əsaslı təkan verir. Mən heç vaxt unutmuram ki, həssashlıq, qayğılaşım, uşaqlara ana məhəbbəti, xeyirxahlıq, təmkinlilik, dözümlülük və səbr tə'lim - tərbiyə sahəsində qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə mötədil şərait yaradır. Mən şagirdlərimə tələbkarlıqla yanaşır, lakin heç vaxt onların şəxsi ləyaqətlərini alçaltmırıam. Buna mənim mə'nəvi haqqım da yoxdur. Əgər belə bir bağışlanmaz səhvə yol verilsə, həssas təbiətli balacaların qalbinə sindirar, gözlərindən düşərm. Ona görə də mən tələbkarlıqla xeyirxahlığı, ciddiyətlə qayğılaşımı bir-birlərə uzlaşdırmağı pedaqoji ustalıqla həyata keçirirəm.

Məktəb təcrübəsi də göstərir ki, uşaqlar onlara tələbkarlıqla, eyni zamanda həssashlıqla yanaşan, yeri goldikcə zarafat edən, onların mənliklərini şəxsi ləyaqətlərini yüksək tutan müəllimləri ürəkdən sevirlər. Bəzi şagirdlərin isə egoist tərbiyə olunmaları müəllim-şagird münasibətlərinə, tə'lim keyifyyətinin yüksəlməsinə mənfi tə'sir göstərir. Bu cür tərbiyə olunmuş uşaqlar çox vaxt kollektivlə razılışmir, hətta kollektivdə «ayrı-seçkilik» toxumu nəşirlər. Müəllimlik fəaliyyətimdə belə şagirdlərlə tez-tez rastlaşıram. Ona görə də şagirdlərlə münasibətdə daha diqqətli oluram. Belə şagirdlərə fərdi yanaşır, onlarla tərbiyəvi səhbətlər aparır, dostluq edir. Mənim bir müəllim kimi həyat təcrübəm, uşaqların psixoloji aləminə bələdliyim imkan verir ki, ilə yetirmələrimin daxili aləmini əməki düzgün başa düşüm, üstəlik onlara lazımi tə'sir göstərib, əqli

fəaliyyətlərini tənzim və idarə edə bilim.

1999-cu ilin sentyabr ayında 1-ci sinfi qəbul edərkən, bir qız daha çox diqqətimi cəlb etdi. Bölgü zamanı təsadüfən uşaq mənim sinifimə düşdü. O ilk günlərdən özünün qüsurlu hərəkətləri ilə sinif yoldaşlarından seçilməyə başladı. Uşağın valideyni ilə səhbət əsnasında mə'lum oldu ki, şagird nənə-baba himayəsində yaşamış, onlar isə uşağın tərbiyəsi ilə düzgün məşğıl olmamışlar. Bu gün uşaq onların heç bir sözünü eşitmır, «mənəm-mənəmlik» edir. Bu cür tərbiyə olunmuş şagirdə savad vermək mənim üçün çətin idi. Mən şagirdin gündəlk hərəkətlərini izləyir, onun həyatında baş verən dəyişiklikləri psixoloji xasiyyətnamədə qeydə alır, demək olar ki, hər gün valideynlə əlaqə saxlayırdım. Hər dəfə dərsə hazırlaşanda şagirdin psixologiyasında baş verən dəyişiklikləri nəzərə alıb, dərsimi yeni tərbiyəvi metodlar və priyomlar əsasında qururdum. Əməyim hədər getmədi. Şagirdin mənfi xüsusiyyətlərini tədrisən aradan qaldırıb, onun düzgün tərbiyə edilməsinə nail oldum. O, tə'lim-tərbiyə prosesində fərqlənməyə başladı. Bu gün həmin şagird III sinifdə müvəffəqiyyətlə oxuyur, məktəbin tədbirlərində də fəallıq göstərir. Hər dəfə şagirdin valideynləri ilə görüşəndə onlar mənə öz minnətdarlıqlarını bildirirlər. Şagirdin ata- və anası respublikadan kənarda yaşamasına baxmayaraq, məktub vasitəsilə mənə öz təşəkkürlerini çatdırmışlar. Müəllim üçün bundan qiymətli, şərəflü nə ola bilər.

KİÇİKYAŞLI MƏKTƏBLİLƏRİN HƏMYAŞIDLARI VƏ MÜƏLLİMLƏ QARŞILIQLI MÜNASİBƏTLƏRİNDE MÜŞAHİDƏ OLUNAN BƏ'Zİ MƏQAMLAR

Şəfaət Abdullayeva,
TPİ-nin disserantı

Kiçik məktəb yaşı şəxsiyyətin inkişafında xüsusi mərhələ hesab olunur. Şəxsiyyətin məktəbdə mütəşəkkil təliminin əsası məhz bu dövrdə qoyulur.

Kiçikyaşlı məktəblinin həmyaşidlari və müəllimlə qarşılıqlı münasibətləri ona görə mühüm əhəmiyyətə malikdir ki, bu münasibətlər sisteminde şəxsiyyətin tutduğu mövqə birbaşa onun özünü necə hiss etməsini, emosional vəziyyətini müəyyən edir. Kiçikyaşlı məktəblinin emosional vəziyyəti onun tə'lim uğurlarına, tə'lim uğurları isə öz növbəsində emosional vəziyyətinə tə'sir göstərir. Kiçikyaşlı məktəblinin emosiya və hissleri həm tə'lim prosesində, həm də ünsiyətdə olduğu həmyaşidlari və müəllimlə qarşılıqlı münasibətlərində təzahür edir və müşahidə olunur. Bu yazıda uşağın həmyaşidlari və müəllimlə qarşılıqlı münasibətlərində emosional-hissi xüsusiyyətlərin müşahidə olunan bə'zi məqamlarından danışacaqıq. Bu məqamları müşahidə olunan hadisənin adı ilə adlandırmışıq.

Sirayət fenomeni

Sağird çox vaxt müəllimin kororano təqdim etdiyi emosional münasibəti təkrar edir. Bu, emosiaların sirayət etməsi nəticəsində baş verir. Biz bu geniş yayılmış hadisəni şərti olaraq «sirayət fenomeni» adlandırıraq. Müəllim sanki bir sehrbaz kimi öz emosional sahəsi ilə uşağın emosional sahəsinə sirayət edir. Müəllimin ümumi əhval-ruhiyyəsi, tonusu aşağı olanda sinfin də ümumi tonusu aşağı düşür. Müəllimin əhval-ruhiyyəsi yüksək olduqda isə o, emo-

sional halətini şagirdlərə də yoluxdurur.

Misal 1. Elnarə III sinifdə oxuyur. Dərs ə'ləcəsidir. Dərsə həvəslə gəlir. Hər şeyə maraq göstərir, müəllimini çox istəyir.

Anası ilə müəllimin arasında olan konfliktən (Ana qızından az dərs soruştulmasından narazı idi) sonra müəllim uşağa heç bir artıq söz demir, ondan lazımı qədər dərs soruşur, oturuğu yeri dəyişmir, lakin qızçıqazın sinifdəki vəziyyəti onu tə'min etmir, müəllimin ona olan soyuq münasibəti, yoldaşlarının ona soyuq münasibət bəsləmələri ilə nəticələnir. Elnarə mənfi emosiyalar yaşayır, stress keçirir.

Müşahidə göstərir ki, müəllimin soyuq tərzdə, hədələyici -yoxlayıcı ahənglə dediyi sözlər (Gəl, sonra anan deyəcək dərs soruşturma) Elnarəni həyəcanlandırır, onun dərsi danişanda çəşmasına, dilinin topuq vurmasına gətirib çıxarır. Beləliklə də, ə'ləçi şagirddən pis oxuyan səviyyəsinə düşən Elnarə üçün dərsə gəlmək, sinifdə yoldaşları ilə birgə oturmaq əzaba çevrilir, qız mənfi emosiyalarla yüklenir, məktəbə gəlmək istəmir.

Müəllim hər dəfə qızı çağıranda təkcə Elnarə həyəcanlanır, sanki havadan nə isə ağırlıq asılır, bu «nə isə» sinifdə gərginlik yaradır, şagirdlərə də sirayət edir, onlar da həyəcanlanırlar. Sirayət fenomeni bu misalda sarsıntı effektini doğurur. Elnarə sarsıntı keçirir. Vaxtında qarşısı alınmazsa, şagirddə mənfi emosiyalar təkrarlanıb sabit hissələr şeklinde möhkəmlənə bilər.

Bu misaldan göründüyü kimi, şagirdlerin affektiv vəziyyətə düşmələrinə bəzəi hallarda müəllim özü səbəb olur. Uzun illərin təcrübəsi göstərir ki, müxtəlif dərk edilən və edilməyən səbəblərə görə bəzən müəllimin sinifdə rəğbət bəsləmədiyi şagirdlər olur. Müəllimin ustalığı, bacarığı ondadır ki, məhz belə hallarda öz mənfi münasibətini, emosiyalarını gizlətməyi bacarsın, bütün şagirdlərə eyni qayğı ilə yanassın. Müəllim bilməlidir ki, sırayətedici qüvvəyə malikdir - kiçik məktəblinin hissələri, emosiyaları, özünü həsis etməsi, özündəki, təlimdə müvəffəqiyyəti, emosional vəziyyəti - hamısı ondan asılıdır.

Gözləmə fenomeni

Gözləmə fenomeni iki istiqamətdə baş verir: 1) şagird müəllimdən nə gözləyir; 2) müəllim şagirddən nə gözləyir.

Şagird başqa şagirddən pis münasibət gördükdə kömək üçün müəllimə müraciət edir. Bu zaman hər şagird müəllimin məhz onun tərəfində durmasını gözləyir. Biz bunu şərti olaraq «gözləmə fenomeni» adlandırmışıq.

Əgər müəllim vəziyyəti düzgün qiymətləndirməyərək haqlı hökm vermirsə, şagirddə haqq-ədalət hissini inam azalır. Əgər belə haqsızlıq tez-tez və davamlı surətdə baş verirsə, şagirdin müəllimə mənfi münasibəti formallaşır. Bu da şagirdin affektiv vəziyyətini aradan qaldırmaq əvəzinə onu daha da ağırlaşdırır.

Gözləmə fenomenindən danışanda, həm də müəllimin şagirddən nə gözlədiyini qeyd etməliyik. Müəllim uşağı həvəsləndirirək, ondan yaxşı şəylər gözlədiyini uşağa çatdırırsa, şagird yaxşı olmağa can atır, müəllimin gözlədiyi kimi olmağa çalışır. Onda bu hadisə ilə, fəaliyyətlə bağlı müsbət emosiyalar baş qaldırır. Şagird müəllimin ondan gözlədiyini doğrultmağa çalışır. Müəllim şagirddən mənfi, pis bir şey gözləyirsa, şagirdin hansı vəziyyətə can atdığını

təsəvvür etmək çətin deyil. Bu zaman ya şagird çox iradəli olub, bəzən də başqa adamların dəstəyinə istinad edərək müəllimə qarşı dayanır, buna çalışır - bu isə nadir halda olur. Gözləmə effektinin mənfi olması çox vaxt şagirdin əsəblərinin, emosional vəziyyətinin pozulmasına səbəb olur. Çox halda isə şagird müəllimin gözləməsinə cavab olaraq həmin e'timadı «doğrultmağa çalışır». Bu zaman kiçik yaşlı məktəbli mənfi emosiyalarla yüklenir.

Misal 1. Fərid orta qabiliyyətli şagirddir. Dərslərində tam müvəfəqiyət əldə edə bilmir. Müəllim onu daha da çalışdırmaq üçün həvəsləndirir. Onun dəftərində ən çox yaxşı yazılmış hərfi göstərib deyir:

- Bu hərfi nə gözəl yazmışsan?! Görürsən, istəsən gözəl yaza bilərsən. Amma gərək çox istəyəsən, çox çalışsan ki, gözəl yazsan.

Fəridin üzündə sevinc ifadəsi görünüür. O çalışır ki, daha yaxşı yazsın.

Başqa bir halda müəllim Fəridin yanından keçərkən Fərid başını qaldırıb ona baxır, müəllimin ona xos söz deməsini gözləyir. Müəllimin rəğbətləndirməsi Fəriddə müəllimin ondan yaxşı şəylər gözlədiyinə inam hissi yaradır və o, müəllimin gözlədiyi kimi olmağa çalışır.

Misal 2. Araz yaxşı oxumur. Ləngdir. Dərsi danışa bilmir.

Müəllim: Keç, otur, danışa bilmirsən. Nə vaxt sən də dərs danışacaqsan ki, eşidək?

Araz ağlayır. Yerində oturub başını qaldırırmır. Əmək dərsində Araz nə qədər çalışırsa da, kağızdan stəkan düzəldə bilmir.

- Müəllim, düzəldə bilmirəm.

- Nəyi bilirsən ki, onu da biləsən?!

Araz müəllimdən kömək gözləyir. Müəllim öz münasibəti ilə onun gözləməsini doğrultmur. Araz mənfi emosiyalar keçirir və müəllimdən özünə qarşı mənfi münasibət və emosiya gözləyir.

Misal 4. Yeganə:

- Müəllim, Gülnar məni itələdi.

- Gülnar, niyə yoldaşını itələyirsən?
- O məni söydü.

Yeganə müəllimə müraciət edəndə ondan ədalət gözləyir, axı Gülnar onu itələyib. Müəllim onun (haqqın) tərəfində durub Gülnara acılanmalıdır. Gülnar da öz növbəsində müəllimdən onun tərəfində durmasının gözləyir, axı o Yeganəni söyüdüñə görə itələyib.

Müəllim hadisənin əslində necə olduğunu bilmir. İndi o haqsız olaraq birinə acıqlansa, o birində mənfi emosiyalar yaranmasına səbəb olacaq.

Deyilənlərdən aydın olur ki, uşaq böyükənlərdən, eləcə də müəllimdən yalnız müsbət emosiyalar gözləmək istəyir.

Odağa fenomeni

Müşahidələr göstərir ki, ibtidai məktəblərin bütün siniflərində şagirdlərin qarşılıqlı münasibətlərində və emosional vəziyyətlərində onların tə'lim uğurları, daha sonra isə uşaqın sinifdə özünü necə aparması, intizamlı olmaması əsas rol oynayır. Müəllimlər dərslərini yaxşı oxuyan şagirdin intizamsızlıq etməsini, tə'limdə yetirməyən şagirdlərin intizamsızlığına nisbətən daha asan və yol verilən hal kimi qəbul edirlər.

Misal 1. Pərviz yaxşı oxumur. Müəllim həmişə ondan narazı qahr.

Dərs gedir. Pərviz yoldaşı ilə səhbət edir.

– Qolunu çək. Dəftərini o tərəfə qoy.

– Sən özün o tərəfə çəkil, butun yeri tutmusan.

Pərviz onun qolunu, dəftərini itələyir: Çəkil, çəkil!

Müəllim Pərvizo:

– Çəkil bu tərəfə, özün də danışma. Cox yaxşı oxuyursan, hələ bir danışırsan da.

Pərviz pərt halda o tərəfə çəkilir və mənfi emosiyalar keçirir.

Misal 2. Leyla pis oxuyur. Müəllim tez-tez yaxşı oxuyanları ona nümunə göstərir.

Leyla Vəfa ilə bir partada oturur. Vəfa orta soviyyəli şagirddir. Təlimdə müvəffəqiyyət qazanması stabil deyildir. Ancaq Leyladan yaxşı oxuyur. Müəllim heç vaxt Leylanı Vəfaya nümunə göstərmir. Buna baxmayaraq Vəfa tez-tez Leylanın dəftərinə baxır «Sən pis yazırsan», «yaza bilmirsən» «düz yazmırısan» deyir. Leyla:

– Müəllim, Vəfaya deyin də...

– Nə olub?

Leyla:

– Mənə deyir ki, pis yazırsan.

– Düz deyir də... Niyə inciyirsən? Yaxşı yaz, deməsin.

Leyla mənfi emosiyalarla yüklenir, qol-qanadı sınır, müəllim onun tərəfini tutmadı, müəllim onun gözleməsini doğrultmadı. Müəllim bu sözleri ilə məhz Vəfanın Leyladan üstün olmasını təsdiq etdi... Leyla ağlayır...

Müəllim Leylaya pis yazdığını deyəndə Leyla mənfi emosiyalar keçirir, o stress halında olur, lakin indi Leyla özü müəllimə müraciət edib, ondan kömək gözləyirdi. Müəllim isə onun ümidi doğrultmadı. Müəllim təsdiq etdi ki, Vafa ona irad tutab illər, cünki Leyla pis yazır. Leyla bunları dərk etmir, nə üçün ağladığını soruşanda cavab verə bilmir. Ürəyindən belə fikirlər keçir: «Onun nə ixtiyarı var mənə belə sözlər deyir. Onun özü də pis yazır. Məgər o müəllimdir ki, mənə belə sözlər deyir?» Ucadan deyilməyən mənfi emosiyalar şəklində üzə çıxır: qız həyəcan keçirir, inciyir, küsür. Axı o müəllimi özünü müttəfiq seçmişdi, ondan kömək gözləyirdi, lakin müəllim ona bunları qadağan etdi. Leyla bu ziddiyətlərdən affektiv hallar keçirir, ona ağırdır, onun bala-ca ürəyi tab gətirmir, ağıyır.

Deməli, özünü dərsdə intizamlı aparmayıb, yaxşı oxuyan şagirdin vəziyyəti özünü intizamlı aparıb dərslərini yaxşı oxuya bilməyən şagirdin vəziyyətindən xeyli yaxşıdır.

Ümumiyyətlə, qadağa kiçikyaşlı məktəblilərdə mənfi emosiyalar yaradır. Yaxşı oxuyan şagirdlərin başqa-

larından üstün olması təsəvvürü yaranır və şagirdlərin qarşılıqlı münasibətlərinin qurulmasına, onların emosional vəziyyətinə mənfi tə'sir göstərir.

Ibtidai siniflərdə uşaq həmyaşidləri ilə konfliktə o zaman dözər ki, müəllim tərəfindən tə'riflənsin. Müəllim şagirdi müsbət qiymətləndirmədikdə isə, onun həmyaşidləri arasında vəziyyəti xeyli ağırlaşır. Bu halda şagird tək qalır digər həmyaşidləri müəllimin fikrinə asanlıqla şərık olur-

lar. Həmyaşidləri onun tərəfini tutmurlar. Şagird müəllimin fikri ilə razılaşmasa da, onun fikrinə qarşı çıxmağa iradəsi, gücü çatmir. İstər müəllimlə konfliktə olan şagird, istərsə də müəllimin fikri ilə razılaşmayan, ancaq ona qarşı çıxmağa iradəsi çatmayan şagird kəskin affektiv hal keçirir. Bu, təkcə birinci sinifdə deyil, bütün ibtidai siniflərdə müşahidə olunur.

ZƏİFƏŞİDƏN UŞAQLARDA EŞİTMƏNİN İNKİŞAF ETDİRİLMƏSİ

Ofelya Şahsuvanova,

Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış Xüsusi Körpələr Evi – Uşaq Bağçasının surdopedaqoq müəllimi

AÇIQ MƏŞĞƏLƏ

Mövzu: Yazın gəlməsi. Təbiətin oyanması.

Məqsəd: Yaz fəslinin gəlişi haqqında uşaqlarda təessürat yaratmaq. Mövzuya aid sözləri öyrətmək, eşitməni inkişaf etdirmək və onların bilik və bacarıqlarını möhkəmləndirmək.

İstifadə olunan sözlər: ot, daş, torpaq, ağac, gül, yarpaq, hava, təmiz, sən, qırmızı, yaşıl, göy, bərk, yumşaq, isti, soyuq, dağ, düz, qar.

Məşğələnin gedisi:

Dərs başlananadək yazın gəlməsinə aid süjetli-rəngli şəkli asır, orada təsvir olunan əşyalara aid əyani vasitələri stolun üstünə düzürəm.

Uşaqların diqqətlərini özüməcəb edirəm. Şəkildə qışın qurtarması və yazın gəlinin təsviri ilə əlaqədar əşyalı (ağac, torpaq, su, qar, daş, yarpaq) daktillə, mimika ilə, dodaqdan oxu və düzgün tələffüzlə bir-bir göstərirəm.

Şəkildə təsvir olunan çayın axması, «su axır», «yağış yağır», «qar əriyib su olur» sözlərini uşaqlara şəkil təkrar etdirirəm.

– Baxın, ağac quruyub, yarpaqlar tökülib («ağac» və «yarpaq» göstərirəm).

– Əvvəllər «hava»lar «soyuq» idi, indi isə havalar yavaş-yavaş qızmağa başlyair. «Yağış» yağır, «qar», «buz» əridir. Onlar əriyib «su» olur. Su çaya axır.

– Baxın, bu şəkildə «çay» var. «Çay» axır. Dilimizdə çay iki mənada işlənir. Bir içdiyimiz çay, bir də axan çay. Burada qar, buz əriyib «su» olub. Su axıb çaya gedir.

Dırnaq içərisindəki sözləri əl əlisbasi-daktıl, mimika, düzgün tələffüz, dodaqdan oxu, yamsılama yolu ilə uşaqlara öyrədirəm. İkinci məşğələdə daha əyani olmaq üçün uşaqları bağçanın həyatına çıxarıb, tablo-da təsvir olunmuş süjetli şəkli, məşğələdə öyrətdiyim sözləri və ya əşyaları (daş, torpaq, su, buz, yağış, hava, ağac, yarpaq və s.) bir daha göstərib təkrarlayıram.

Bələliklə, uşaqlarda eşitmə və nitqi inkişaf etdirməklə bərabər, yazın gəlməsi, artıq otların göyərməsi, ağacların tumurcuqlanması, torpağın yumşalmasına (Otu, tumurcuğu, tor-

pağı əlimə alıb uşaqlara verirəm.
Baxır, hiss edirlər).

- Uşaqlar, baxın, «hava» necə
«təmiz»dir, «isti»dir, adamlar artıq
«isti» paltarlarını çıxarıb, nazik paltar
geyirlər, dağlarda qar və buz əriyib,
çaya axır, şəkildə gördüyüünüz kimi
«çay»lar daşır.

Uşaqlara müxtəlif suallar ver-
məklə məşğələni yekunlaşdırırıb ümu-
miləşdirirəm:

- Bu nədir?

- Bir de görünüm, bunun adı nədir?
(Daktılə, mimika tələffüz ilə deyilir
daş, torpaq, yarpaq, ot, su, ağac və s.).

- Bu nə rəndədir? (yaşıl, sarı, qara
və s.)

- Daş necədir? (bərkdir) Bəs tor-
paq? (yumşaqdır, təmizdir, azdır, çox-
dur və s.).

Nəhayət, təkrar və sualların kö-
məyi ilə uşaqlarda nitqi və eşitməni
inkışaf etdirir, möhkəmləndirir, on-
ların lazımı vərdişlərə yiyələnmələrinə
nail oluram.

Açıq məşğəleyə aid sözlərin mimikası (əl işarəsi)

| | |
|------------------|--|
| su | - daktıl əl əlisbası ilə göstərilən «V» hərfini sağ gicgahın yanında silkələmək; |
| yağış | - hər iki əlin «Ğ» hərfini alının qabağında yuxarıdan aşağıya tərpətmək; |
| qar | - hər iki əlin «F» hərfini bir-birinin üstünə qoyub çevirmək. |
| torpaq | - hər iki əlin «pul» sözünü başısağlı tutub, barmaqları bir- birinə sürtmək; |
| ot | - hər iki əli açıq vəziyyətdə bir-birinə sürtmək; |
| daş | - hər iki əlin «A» hərfini bir-birinə vurmaq; |
| yarpaq | - sağ əlin «O» hərfini sol əlin «A» hərfinin içərisindən açmaq; |
| budaq | - hər iki şəhadət barmağını bir-birinin yanına qoyub, ardıcıl qaldırmaq; |
| ağac | - sağ əli açıq vəziyyətdə sol əlin biləyinə vurub, hər iki əli bir-birinə surtməklə sağ əli yuxarı qaldırmaq; |
| gül | - sağ əlin bütün barmaqlarını büküb burunun altında açmaq; |
| təmiz | - hər iki əli açıq vəziyyətlə bir-birinin içərisinə çəkmək; |
| çirkli | - hər iki əli açıq vəziyyətdə bir-birinin üzərinə tərsinə qoymaqt; |
| çay (icməli çay) | - daktıl işarəsi ilə «ç» və «y» hərfərini ardıcıl tərpətmək; |
| axar su | - «su» işarəsi və hər iki əli qabağında təxminən 2- sm. açıq qoyub dalğalı uzatmaq (özündən qabağa aparmaq); |
| bərk (möhkəm) | - sağ əlin şəhadət barmağını sol əlin qolunun üstünə çevrə kimi vurmaq; |
| yumşaq | - hər iki əlin baş barmağını əlin içərinə vurmaq. |

pağı əlimə alıb uşaqlara verirəm.
Baxır, hiss edirlər).

- Uşaqlar, baxın, «hava» necə
«təmiz»dir, «isti»dir, adamlar artıq
«isti» paltarlarını çıxarıb, nazik paltar
geyirlər, dağlarda qar və buz əriyib,
çaya axır, şəkildə gördüyüünüz kimi
«çay»lar daşır.

Uşaqlara müxtəlif suallar ver-
məklə məşğələni yekunlaşdırır ümu-
miləşdirirəm:

- Bu nədir?

- Bir de görün, bunun adı nədir
(Daktillə, mimika tələffüz ilə deyilir
daş, torpaq, yarpaq, ot, su, ağaç və s.).

- Bu nə rəndədir? (yaşıl, sarı, qara
və s.)

- Daş necədir? (bərkdir) Bəs tor-
paq? (yumşaqdır, təmizdir, azdır, çox
dur və s.).

Nəhayət, təkrar və sualların kö-
məyi ilə uşaqlarda nitqi və eşitmən-
inkışaf etdirir, möhkəmləndirir, on-
ların lazımı vərdişlərə yiyələnmələrinə
nail oluram.

Açıq məşğələyə aid sözlərin mimikası (əl işarəsi)

su

- daktıl əl əlisbası ilə göstərilən «V» hərfini sağ gicgahın
yanında silkələmək;

yağış

- hər iki əlin «Ğ» hərfini alının qabağında yuxarıdan aşağıya
tərpətmək;

qar

- hər iki əlin «F» hərfini bir-birinin üstünə qoyub çevirmək.

torpaq

- hər iki əlin «pul» sözünü başısağlı tutub, barmaqları bir-
birinə sürtmək;

ot

- hər iki əli açıq vəziyyətdə bir-birinə sürtmək;

daş

- hər iki əlin «A» hərfini bir-birinə vurmaq;

yarpaq

- sağ əlin «O» hərfini sol əlin «A» hərfinin içərisindən
açmaq;

budaq

- hər iki şəhadət barmağını bir-birinin yanına qoyub, ardıcıl
qaldırmaq;

ağac

- sağ əli açıq vəziyyətdə sol əlin biləyinə vurub, hər iki əli
bir-birinə surtməklə sağ əli yuxarı qaldırmaq;

gül

- sağ əlin bütün barmaqlarını büküb burunun altında
açmaq;

təmiz

- hər iki əli açıq vəziyyətlə bir-birinin içərisinə çəkmək;

çirkli

- hər iki əli açıq vəziyyətdə bir-birinin üzərinə tərsinə
qoymaqtıq;

çay (içməli çay)

- daktıl işarəsi ilə «ç» və «y» hərfərini ardıcıl tərpətmək;

axar su

- «su» işarəsi və hər iki əli qabağında təxminən 2- sm. açıq
qoyub dalğalı uzatmaq (özündən qabağa aparmaq);

bərk (möhkəm)

- sağ əlin şəhadət barmağını sol əlin qolunun üstünə çevre
kimi vurmaq;

yumşaq

- hər iki əlin baş barmağını əlin içində vurmaq.

PEDAQOJİ TƏFƏKKÜRÜN İNKİŞAFINDA “MÜCƏRRƏD KOMPOZİSİYALAR ŞƏKLİNDE TİBBİ - PEDAQOJİ- PSİKOLOJİ TESTLƏR”İN ROLU

Yaşar İbadov,
psixoloq-həkim



Yaşar İbadov Ağdam Şəlli-Qaradağlı kəndində dünyaya göz açıb. N.Nərimanov adına Tibb Universitetini bitirib.

Xoşbəxtliyi insanların sağlamlığında görən, bütün varlığı ilə ruhən Tanrısına bağlı olan, ondan nur alan, əllərinə mö'cüzə bəxş olunan Yaşar İbadovu, həkim, bioradioloq, psixoloq, rəssam, şair, nəgməkar və hüquqşunas adlandırmaq olar.

Yaşar İbadov rəssam deyil, amma bir rəssamin görə biləcəyi işdən çox iş görüb. O, ilk dəfə 1999-cu ildə “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji -testlər” hazırlamış, Bakı şəhərinin Səbail və Nərimanov rayonlarının məktəblərində uğurla sınaqdan keçirmişdir. Həmin testlər Respublika Təhsil Nazirliyi tərəfindən bəyanılmışdır. “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi günlərində

Dədə Qorqud haqqında 3 şəkli-yazı hazırlayan Y.İbadov onun mifik obraz deyil, hayatı şəxsiyyət olduğunu sübut etmişdir. Dədə Qorqudun doğum və ölüm tarixləri daqiqalasdırılmış, onun şəxsiyyəti ilə bağlı geniş mə'lumat verilmişdir. Bununla yanaşı, Yaşar İbadov saysız rəsmlər çəkmış və N.Tusinin 800 illik yubileyi ərafəsində onun haqqında özünəməxsus olan bir yolla informasiya tə'sirli şəkil -yazı almışdır.

Hazırda respublikanın təhsil sistemində yeni pedaqoji təfəkkürün formallaşması istiqamətində çox mühüm və əhəmiyyətli işlər görülür. Təhsildə şəxsiyyət azadlığı həm müəllimlərin, həm də şagirdlərin azad, sərbəst düşüncələrini və düşündüklərini reallaşdırma bilmələri üçün geniş imkanlar açır və pedaqoji təfəkkürün yeni- yeni istiqamətlərdə inkişafına şərait yaradır. Respublikamızda psixologiya sahəsində müasir elmi istiqamətlərin yaradılması və inkişaf etdirilməsində Təhsil Problemləri İnstitutunun özünəməxsus nailiyyətləri vardır. Görkəmli alımların başçılığı ilə burada elmi-tədqiqat işləri həyata keçirilir və çox müvəffəqiyətlə təhsil ocaqlarında tətbiq edilir. Bu cəhətdən son zamanlar yeni pedaqoji təfəkkürün formallaşmasına praktik kömək məqsədi dənizində ilk dəfə respublikamızda tətbiq olunan “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji -psixoloji testlər” şagirdlərin və pedaqoji icimaiyyətin böyük marağına səbəb olmuşdur.

Testlərdə olan mə'nəvi duyum və maraq hissi gənclərin asudə vaxtlarının daha samarəli təşkil olunmasına, istedadlı və qabiliyyətli övladlarımızın sayının artırılmasına kömək edir. Dünya praktikasında istifadə edilən testlərin əksəriyyəti, ya müyyənədici, ya da tə'yinedici xarakter daşıyır. Mücərrəd kompozisiyalardan təşkil edilmiş bu testlər həmin keyfiyyətləri saxlamaqla yanaşı, həm də tərbiyəvi tə'sir, başqa sözlə, öyrədici keyfiyyətə malikdir. Belə testlərin işlənməsi prosesi duyuş üzvlərinin fəaliyyətini gücləndirir, qavrama və cavabvermə reaksiyasını sürətləndirməklə yanaşı estetik duyuşunu artıraraq nitq mədəniyyətini yüksəldir. Bu isə birinci və ikinci signall sistemi arasında əlaqənin yaradılması deməkdir. Testlərin tədqiqi və tətbiqi yerlərdə psixoloq və pedaqoqlar tərəfindən çox maraqla izlənmiş, istedadlarının üzə çıxarılmasına kömək etmişdir.

Ümumtəhsil məktəblərində təfəkkür və təxəyyülün təbiyə üsulu kimi tətbiq məsləhət görülən bu testlər tibbi-psixoloji yönündən sakitləşdirici və son nəticədə müalicəvi əhəmiyyətə malikdir. On mühüm cəhətlərdən biri də odur ki, digər testlərdən fərqli olaraq mücərrəd testlər insan şüurunu hərtərəfli axtarışa cəlb edir. Daha başqa bu xüsusiyyəti nəzərinizə çatdırıq ki, bu testlərin psixologiya elmində olan həm əsas, həm də köməkçi metodlardan istifadə etmək imkanı yaradır.

Testlərin tətbiqində əsas məqsəd təkcə şagirdlərin qabiliyyətinin aşkar etməklə qurtarmır. Burada on əsas mücərrəd təfəkkürün sinzeti və ya dövründə inkişafı ilə bədii yaradıcılığın gücləndirilməsi hesabına daha istədədli gənclərin formallaşması məqsədi güdülmüş. Prosesin beyində gedən əsas mexanizmi isə aşağıdakı kimi izah edilir. Şagirdlərin, xüsusən cinsi yetişkənlilik dövründə hormonal sistəmdə gedən oyanma ilə əlaqədar psixi enerjisi normadan artıq olduğunu görə onlarda emosional gərginlik prosesi yaranır. Ona görə də bu dövrdə şagirdlərin psixi cəhətdən oyanıqlığı müşahidə edilməklə onların ailədə və məktəbdə təlim-təbiyə məsələlərində daha çətin bir keçid dövrü əmələ gəlir. Bu dövrdə beyində artıqlı edən psixi enerji bədii yaradıcılıq enerjisi formasında sərf edildikdə emosional gərginlik azalır, nəticədə beyin sakitləşir, onların təbiyə prosesi asanlaşır, neqativ azalır. Bununla yanaşı, psixi enerjinin beyində bədii yaradıcılıq xəttində istifadə edilməsi onların təfəkkürünün həmin dövrdə daha münasib şəkildə inkişafına imkan verir.

Deyilənləri praktik formada reallaşdırmaq məqsədilə həmin dövrdə bədii yaradıcılığın bir tərəfi kimi mücərrəd təfəkkürün işə salınmasına kömək edə bilən vasitələrə ehtiyac vardır. Məhz bu məqsədə "Mücərrəd kompozisiyalı tibbi-pedaqoji-psixoloji testlər" in tətbiqi çox əhəmiyyətlidir.

Bələ ki, testlər işlənən dövrdə əsas tapşırıqlar qrafik təsvirlərin I mərhələdə gözlə axtarışı, II mərhələdə tapılan mücərrəd obrazların təhlili, III mərhələdə həmin obrazların sintezindən və daha sonra rənglənmə mərhələsindən ibarətdir. On əsas mərhələ isə rənglənmiş obrazların və bütövlükdə testdəki şəklin bədii dildə izahının verilməsidir. Nohayat şagirdlər testlər haqqında şəxsi rə'yərini birdirməklə ağlı müstəqilliyyini işə salır, öz fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrənirlər.

Testlərin işlənmə müddətində şagirdlər öz daxili aləmlərinə sanki səyahət edirlər. İntrospeksiya adlanan bu proses özünüdərketmə və özünüqiyətləndirmə deməkdir. Beləliklə, testlərlə kontakt şagirdlərin təfəkkürünü hərəkətə gətirərək onları fiki əməliyyatlara sövq edir. Elmi yaradıcılıq enerjisi öz dəqiqliyi, fəallığı baxımından seçilir və aqli təfəkkür keyfiyyətlərinə əsaslanır. Zehni çeviklik və aqli həssaslıq bu enerji sərfinin əsas amillərindən biridir. Elmi yaradıcılıqla məşğul olarkən enerjinin sərf edilmə vaxtı çox fəal aqli həssaslıq tələb etdiyinə görə aşağı olur. Yəni, enerji tez tükənir. Ona görə ki, buna əsaslanan bir çox biofizioloji orqanlar tez yorulur və zəifləyir. Bu işə qanuna uyğun prosesdir. Bundan fərqli olaraq bədii yaradıcılıq enerjisi zehni qavratış və bədii təxəyyülə daha çox əsaslanır. Bunun da mahiyyətini bədii yaradıcılıq normalarının insan psixologiyası üçün zənginliyi və müxtəlifliyi təşkil edir. Ona görə də bədii yaradıcılıqla məşğul olarkən enerjinin sərfi müddəti tədricən gedir və bu zaman sırf elmi fəaliyyətdən fərqli olaraq beyində yorulma deyil, aksinə, artıq enerjinin tədricən neytrallaşması hesabına emosional və psixi gərginlik yox olur. Bədii yaradıcılıqla məşğul olan insanların taleyinə nəzər salsaq görərək ki, onların əksəriyyəti maraqlı hayat yolu keçir və çox sağlam görkəmə malik olur. Bu, onunla izah edilir ki, onlar gələcək həyatının yaradıcılıq dövrünün çox hissəsini məhz bədii yaradıcılıqla keçirirlər.


Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlərlə işlədikdə də şagirdlər bədii yaradıcılıq xəttində yaşayırlar. Rəngləmə mərhələsində şagirdlər hər biri öz psixoloji xüsusiyyətlərinə uyğun olan rəngləri seçir. Bu iki cəhətdən əhəmiyyətlidir.

1. Rəng duygusuna görə görünməyən psixikani görünən vəziyyətə salaraq şagirdi daha yaxşı öyrənə bilirik.
2. Hər bir şagird öz psixikasına uyğun gələn rəngləri işlətməklə həm də həmin rənglərlə

bilavasitə və daha çox kontaktda olur, nəticədə rənglərin müalicə tə'siri altında sağlamlaşırlar.

Sağirdlərin rəng duyğusu və bədii təsviretmə qabiliyyəti ayrı-ayrılıqda 9 ballıq sistemlə qiymətləndirilir. Hər iki qiymət tapıldıqda alınan rəqəm sağirdin ağıl səviyyəsini göstərir. Bu prosesi daha da aydınlaşdırmaq məqsədilə əldə edilən göstəriciləri müxtəlif qrafiklarda əks etdirmək mümkündür. Bu isə psixologiya elminin metodlarında eksperimental materialı işləmə prosesində eyni vaxtda müxtəlif variantlarda əldə etmək imkanı verir: məsələn, sinifdə və ya bir məktəb üzrə, bir neçə sinifdə və ya bir neçə məktəb üzrə, daha sonra bir rayon daxilində olan məktəblər üzrə, respublikanın coğrafi bölgələri və daha sonra ayrı-ayrı respublikalar üzrə və nəhayət, ayrı-ayrı xalq və millətlərin intellektual səviyyəsi 9 ballıq sistemlə əldə edilən göstəricilərin nəticəsi kimi başqa bir qrafik-ağıl şkalası tərtib etməklə aşkarla bilər. Bunun üçün hər hansı miqyasda bir qrupun əldə edilən nəticələrini pasport yaşına uyğun yazırıq. Burada göstərilən ballar uyğun olan pasport yaşı üçün ağıl yaşı kimi müəyyən olunur. Sonra pasport yaşı ilə birlikdə koordinat sistemi yaradılır ki, bu da bütövlükdə ağıl şkalasını əmələ gətirir. Testlərin yoxlanması nəticəsində fərdlərin topladığı ballar, əsasən, iki cəhətə: 1) rəngə görə; 2) bədii təsvirə görə 9 ballıq sistemlə qiymətləndirilir. Onların cəmi isə koordinat sistemində verilir. Bu zaman ümumi qiymət ağıl şkalasında ağıl yaşı pasport yaşı ilə təbii ki, uyğun gələ bilməz. Məhz bu uyğunsuzluq aşağı olarsa, əqli geriliyi, yaxud yuxarı isə həmin uşağın qabiliyyətini əks etdirir. Bu prosesi daha da eyniləşdirmək üçün yuxarıdakı fərqi qabiliyyət və yaxud intellekt əmsali formasında riyazi düstura salmaq daha məqsədə uyğun sayıyla bilər. Yəni əgər pasport yaşı SA, ağıl yaşı MA və intellekt əmsalını LQ ilə işaret etsək, onda intellekt əmsalı $LQ = (MA/SA) \cdot 100$ olur. Deməli, ümumiyyətlə, intellekt əmsalının özü hər bir fərdin intellekt səviyyəsini göstərir. Hər bir yoxlamada müəyyən sayıda LQ-nin müqayisəsi üçün şkalanın yuxarı və aşağı sərhədlərində olan qiymətlərin fərqini almaqla həmin miqyasdakı bütün fərdlərin ümumiyyətdə orta intellekt göstəricisini müəyyənləşdirmək olar. Bu göstərici başqa ərazilərdə olan orta qiymətlərlə müqayisə edildikdə, biz ayrı-ayrı miqyaslar arasındaki intellekt səviyyəsini müqayisə etmək imkanı əldə edirik. Bu mə'nada istənilən miqyas ərazisindəki kütləvi intellekt səviyyəsini müqayisə edib mühüm nəticəyə gəlmək olar. Mənə elə gəlir ki, biz cəsarətli addimlar atmaq üçün, milli qürur və ləyaqət hissümüzdən çıxış edərək, avvalca öz ərazi bölgələrimiz üzrə, sonra respublikalararası, daha sonra millətlərarası intellekt yarışlarına çıxa bilərik. Buna bizim keçmişimizdən gələn bütün gözəl nəticələr, milli irlərimiz və bu günə qədər hələ gizlin qalan, güclü milli psix enerji şəklində coşmaq istəyən imkanımız var. Bu imkanları reallaşdırmaq üçün aşağıdakı təklifləri həyata keçirmək məqsədə uyğun olardı:

1. Gələcəkdə məktəblərin rənglənməsi və tə'siri prosesində rəng duyğusunun müalicəvi tə'sirini əsas tutaraq psixoloqların məsləhəti ilə daha sakitləşdirici rənglərdən istifadə etmək.
2. Estetoterapiya (gözəlliklə müalicə) prinsipləri əsasında musiqinin müalicəvi tə'sirini reallaşdırmaq məqsədilə tədris prosesində müəyyən müddət ərzində müalicə tə'sirinə malik olan musiqilərin səsləndirilməsi vacibdir.
3. I və II siqnal sistemləri arasında əlaqə yaratmaq məqsədilə yeni əyani dərs vəsaitlərinə daha çox üstünlük verilməlidir.
4. Senzitiv yaş dövründə uyğun olan müddətdə vəsaitlərin tətbiqi daha məqsədə uyğun hesab edilməlidir (məsələn, mücərrəd təfəkkürün senzitiv yaş dövründə "Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər" in tətbiq edilməsi daha səmərəli olur).



YENİ PEDAQOJİ TƏFƏKKÜRƏ ƏSASLANAN İTERAKTİV METODLARIN TƏTBİQİ TƏCRÜBƏSİNĐƏN

Rəfiqə Abbasova,

Yasamal rayonu, 117 nömrəli körpələr evi -uşaq bağçasının tərbiyəçisi

Yeni pedaqoji təfəkkür dedikdə ilk növbədə təhsilin demokratikləşdirilməsi, hümanistləşdirilməsi, differensiallaşdırılması və fərdiləşdirilməsi nəzərdə tutulur. Çalışığım Yasamal rayonundakı 117 nömrəli körpələr evi uşaq bağçasında hər bir uşağın şəxsiyyət kimi inkişafı və formalasdırılması əsas metod və vəzifə kimi qəbul edilmiş, pedaqoji kollektivimizin fəaliyyəti bilavasitə uşaqların mənafeyinə xidmət etmək istiqamətinə yönəldilmişdir. Biz çalışırıq ki, gün ərzində uşaqların həyatını maraqlı, məzmunlu quraq, diqqətimizi ilk növbədə onların intellektual və yaradıcı inkişafına, məntiqi təfəkkürünün formalasmasına, təhfiletmə, ümumiləşdirmə aparma, əqli nəticə çıxarma üzrə bacarıq və vərdişlərin təşəkkülünə yönəldək, təfəkkürün maksimum dərəcədə inkişafını nəzərə alaq, tə'lim prosesini onlar üçün tədqiqatçılıq, araşdırımlar sahəsinə, təcrübə meydançasına çevirək. Uşaqların öz baxışlarını, rə'ylarını sərbəst və azad ifadə etmək informasiya almaq, ideyalar vermek, sağlamlığın, inkişafı üçün təhlükə törədə biləcək fəaliyyətdən, kobud rəftərdən, mənəvi və fiziki zoraklıqlardan qorunmaq və s. kimi hüquqları vardır. Bu hüquqlar «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının qanununda müəbit olunmuşdur. Biz də uşaqlara müasibətdə ayrı-seçkiliyə yol vermir, uşaq hüquqlarına hörmətə yanaşır, onların hüquqlarının qorunmasını tə'min etməyə çalışırıq. Yeni pedaqoji təfəkkürün məntiqi tələbi də məhz ondan ibarətdir ki, hər bir tərbiyə -tə'lim məssisəsi hüquqi məkana çevrilməli,

orada qanunların aliliyi tə'min olunmalıdır. Tə'lim-tərbiyə prosesində biz mövcud tə'lim metodlarından mahiyətə əsaslı şəkildə fərqlənən müasir, intensiv metodlardan geniş istifadə etməyə çalışırıq. «İteraktiv» termini «dialog, qarşılıqlı əlaqədə fəaliyyət göstərmək» kimi izah olunur. İteraktiv tə'lim metodlarının tətbiq edilməsi tə'lim prosesini xeyli intensivləşdirir, onu hər bir uşaq üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, məşğələlərdə uşaq fəallığının maksimum artırılmasına zəmin yaradır.

Tə'lim-tərbiyə prosesində bu metodların tətbiq edilməsi uşaqlarda müstəqil düşünmək, sərbəst rə'y söylemək, hər hansı məsələ barədə başqasının fikrinə münasibət bildirmək və s. xüsusiyyətlərinin formalasmasına bilavasitə kömək etmək təfəkkürün tənqidiliyi, müstəqilliyi, çevikliyinə zəmin yaradır.

Tə'lim-tərbiyə prosesində *rollu-sujetli oyunlar, cütlər və qruplar, əqli həcum, söz-assosasiyaları, habelə, suallar, ümumi diskussiya, rəsm etmə, şəkil və fotosəkillər, kollektiv tə'lim üsulu* kimi interaktiv metodlardan istifadə edirik.

Rollu-sujetli oyunlar uşaqlar tərəfindən böyük maraqlı və həvəslə qarşılanır. Bu oyunları keçirməkdə başlıca məqsədimiz uşaqlara tanış olan hər hansı hadisənin, prosesin əyani canlandırılması vasitəsilə qanuna uyğunluqların, səbəb - məqsəd əlaqələrinin daha dərindən dərk edilməsinə kömək göstərməkdən ibarətdir. Rollu-sujetli oyunlardan «Mağaza», «Poçt», «Məktəb», «Kitabxana», «Xəstəxana», kimi oyun-

ları uşaqlar büyük həvəslə oynayırlar. «Xəstəxana» oyunu zamanı uşaqların həkim, onun vəzifəsi, işinin nədən ibarət olması, xəstələrlə incə davranışması haqqında olan bilik və təsəvvürleri aşkar edilir. Bu oyuna belə bir yenilik, yaradıcılıq əlavə etmişəm ki, həkimin xəstələrə yazdığı dərmanlar içərisində «Qorxaqlıq», «Hiyləgərlik», «Xəbərcilik» və s. əleyhinə dərmanlar əlavə etmişəm. Həkimin yanına gələn uşaq öz «gəlinciyinin baş ağrısı»ndan şikayətlənir. Həkim diaqnoz qoyur: «Yəqin bu xəstə xəbərcilik etmişdir. Ona «xəbərcilik» əleyhinə dərman yazıram». Uşaqlar oxuya bilmədiklərinə görə dərmanların üzərinə bu xəstəlikləri xarakterizə edən heyvan, quş şəkilləri (məsələn, hiyləgərlik-tülü, qorxaqlıq-dovşan, xəbərcilik-qarğası) yapışdırır. «Xəstə» həkimin yazdığı dərmanı aptekdən alır. Göründüyü kimi, bu oyun vasitəsilə uşaqların həm həkimin işi haqqında olan bilikləri möhkəmləndirir, həm reseptlə dərmanın alınma qaydasını öyrənir, həm də onlarda doğruluq, xeyirxahlıq, cəsarət kimi əxlaqi keyfiyyətlərin formallaşmasına şərait yaranır.

Mə'lumdur ki, uşaqlara məşğələlərdə verdiyimiz biliklər müxtəlif fəaliyyət zamanı, həmçinin oyunlar prosesində təkrarlanarsa, onlar daha sabit və möhkəm olar. Rollu-süjetli oyunlardan başqa uşaqlarla yaradıcı oyunlar da keçiririk. Xeyirxahlıq, dostluq, şənlik və fantaziya şəraitində keçən yaradıcı oyunlar zamanı həttə həyatın ilkin çəngələndən uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafı mümkündür. Bu baxımdan biz müəyyən stolüstü oyunlar tərtib etmişik. Kibrit qutularından hazırladığım «domino» oyunu iki variantda-rənglərlə və həndəsi fiqurlarla düzəldilmişdir (rəngli dominoda yeddi əsas rəng olur). Oyunu iki və dörd uşaq arasında təşkil etmək mümkündür. «Nörd» oyununa isə həm rəngləri, həm də həndəsi fiqurları tətbiq etmişəm. Məşğələlərdə təlim etdiyimiz rəng və

forma anlayışı bu stolüstü oyunlar prosesində daha yaxşı mənimsinədir və möhkəmləndirilir.

Eyni zamanda «Tanqram», «Özündüzəlt» kimi oyunlar keçiririk. Tanqram oyunu zamanı uşaqlar bir neçə eyni həndəsi fiqurdan müəyyən forma alırlar. «Özündüzəlt» oyununda onlar müxətlih həndəsi formalardan çıquşları, ev heyvanları, nəqliyyat vasitələri və s. mövzusunda şəkillər tərtib edirlər. Bu oyunlar uşaqların yaradıcı təsəkkürünü, təxəyyülünü inkişaf etdirir.

Söz assosiasiyaları yolundan isə uşaqların hər hansı bir mövzu haqqında nə bildiklərini və ya mövzunu necə mənimsinədiklərini müəyyənləşdirmə məqsədilə istifadə edirəm. Gəzinti zamanı ağacları müşahidə edəndən sonra uşaqlara beə bir oyun oynamağı təklif edirəm. Onlara «ağac» sözünü deyirəm və eşitdikləri sözlə əlaqədar xatırladıqları sözləri deməyi xahiş edirəm. Uşaqlar bu sözlə aid müxtəlif sözlər deyirlər: «budaq, gövdə, kök, yarpaq, qəvəyi, sari, torpaq, çiçək, meyva, qoza» və s. yaxud payız sözünə uyğun gələn sözləri xatırlayıb söyləyirlər: «soyuq külək, qara buludlar, yağış, xəzan» və s.

İnteraktiv təlim metodu kimi suallardan da geniş istifadə edirəm. Uşaqlara düşündürücü suallarla müraciət edirəm. Onların bu və digər hadisə haqqında düşüncələrinə onu təhlil edinətici çıxarmalarına çalışıram. Bədənəbiyyat məşğələsində xeyirxahlığı dair oxuduğum hekayə üzrə belə bir sual verirəm:

-Uşaqlar, əgər sizin istənilən bir arzunuzun yerinə yetirilməsi imkanınız olsaydı, nə arzulayirdiniz?

Uşaqlar çox zaman öz şəxsi arzularının hayata keçməsini istəyirlər. Belə bir halda onlara başqları haqqında düşünməyi öyrətmək məqsədilə deyirəm: «Əgər mənim belə bir imkanım olsaydı mən arzulayardım ki, sizin hebiriniz heç vaxt xəstələnməyəsiniz.

Bundan sonra uşaqların cavabı müxtəlif olur: «Mən istəyirəm ki, çoxlu yağış yağşın. Ona görə ki, çoxlu meyvə yetişsin və hamiya çatısm». Uşaqların növbəti cavabları onu göstərir ki, onlar mənim istiqamətverici sözlərimə biganə qalmayıblar. Onlar arzulayırlar ki valideynləri heç vaxt dalaşmasın, heç vax mühərribə olmasın, hər yerdə çoxlu gülləçək olsun.

Tez-tez uşaqlarla oxunmuş müəyyən əsər üzrə müzakirə keçirirəm. Bunu üçün problem situasiyalı bədii əsər seçirəm. L.N.Tolstoynun «Sınımış fincan» hekayəsi üzrə müzakirə keçirərkən mənim «Niyə uşaq fincanı sindirdığını boynuna aldı?» sualına uşaqlar belə cavab verirlər: «Ona görə ki atası onu cəzalandırmasın».

Böyük məktəbədər yaşı uşaqlar yalan danışmağın pis adət olduğunu bilirlər, lakin bunun nə üçün pis olduğunu soruşduqda onu, adətən, cəzalandırılmaqla əlaqələndirirlər. «Əgər cəzalandırılmasa onda necə?» sualına cavab verməkdə çətinlik çəkirlər. Təbii ki, seyirxahlıq, düzgük, doğruçuluq, qorxu hissindən irəli gəlməməlidir.

Uşaqlara izah edirəm ki, yalan danışmaq ona görə lazımdır ki, yalan uşaqlarına böhtan atılmasına, onların vəziyyətdə qalmasına səbəb olur. Onu eşidənlər aldanırlar. Yalan danışan adamı cəzalandırırlar. İnsanın yalan danışmasını heç kəs bilməsə də, görməsə də o yalan danışanda özü özündən utanır. Doğruçuluq haqqında görünəcək gözəl atalar sözlərimiz var: «Yalan siz üz qızardar», «Doğru söz güməşdən parlaqlır», «Doğru söz aydın səmadan təmizdir».

Oxunmuş müəyyən əsər üzrə müzakirə keçirdikdə biz uşaqların hissəsində fəallaşdırır, təfəkkürünün müstəqilliyini inkişaf etdirmiş oluruq.

Mə'lumdur ki, qrupdakı 20 uşaqdan yalnız 5-6-sı məşğələlərdə fəal olurak edir və onlar müstəqil öyrənmə qabiliyyətinə malik olurlar. Qalan uşaq-

ları da məşğələyə cəlb etmək, onlarda öyrənməyə maraq hissi oyatmaq üçün təlimin səmərəliliyini artırmaq məqsədilə biz mə'nəvi izahedici illüstrativ metoddan əsaslı surətə fərqlənən qrupda tə'lim formasından istifadə edirik.

Üzləşdiyimiz maddi çətinliklər hər məşğələdə qruparla iş üsulundan istifadə etməyə imkan vermir, lakin biz çalışırıq ki, heç olmasa ayda bir dəfə məşğələlərimizi bu iş üsulundan istifadə etməklə quraq: məsələn, riyaziyyat məşğələlərində uşaqları dörd nəfərdən ibarət qruplarda birləşdirir, hər qrupa məşğələdə yerinə yetirilməsi nəzərdə tutulan cəni program məzmunu üzrə tapşırıqlar verirəm: əşyaların sayını müəyyənləşdirmək və rəqəmlər arasında bu rəqəmi dairəyə almaq; cəni həndəsi şıqurları tapmaq; hansı rəqəmin yazılımadığını müəyyənləşdirmək; neçə əşyanın üstünün örtüldüyünü gözəyari müəyyən etmək və s.

Qrupları uşaqların intellektual səviyyəsini növərə almaqla da təşkil etmək olar. Bu tə'lim forması zamanı uşaqlar çalışırlar ki, problemi birgə həll etsinlər. Hər uşaq öz fikrini söyləsin. Eyni zamanda diniñənlmiş olsun. Bu cür tə'lim forması bütün uşaqlara öz imkanlarını həyata keçirməyə müstəqil öyrənmə qabiliyyətinin inkişafına və tə'limin fərdiləşdirilməsinə şərait yaratır.

Düşünmək, bilik və bacarıq yaradıcı prosesin vacib amilləridir. Təəssüf ki, uşaqlarımızda bilik və bacarıq düşünməkdən daha çox üstünlük təşkil edir. Bu baxımdan tə'lim prosesində uşaqlarda ilk növbədə yaradıcı qabiliyyətləri, təfəkkürü, müstəqilliyi inkişaf etdirməyə çalışırıq. Bütün bunlar isə uşaqlara bilik əldə etməyə, bacarıq və vərdişlər qazanmağa kömək edir. Biz çalışırıq ki, tə'lim prosesini təcrübə və araşdırma işləri ilə paralel aparaq, cənki dərk edərək yaddasaxlama, yaradıcı fəaliyyət prosesində qazanılmış biliklər daha möhkəm və dərin olur.

RİYAZİYYATDAN AÇIQ MƏŞĞƏLƏ

A. Qurbanova,

Yasamal rayonu, 11 nömrəli körpələr evi- uşaq bağçasının təbiyəcisi

Mövzu: Sözlərinin köməyi ilə bu və ya digər əşyanın yerini (sağ, sol və s.) tapmaq bacarığını möhkəmləndirmək.

Məqsəd: Məkana bələdlik. Miqdardı sayı: -gözüyümulu səsləri saymaq. Səslərin sayı qədər əşya sayib düzənmək.

Uşaqlara obyektin iki ölçüsündə görə (əşyalar) uzunluğuna və enində görə əşyalar arasında fərqi müəyyən etməyi öyrətmək.

13 dairəsində sayma üzrə uşaqları çalışdırmaq. Testin köməyi ilə onların diqqətlərini yoxlamaq və təfəkkürlerini inkişaf etdirmək.

Metodlar: Uşaqların təşkili, təbiyəcinin izahı, qruplar təşkil etmək, təbiyəcinin tapşırığı, uşaqların sərbəst işi, təbiyəcinin fərdi yanaşması və test üsulu ilə iş.

Nümayiş etdirilən və paylanan materiallar. Müxtəlif xırda oyuncاقlar.

Məşğələnin gedişi: Uşaqların diqqətini özümə cəlb edib, məşğələyə başlayıram. Oyunun qaydasını uşaqlara izah edirəm:

-Uşaqlar, bu gün biz biliklər aləminə gedirik. Biliklər aləminə getmək üçün avtobuslara məməliyik. Avtobuslara minmək üçün də biliklər lazımdır. Təsəvvür edin ki, bu stollar avtobuslardır. Stolların üzərində nişanlar var. Onlar avtobusların nömrəsidir. Əlinizdə olan biletlərə baxın, hər kəs öz avtobusunda yerini tapıb əyləssin.

Uşaqlar avtobuslara "oturub" mənə qulaq asırlar, Mən onlara təklif edirəm ki, keçmiş məşğələdə alınan biliyi təkrarlayaqq.

-Uşaqlar, gəlin biliklər aləminə çatana qədər bir oyun keçirək. Siz üç manqaya bölünürsünüz. Oval, üçbucaq və düzbucaq manqaları. Hansı

manqa qalib gəlsə, hər düzgün cavab görə bir bayraq alacaq. Gözüyümulu səsləri müəyyən etmək üçün bir uşaq çağırıb, gözünü yummağı, uşaqlara sahələrini irəli uzatmayı təklif edirəm. Uşaqlar sağ əllərini irəli uzadırlar:

-Uşaqlar, sizin hansı əliniz aşağıda qaldı.

-Sol əlimiz.

-Düzdür. İndi bildim ki, siz sağ və sol əlinizi tanıyrırsınız.

Növbəti tapşırığı yerinə yetirmək üçün bir uşağı yazı taxtasına çağırıram. Yazı taxtasının mərkəzinə evciyi qoymağı təklif edirəm. Uşaq dediyim yerinə yetirir. Sonra təklif edirəm ki, ördək balasını evciyin sağ tərəfinə dovşanı isə sol tərəfinə qoysun. Uşaqın tapşırığı yerinə yetirməsinə nəzarət edirəm. O, tapşırığı düzgün yerinə yetirir. Tapşırığı necə yerinə yetirdiyini uşaqlardan soruşuram. Uşaqlar cavab verirlər:

-Gözüyümulu səsləri müəyyən etmək üçün bir uşaq çağırıb, gözünü yummağı təklif edirəm. Özüm isə stolu müəyyən sayda döyəcləyirəm. Təklif edirəm ki, stol nə qədər döyəclənibsa, o qədər əşya ayırib düzüm lövhəsində düzənsün. Beləcə, 3-4 uşaq çağırıb oyunu təkrarlayıram (bayraqlar verilir).

Stolun üzərinə qoyulmuş rəqəmlərin sayı qədər (11, 12, 13) oyuncacı düzənməyi təklif edirəm. Tapşırığı yoxlayıb, düzgün nəticəyə görə bayraq verib, tarşırığı necə yerinə yetirdiyini soruşuram.

b) bərabərsizlikdən bərabərliy yaratmaq test üsulu ilə müxtəlif sayıda çəkilmiş iki sıra oyuncağı bərabərleşdirmək (ya bir ədəd oyuncağı üstündən xətt çəkib azaltmaq və ya bir ədəd oyuncaq şəkli çəkib artırmaq);

c) əşyaları sayıb rəqəmlər cədvəlində həmin rəqəmi göstərmək və hansı əşyaya aid olduğunu ox ilə işaret etmək;

ç) hər hansı əşyanın hansı həndəsi fiqurlardan ibarət olmasını demək və şəklini çəkmək. Həmin fiqurda hər həndəsi fiqurdan neçə ədəd işləndiyini göstərmək. Həndəsi fiqurlardan çəkilmiş gülün içərisində üstəgəl, çıx və bərabərlik işarəsinə görə ləçəklər üzərində yazılmış ədədləri artırmaq, azaltmaq və ya bərabərlik yaratmaq üzrə çalışdırmaq.

Yazı taxtasına səbat asılmışdır. Onun içərisində 11 kök var. Düzüm lövhəsinin aşağı hissəsində onun üzərində bir ədəd çox dovşan düzülmüşdür. Uşaqlarla müəyyən edirəm ki, səbatdə 11 kök, yazı taxtasının üzərində isə 12 dovşan var. Uşaqlardan soruşuram: necə etmək lazımdır ki, dovşanların hamısına kök çatsın. Bir uşaq çağırıb köklərlə dovşanların sayını bərabərləşdirməyi təklif edirəm və soruşuram ki, bunu necə etmək

olar? Beləcə 13 -ün əmələ gəlməsi üzərində uşaqları çalışdırıram:

Diqqət yoxlanır.

b) Uşaqlara rəssamin çəkdiyi şəkilləri göstərirəm. Söyləiyirəm ki, görün rəssam sizə necə gözəl şəkillər çəkib. Elə edirəm ki, uşaqlar şəkillərin çəkilməyən hissələrini görüb çəksinlər. Sonra çəkilməyən hissələri çəkməyi uşaqlara təklif edirəm (ev, dovşan, xoruz).

Həndəsi fiqurlardan hər hansı bir əşyanın formasını düzün vermək üzrə iş aparıram. Məşğələni yekunlaşdırmaq məqsədilə hər manqaya öz qazandığı bayraqları saymağı təklif edirəm. 2 qrup komandanın (üçbucaq və düzbucuq komandasının) hərəsi 8 bayraq, ovallar komandasının isə 7 bayraq topladığı müəyyən olundu.

Məşğələyə yekun vururam:

- Uşaqlar, biliklər aləminə çatmaq üçün biz müxtəlif sinaqlardan keçdik. Hər biriniz fəallıq göstərdiniz. Ona görə də hər bir manqaya "qızıl açar" verirəm. Biliklər aləminin qapısını qızıl açılar aça bilərsiniz.

Şəkillərə müvafiq rəqəmi göstərin.





1 2 3 4 5 6 7 8 9 10 11 12 13





1 2 3 4 5 6 7 8 9 10



Fıqurların sayıları bərabərləşdirin.



Hansi həndəsi fiqurlardan istifadə olunub?



Rəssamin diqqətsizliyini düzəldin, çatmayan hissəni çəkin!



USAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA TƏRBİYƏCİNİN ROLU

Xatirə İbrahimova,
Azərbaycan Müəllimlər İnstitutunun müəllimi

Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formallaşması onun təhsil sistemi ilə təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Programı», təhsil sahəsində inkişafda pərakəndə şəkildə görülən işləri vahid məqsəd ətrafında birləşdirməklə sistemli şəkildə həyata keçirilməsinə geniş imkan yaratmışdır.

Gələcəyin sahibləri olacaq bu gündü uşaqlarda müstəqil yaradıcı təfəkkürün inkişafı tərbiyəçi və müəllimlərin pedaqoji qabiliyyətindən, insanı keyfiyyətindən, müəyyən dərəcədə elmindən və təcrübəsindən asılıdır. Tərbiyəçinin psixoloji hazırlığı onun müvafiq imkanı və qabiliyyəti ilə uzlaşdırıldıqda lazımi səmərə verir. Tərbiyəçinin qarşısında dərin dünyagörüşüne, yüksək intellektual potensiala, estetik və etik mədəniyyətə, fiziki yetkinliyə, ictimai əməyə hazırlıqlı şəxsiyyətin formalşdırılmasının bünövrəsini qoymaq vəzifəsi durur. Bu vəzifənin müvəffəqiyyətlə həlli tərbiyəçinin psixoloji hazırlığa malik olmasına tələb edir.

Tərbiyəçi fəaliyyəti yüksək mənəna daşımaqla yanaşı, özünün təkrarolunmazlığı ilə səciyyələnir. Tərbiyəçinin psixoloji biliklərə olan tələbi onun təcrübi fəaliyyətinin məzmunundan asılıdır. Psixoloji biliyə iyiyələnmiş insan özünün potensial imkanlarından səmərəli istifadə edərək sosial və idraki fəallığını optimallaşdırır bilir.

Tərbiyəçi öz yetirmələrinin mənəvi aləminə, psixoloji xüsusiyyə-

lərini dərindən bilməli, praktik psixoloq olmalıdır. Yalnız bu zaman uşağın mənəvi aləminə nüfuz etmə onun psixikasında baş verən cüzd dəyişiklikləri duymaq mümkündür. Təlim materiallarının asan mənimlənilməsinə və möhkəm yadda qalmışına nail olmaq üçün tərbiyəçi çalışmalıdır ki, məşğələ prosesində uşaqların daha çox duygu üzvləri iştirai etsin. Bu zaman həm material bütünləşdirəti ilə yadda qahr, həm də lazımlı gəldikdə onu yada salma asanlaşır. Belə bir cəhəti unutmamalıdır ki, bəzən tərbiyəçi məşğələ əyani şəkildə qurmağa cəhd göstərsə də, uşaqların yaş xüsusiyyətlərinə nəzərdən qaçırmır.

Tərbiyəçi uşaqlarla özü arasında ünsiyyət vasitəsi olan nitqin bir sıra psixoloji xüsusiyyətlərini də diqqət mərkəzində saxlamalıdır. O çalışmalıdır ki, nitq canlı, ifadəli, rəvan və emosional baxımdan tə'sirli olsun, üslubi, qrammatik və fonetik qüsurlara yol verilməsin. Monoton nitq uşaqların diqqətini yayındır, onları tez yorur. Belə hallarda onlar deyilənləri qavraya bilmir, yuxulu vəziyyət düşürlər. Nitqin həddən artıq ləngliyə uşaqların material qavramalarında çətinlik törədir. Hay-küylər, həddən artıq hündürdən və kəskin danışma uşaqlara pis tə'sir bağışlayır, onları yorur.

Tərbiyəçi «ruhumuzun yeganə qapısı olan» diqqətin xüsusiyyətlərini də bilməlidir. O, ilk növbədə öz diqqətini müxəttif obyektlərə bölüşdürülməyi bacarmalıdır. O, öz psixofəaliyyətini yeni materialın formaya məzmunca düzgün şərhino, fikrinin məntiqiliyinə, və ardıcılığına, qrupdakı bütün uşaqların məşğələyə na-

dərəcədə diqqətlə qulaq asmalarına, intizamın saxlanması, nəhayət, öz şəxsi davranışının tənzim və idarə olunmasına yönəltməyi bacarmalıdır. Təlim materialının dəqiqlik qarşılığında, dərk olunması biliklərin asanlıqla mənimsənilməsi qrup şəraitində uşaqların intizamının təşkili onların diqqətinin yiğcamlığından, mütəşəkkiliyindən çox asılıdır.

Təbiyəçi uşaqların iradi keyfiyyətlərini qiymətləndirməyi və inkişaf etdirməyi bacarmalıdır. Körpələr evi-uşaq bağçasının qruplarında sorğu apararkən uşaqların düzgün cavab vermədiklərini gördükdə müəyyənləşdirdik ki, bunun əsas səbəbi onlarda iradi keyfiyyətlərin lazımi səviyyədə inkişaf etdirilməməsidir. Uşaqların həndəsi formaları bir-birindən ayıra, düzüne və tərsinə saya bilməmələri təbiyəcilərin psixoloji hazırlığının zəif olduğunu göstərir. Bu da təşkil olunan məşğələlərin ardıcıl, müntəzəm aparılmışlığına dəlalət edirdi. Deməli, uşaqların hazırlıqsızlığı ilk növbədə təbiyəçinin hazırlıqsızlığını asılıdır. Onun psixoloji hazırlığı iki parametr üzərində qurulmalıdır: 1) uşaqların psixoloji cəhətdən öyrənilməsi; 2) uşaqların psixoloji cəhətdən məktəbə hazırlanması.

Psixoloji cəhətdən məktəbə hazırlanmaq elə səciyyələndirilməlidir ki, 1 sinfə daxil olarkən artıq onda şagirdi fərqləndirən əlamətlər yaranmış olsun.

Uşağı duya bilməyən, bütün hallarda onu hiss etməyən təbiyəçi işinin əsil ustasına çevrilə bilməz. O, ilk növbədə, balacaları müşahidə etməyi bacarmalıdır. Psixoloji bacarıqlara təkcə qrup uşaqlarının indiki səviyyətini müşahidə etmək deyil, eyni zamanda gələcəkdə baş verəcək dəyişikliyi hiss edə bilmək, düşmən qoymaqla bacarığını da aid etmək mümkündür. Təbiyəcidə yüksək psixoloji duyum olduqda o uşaq-sını fərdi imkanlarını da asanlıqla müəyyənləşdirə bilir.

Psixoloji duyum təkcə uşaqları duya bilmək, öyrənə bilmək bacarığı ilə məhdudlaşdırır. Təbiyəçi eyni zamanda özünü hiss etməyi, öz müvəffəqiyətlərini və səhvlerini də görməyi öacarmalıdır.

Təbiyəçinin şəxsi keyfiyyətlərinin təsiri altında uşaqların xarakter əlamətləri təşəkkül tapır. Psixoloji mərifət gözələyən təbiyəçi uşaqların birini tərifləyib, o birini danlamalı, güclüləri zəiflərə qarşı qoymamalı, təqsiri olanları təklidə məzəmmət etməli, uşaqlarda baş verən dəyişikliyi görməli, xeyirxah olmalı və onu tətbiq etməyi bacarmalıdır.

Uşaqların psixoloji aləminə hazırlığı təbiyəçinin həyat təcrübəsindən çox asılıdır. Təlim-təbiyə işində müvəffəqiyət olda etmək, uşaqları istənilən istiqamətə yönəltmək üçün onları dərindən və atraslı öyrənmək mühüm məsələ olduğundan bu işə ciddi yanaşmaq hər bir təbiyəçinin başlıca vəzifəsidir.

Uşaqları psixoloji cəhətdən öyrənmək üçün istifadə edilən yollardan biri də müşahidədir. Müşahidə prosesində uşaqların davranışları və fəaliyyətinin məqsədə uyğun və planlı öyrənilməsi nəzərdə tutulur. Yəni uşaqların idrak prosesinin inkişafını məşğələ, oyun, gəzinti, ekskursiya zamanı öyrənmək təbiyəçinin özündən tam psixoloji hazırlıq tələb edir. Təbiyəçi təkcə məşğələni təşkil etməməli, həm də qrupda psixoloji iqlim yaratmalıdır.

Müvafiq psixoloji bacarıqlara malik olmaq təbiyəçinin pedaqoji fəaliyyətini səmərəli şəkildə qurması üçün zəruri şərtidir. Psixoloji bacarıq və vərdişlər qabiliyyət səviyyəsində yüksəldikdə psixoloji fəaliyyətin müvəffəqiyətli icrası üçün əsas amilə çevrilir. Təbiyəçi psixoloji bacarığı və vərdişlərdən müxtəlif vaxtlarda, müxtəlif şəraitdə istifadə edir. Nəticədə onda təlim-təbiyə prosesini müvəffəqiyətlə idarə edə bilməsi üçün

zəruri psixi xassələr, pedaqoji qabiliyyətlər təşəkkül tapır.

Uşaqlarla daim ünsiyyətdə olan tərbiyəçi öz tə'lim-tərbiyə işinin nəticəsini qabaqcadan görməyi, təsəvvür etməyi, proqnozlaşdırmağı bacarmalıdır. Tərbiyəçilərin uşağın psixi halını sezmələri mühüm şərtidir. Onsuz nə tə'lim, nə də tərbiyə işini təşkil etmək mümkünəndür. Uşağın fərdi xüsusiyyətlərini bilərək, ona tə'sir vasitələrini öyrənmək, onunla işləmək yollarını müəyyənləşdirmək mümkündür. Bu, uşaqların məktəb təliminə hazırlığında özünün tam əksini tapmış olur. Uşaq bağçalarının hazırlıq qruplarında aparılmış sorğular göstərmişdir ki, uşaqların əksəriyyəti məktəbə böyük həvəslə can atır, uşaq bağçasında qalmaq istəmir. Onların hər biri bu arzularını müxtəlif cür əsaslandırır. Kimisi məktəb həyatına əyləncələrlə dolu bir yer kimi baxır, kimisi «Məktəbdə oxumaq öyrədirler, adam onda çox şey bilir» cavabını verirlər.

Burada tərbiyəçinin psixoloji hazırlıq səviyyəsi uşağın məktəbəqədər yaş dövründə məktəbdə öyrədilən bir sira xüsusi bilik və vərdişlərə, savada, saymağa, hesablamağa, hesab məssələlərinin həlli tərzlərinə alışdırıa bilmək bacarığında əks olunur. Bilik və vərdişlərlə yanaşı, uşağın fəaliyyətinin idrak maraqlarının inkişaf səviyyəsi də həllədici əhəmiyyət daşıyır.

Tərbiyəçi çalışmalıdır ki, uşaqlar kollektiv işlərə kifayət qədər çox cəlb olunsunlar. Məşğələlərdə onları daha çox fəallaşdırmaq məqsədə uyğundur. Uşaqlarda bə'zi çatışmazlıqlar (pəltəklilik, xarici görkəmində bə'zi qüsurlar və s.) olur. Tərbiyəçi elə psixoloji iqlim yaratmalıdır ki, balaca uşaqlar bunu hiss etməsinlər. O

çalışmalıdır ki, uşaqların hər bi kollektivdə fəal iştirak etsin, verilən tapşırıqlar onlarla birlikdə həyata keçirilsin. Belə uşaqlara qayğı ilə yanaşılmalı, onlarla fərdi söhbətlə təşkil edilməlidir.

Uşaqlarla ünsiyyətdə emosional mədəniyyəti, hərəkətləri, mimikalı tərbiyəçinin ifadələrinin əhəmiyyətində böyükdür. Tərbiyəçi uşaqları sevmeli, onlara qayğı ilə yanaşmalı, ayrı-seçkiyiyo yol vəmməməlidir.

Məktəbəqədər yaş dövründə uşaqlarda əyani əməli təfəkkür hissə idrak, yeni duyu və qavrayış üstünlük təşkil edir. Onlar haqqında işlətdikləri cism və hadisələri görmək bilavasitə qavramaq istəyirlər.

Hazırlıqli tərbiyəçi uşaqların yaş xüsusiyyətlərini nəzərə alarsa, iş düzgün qura bilər. Ya'ni körpənin dövrünün psixoloji xüsusiyyətlərin inkişafı ilə məktəbəqədər yaş dövrünün psixoloji xüsusiyyətlərin arasındaki fərqli xarakteristikasını nəzərə almaqla, tərbiyəçi işdə özünü psixoloji hazırlığını əks etdirə bilər.

Tərbiyəçinin psixoloji hazırlığı valideynlərlə aparılan iş formalarında öz əksini tapmalıdır. O, uşaqları apardığı müntəzəm işin ailədə davam etdirilməsinin təşkilatçısı olmalıdır. Tərbiyəçi istər uşağın, anatomik fizioloji, istər pedaqoji, istərsə də psixoloji cəhətdən düzgün inkişaf məsələsini valideynlər qarışısında baş vəzifə kimi qoymalıdır. O, işini metodik fəaliyyətini özünün mühabizələri, seminarları əsasında qurmalıdır. Valideynlərlə aparılan beş əlbir iş uşaqların psixoloji cəhətdən düzgün inkişafını tə'min edir.

Bir daha qeyd edirik ki, uşaq bağçasında tə'lim-tərbiyənin düzgün təşkili tərbiyəçilərin psixoloji hazırlığından asılıdır.

İNTERAKTİV TƏ'LİM METODLARI VƏ YENİ PEDAQOJİ TEXNOLOGİYALARIN TƏTBİQİ TƏCRÜBƏSİNDE

Dilarə Dadaşzadə,

Sabunçu rayon təhsil şöbəsinin məktəbəqədər təbiyə üzrə metodisti

Təhsil islahatının üçüncü ilinin keyfiyyət ili olması ilə əlaqədar təbiyəçilərdən təlim-təbiyə prosesinin aparıcı qüvvəsi kimi daha yüksək fəaliyət göstərmək tələb olunur. Bu mənada onların işdə yaradıcılıq göstərmələri, elmi, pedaqoji, metodik ədəbiyyatı izləmələri, yeni pedaqoji texnologiyaların mahiyyətinə bələd olmaları, ən başlıcası, pedaqoji prosesin təşkilinə yeni mövqedən yanaşmaları tövsiyə olunmuşdur. Təhsil qanununun tələbləri baxımından istedadlı və qabiliyyətli uşaqların aşkarlaşdırılması, onlarla aparılan işin daha da gücləndirilməsi məqsədəməvəfiq görülmüşdür. Təbiyəçilər uşaqlarla təlimin normal təşkili üçün psixoloji-pedaqoji, diaqnostika aparmalı, testlərdən geniş istifadə etməlidirlər. Bu baxımdan hər bir uşağın intellektual və ümumi inkişafına uyğun maksimum şərait yaradılmalıdır.

Məktəbəqədər yaşı dövründə uşaqlar üçün əsas fəaliyyət növü olan oyun mühüm rol oynayır. Məhz oyun prosesində uşağın şəxsiyyəti formalaşır. Vaxtilə K.D.Uşinski yazdı ki, "Əgər oyun prosesində uşağın istəyi və xarakteri öz əksini tapırsa, bu, eyni zamanda uşağın meyl və qabiliyyətini, bütövlükdə, gələcək taleyinə öz əsirini göstərir".

Rayonun uşaq bağçalarında Azərbaycan milli xalq oyunlarının səməmli təşkili, uşaqların mə'nəvi inkişafı üçün geniş imkanlar yaratmışdır. Burada Azərbaycan milli xalq oyun-təşkili prosesində uşaqlar

məişət əməyi, milli adət-ənənlərlə tanış olur, əmək vərdişlərinə yiyələnlərlər. Bu baxımından "Qodu-qodu", "Ailə", "Xala-xala" və s. kimi rollu oyunlar xüsusi əhəmiyyət kəsb edir. Rollu oyun prosesində uşaqlarda ətraf ələmin dərk edilməsi meyli güclənir, maraqları inkişaf edir.

Körpələr evi-uşaq bağçalarının təbiyəçiləri Z.Quliyeva (9 nömrəli), İ.Mənsurova (167 nömrəli), E.Tariverdiyeva (192 nömrəli), X. Məmmədova (105 nömrəli) uşaqlarla kiçik pyeslər səhnələşdirirlər. Azərbaycan xalq nağılları da uşaqların iştirakı ilə böyük sevincə, həvəslə səhnələşdirilir.

Pedaqoji ünsiyyət çoxsəhəlidir. Onlardan biri də təbiyəçinin uşaqları dinləmələri, onlarla dialoqa girmələri, deyilən fikirləri təhlil edə bilmələridir. Oyun zamanı uşaqların fikrini öyrənmək təbiyəçi üçün vacibdir. Bu, uşağı, onun intellektual və mə'nəvi inkişafını, maraqları və tələbatını öyrənmək mənbəyidir.

Əməkdaşlıq pedaqogikası uşaqlara daha çox diqqət və həssaslıqla yanaşmayı tələb edir. Təbiyəçi uşağın nə ilə maraqlandığını, nəyi öyrəndiyini soruşub, mehriban, müləyim, qayğılaş olduqda, uşaq da açıq ünsiyyətdən çəkinmir, sual verir, məsləhət və tapşırıqları böyük həvəslə yerinə yetirir.

Əməkdaşlığın mahiyyəti uşaqların oyun, əmək və təsviri fəaliyyətində öz əksini tapır. Burada uşaqlar bir-birinin fikrini dinləməyi, lazımlı

göldikdə bir- birinə kömək göstərməyi bacarırlar.

Müşahidələr göstərir ki, istedadlı uşaqlar sevdikləri məşğələyə maraq göstərir, müstəqilliyə can atır, müsəyyən nəticəyə gəlmək üçün xüsusi tə'kidlilik göstərir, orijinal bənzətmələr, ümumiləşdirmələr, müqayisələr edirlər. Tərbiyəçilər differensiallaşdırılmış təlim metodlarının tətbiq etməklə uşaqda müxtəlif qabiliyyətin vaxtında üzə çıxarılmasına və möhkəmləndirilməsinə nail olur.

Uşaqların qabiliyyətlərinin üzə çıxarılmasında testlərdən istifadənin əhəmiyyəti böyükdür. Bununla əlaqədar üç növ test və metodik tövsiyə tətbiq etmişəm. Tövsiyədə test şəklində təklif olunan düşünməyə, özünü tanımağa, öz qabiliyyətini müəyyənləşdirməyə imkan verən tapşırıqlar oyun xarakteri daşıyır. Yeganə düz cavabı tapmaq həvəsi uşaqda çox güclü olur. Uşağa özünüyoxlama imkanının uşağa verilməsi testi daha da cəlbedici edir. Düz cavabın tapılması zamanı uşaq böyük psixoloji kəşfetmə sevinci keçirir ki, bu da yaradıcı işə təkan verən faktordur.

Şəxsiyyətin dəqiqlik, yiğcamlıq və tə'kidlilik kimi keyfiyyətləri nəticəyə müsbət tə'sir göstərir. Hər kəs düz cavab tapdıqda fərdi axtarış yolu seçə bilər. İcraçı nə qədər tə'kidli olarsa, bir o qədər çox tapşırıq yerinə yetirə bilir. Bunun nəticəsidir ki, elə iki uşaq tapılmaz ki, onların duyma və qavrama qabiliyyəti, marağı, düşüncə tərzi, xarakter əlamətləri və s. keyfiyyətləri tam üst- üstə düşün.

Rayonumuzun bir sıra körpələr evi-uşaq bağçasında öyrənməyi öyrətmək ideyasının tətbiqinə xüsusi diqqət yetirilir. Tərbiyəçilər uşağı ətraflı öyrənmək, yəni onun daxili ələminə nüfuz etmək, əhval-ruhiy-

yəsini, maraq və meylini, arzu və istəyini, ürəyindən keçənləri, onun nəyə qadir olduğunu başa düşmək bacarıq və qabiliyyətini düzgün müçyyənləşdirməyin öhdəsindən bacarıqla gəlirlər. Hər bir hər uşaqla fərdi səhbət aparmaq üçün tərbiyəçilər anket-sorbusu tərtib edirlər. Uzun illərin təcrübəsinə əsaslanaraq belə nəticəyə gəlmışik ki, uşaqların fərdi xüsusiyyətlərini öyrənmədən onların tə'lim-tərbiyəsini lazımi səviyyədə qurmaq olmaz. Fərdi xüsusiyyətlər nə qədər əsaslı öyrənilərsə, uşağa fərdi yanaşılması və onun tərbiyəsi üçün yolların seçiləməsi bir qədər asan olar.

Pedaqoji proses məqsədönlü olanda, onda eyni vaxtda bir neçə vəzifə həll edilə bilər. Belə hallardə tərbiyəçilər differensiallaşdırma aparmalı, uşaqları qruplara ayırmalı olurlar. Uşaqların bir qrupu riyaziyyata, digəri müqayisəyə, üçüncü qrupu təsviri sənətə, əməyə daha dərin meyə göstərir. Tərbiyəçilər bu uşaqları diqqət mərkəzində saxlayır, onları həmin sahədəki qabiliyyətlərinin inkişafı üçün zəruri şərait yaradırlar. Belə ki, 105 və 195 nömrəli körpələr evi-uşaq bağçasının qruplarında stolların düzülüşü də başqa cür-dairevidir. Məhz belə bir şəraitdə tərbiyəçilər uşaqları öz səviyyələrinə görə qruplara ayırır, zəif uşağı qabiliyyətlə uşaqla yerləşdirir, təhkim edir, tərbiyəçi -uşaq, uşaq- uşaq münasibələrində olan əməkdaşlığı əsaslanaraq fərdi qabiliyyətlərin inkişafını asanlıqla istiqamətləndirir və formalasdırırlar.

Bununla əlaqədar uşaqlar meyə və qabiliyyətlərinə görə qruplara ayrılırlar. Qabiliyyətli uşaqlardan ibarət xüsusi qruplar da təşkil edilir. Rayonumuzun 11 nömrəli "Düymə-

cik" körpələr-evi -uşaq bağçasında rəsm üzrə bir qrup təşkil edilmişdir. Məktəbəhazırlıq qrupunun tərbiyəçisi Lalə Hüseynovanın rəsmətmə qabiliyyəti var. O, uşaqların arzu və istəklərini nəzərə alaraq onlarla məşğul olur, rəsmətmə qabiliyyətlərini inkişaf etdirir.

Rəsm üzrə məşğələlər çox mərəqəli keçir. Tərbiyəçi burada interaktiv təlim metodlarından məharətlə istifadə edir.

192 nömrəli körpələr evi- uşaq bağçasının tərbiyəçisi M.V.Maxotina təbiətdə müşahidə təşkil edərkən, uşaqların təbiət haqqında bilik və bacarıqlarının formallaşmasına, müşahidə zamanı təcrübə toplanmasına, müşahidəciliyin inkişaf etdirilməsinə səly göstərir. M.V.Maxotina uşaqlarla müşahidə apararkən hadisələri dərk etməyi, təhlil və müqayisə aparmağı, nəticə çıxarmağı öyrədir. Müşahidə zamanı uşaqlar tez-tez "nə?", "necə?", "nəyə görə?" suallarını verirlər. Tərbiyəçi uşaqların suallarına dəqiqlik cavab verir. O, "dialog", "ümmümi diskussiya", "suallar", "rollu oyunlar", "cütlər və qruplar", "İşgüzər səsküy", "əqli hücum", səs assosiasiylarından geniş istiadəf edir.

Uşaqlarda müşahidəcilik qabiliyyətinin, gördükələrinin yadda saxlamaq və ümumiləşdirmək bacarığının yanmasına və inkişafda təbiətə ekskursiya və gəzintilər böyük rol oynayır. Təbiətə gəzinti və ekskursiyaların uşaq təfəkkürünə qida verməsi üçün belə tədbirlərdən sonra uşaqlara gərəklərini nağıl etdirmək faydalıdır. Bu zaman uşaq müşahidə etdiklərini ləsəvvüründə canlandırır və bacarıqları kimi nağıl edir. Beləliklə, dərketmənin mühüm mərhələləri olan uşaq müşahidədən mücərrəd təfəkkür prosesi baş verir. Təsviri fəaliyy-

yət məşğələlərində uşaqların yaradıcılıq qabiliyyəti yaddaşı, təfəkkürü, təxəyyülü və estetik hissələri inkişaf edir; məsələn, quraşdırma məşğələlərində uşaqlar onları əhatə edən mühiti anlayır, müxtəlis təbii materialların xüsusiyyətləri ilə tanış olurlar. Gəzinti zamanı uşaqlar təbiət materialları qoza budaq, qurumuş ot və ya saman, toxum toplayırlar ki, bu da onların müqayisəsi üçün geniş imkanlar açır. Erkən yaşdan uşaqların əlini işə alışdırmaq, onu gələcək həyata hazırlamaq deməkdir. M.Qorkinin sözləri ilə desək "ağılı bas əlləri, daha da ağıllanmış əllər işə başı öyrədir". Uşaqlar əl işlərində fikirləşir, nəyi nəyə calamaq, necə yapışdırmaq, qurmaq kimi yaradıcı işlər üzərində düşünürler. 192 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi R.A.Akçurina quraşdırma üzrə məşğələyə başlamazdan əvvəl çalışır ki, uşaqlar materiallara baxaraq mövzu haqqında fikirləşsinlər. Tərbiyəçi elə situasiya yaradır ki, uşaq düzəltmək istədiyi fiqur üçün hansı materiallardan istifadə etmək haqqında düşünsün: məsələn, heyvan düzəltmək üçün nə lazımlı olduğunu tərbiyəçi uşaqlardan soruşduqda onlar cavab verə bilirlər ki, heyvanın bədəni üçün yolka, başı üçün palid qozası, ayağı üçün çubuqdan istifadə edəcəyik. Məşğələ zamanı tərbiyəçi uşaqlara təbii materialları sərbəst seçməyə, yoldaşının işinə baxmağa, bir-birinə məsləhət verməyə imkan yaradır. Uşaqların əl işləri valideynlər qarşısında nümayiş etdirilir.

Rayonumuzda 1993-cü ildən uşaqlarda xalçaçılıq sənəti üzrə toxuculuq vərdişlərinin aşılanmasına xüsusi diqqət yetirilir. Bu sahədə 9 nömrəli "Lalə" körpələr evi-uşaq bağçasının tərbiyəçisi Z.Quliyevanın

zəngin iş təcrübəsi toplanmışdır. Bu qədim peşəyə qızlar böyük meyl göstərirler. Qızlar bağçada gəlinçikləri üçün gözəl xalça, palaz toxumağı öyrənirlər. Qızların qabiliyyətlərini inkişaf etdirmək məqsədilə tərbiyəçi məşğələdən kənar vaxtlarda qızlarla fərdi iş aparır. O, qızların diqqətini cəld, çevik hərəkətləri ilə hanada işləmələrinə cəlb edir, rəngarəng, zərif, gözəl naxışların necə tökülməsinə yönəldir. Beləliklə, tərbiyəçi qızlarda toxuculuq vərdişlərinin aşilanmasına nail olur. Təcrübə göstərir ki, burada da uşaqların yaradıcılıq qabiliyyəti, təfəkkür, yaddaşı, toxəyyülü və estetik hissələri inkişaf etdirilir.

Uşaqların bədii-estetik tərbiyəsinin inkişaf etdirilməsində musiqi məşğələləri də xüsusi rol oynayır. Körpələr evi-uşaq bağçalarında musiqi məşğələlərində Azərbaycan rəqs-lərinin tə'limi təşkil olunur. Bu məqsədlə dərnəklər təşkil edilmişdir. 105 nömrəli bağçada Q.Y. Strekalova uşaq çalğı alətlərində musiqi qabiliyyəti olan uşaqları seçib qruplaşdırır, onlarla fərdi məşğul olur. Bağçada "Orkestr" təşkil etdilmişdir.

Musiqi rəhbərləri öz işlərinə yaradıcılıqla yanaşırlar. Musiqi rəhbəri L.M.Şatalina maraqlı uşaq mahnları yaratmışdır. 167 nömrəli bağçanın musiqi rəhbəri K.Mirzəyeva Azərbaycan rəqslerinin kompozisi-

yasının yaradır, uşaqlarla ifa etməyərdir. 105, 192 nömrəli uşaq bağçalarında valideynlərinin istəyinə görə uşaqlar ingilis dili öyrənirlər. Müəlliflər göstərir ki, uşaqlar maraqlı oyun prosesində keçilən ingilis dili məşğələlərinə böyük maraqlı göstərilir. Onlar ingilis dilində sərbəst məharətlə şə'r söyləyir, mahni oxuyur, kiçik pyesdə iştirak edirlər. Bundan da interaktiv tə'lim metodlarında istifadə edirlər. Uşaq bağçalarının tərbiyəçi-valideyn münasibətlərinə xüsusi diqqət yetirilir. Tərbiyəçi istə'dadlı, qabiliyyətli uşaqların inşası çıxarılmasına və onların formalı masına ailə ilə birlikdə nail olurlar. XXI əsrde təhsil başdan- başa kompüterləşdiriləcəkdir. Uşaqlarla dialog prosesində onlara çox informasiya çatdırılacaqdır.

Bunun üçün isə kompüterləşmiş qrupun olması azdır. Onunla işi təşkil etdə bilən kadr potensialı hazırlanmalıdır.

Mən fəaliyyətimdə bir fikri əsər götürürəm: "Şəxsiyyəti zədələmə, tərbiyəci! Göstəriş verməkdən çək. Özün dəyiş. Bunu real həyatımı tələb edir!".

Müəllim, tərbiyəçi və valideyn hər bir uşağa öz fərdi dünyası olmaq insan kimi yanaşmalı, onun inkişaf izləməli və bu inkişafə istiqamətli olmalıdır.

Oxuların nəzərinə!

Məcmuəmizin 2001-ci il 4-cü nömrəsində Yasamal RTŞ-nin metodikası L.Cahangirovanın «Fəal tə'lim metodları» adlı məqaləsi səhvən 82 nömrəli uşaq bağçasının tərbiyəcisi K.A.Rəhimovanın müəllifliyi ilə danışılmışdır.

Redaksiya bu texniki xətaya görə L.Cahangirovadan və oxuların üzr istəyir.

MƏKTƏBDAXİLİ METODBİRLƏŞMƏLƏRİN FƏALİYYƏTİNƏ DAİR

Vidadi Xəlilov,

ARTPI məktəbəqədər təbiyə və ibtdai təhsil şöbəsinin müdürü,
pedaqoji elmlər doktoru, professor

Pedaqoji prosesin aparıcı qüvvəsi olan müəllimlərin pedaqoji-metodik hazırlığının artırılması mühüm pedaqoji problemdir. Bu problemlə bağlı məsələlərin real həllində məktəbdaxili metodbirləşmələrin rolü böyükdür.

Qüvvədə olan əsasnaməyə görə məktəbdə hər sinif üzrə müəllimlərin sayı üç və daha artıq olduqda, metodbirləşmə yaradılır. Bununla belə metodbirləşmələrin ayrı-ayrılıqda deyil, ümumi şəkildə təşkili daha məqsədəmüvafiqdir. Metodbirləşmələrin təşkilinə bu mövqedən yanaşılması mütəşəkkilliyyinə, ibtidai siniflər üçün xarakterik olan problem məsələlərə hamılıqla diqqət yetirilməsinə, fəaliyətin artmasına zəmin yaradır.

Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Programı» ilə əlaqədar qəbul edilən sənədlərin məhiyyətini, yeni pedaqoji texno-

logiyalara yiyələnmək, öyrənməyi öyrətmək üzrə ən müasir metod və vasitələrdən istifadə etmək bacarığına xüsusi diqqət yetirilməsi metodbirləşmələrin fəaliyyətinin mərkəzində durmalıdır.

Bu gün metodbirləşmələrin quruluşu, tərkibi daha real mövqedən müəyyənləşdirilməlidir. Bu mə'nada ibtidai siniflər üzrə metodbirləşmənin sədrinin, siniflər üzrə müavinlərinin, katibinin yeni tədris ili ərafəsində müəyyənləşdirilməsi məqsədəmüvafiqdir.

Metodbirləşmənin sədri, müavinləri, katibi və üzvləri haqqında zəruri mə'lumat dəftərxana kitabında, yaxud makinada yazılmış vərəqlərdə eks etdirilməlidir.

Forma №1

Məktəbdaxili metodbirləşmənin tərkibi haqqında mə'lumat

| Soyadı, adı | Metodbirləşmədə daşıdığı vəzifə, sinif | Pedaqoji stajı, dərəcəsi və fəxri adı | Pedaqoji-metodik məqalələri haqqında mə'lumat | Məktəb, rayon, şəhər, respublika məqyaslı tədbirlərdə mə'rüzələrinin sayı |
|-------------|--|---------------------------------------|---|---|
| | | | | |

Metodbirləşmənin məşğələsi ayda bir dəfə və ya rüb ərzində iki dəfə keçirilməlidir. Metodbirləşmənin işi planlaşdırıklärən məşğələlərin əsas sahələri, mövzular tədris ilinin

əvvəlində müəyyənləşdirilməlidir. Ayrı-ayrı mövzular üzrə istinad olunaçaq mənbələr qabaqcadan nəzərə alınmalıdır.

Forma №2

Məktəbdaxili metodbirləşmənin fəaliyyət planı

| Məqədənin mövzusu və tədbirin adı | İşin forması | İcra vaxtı | Istinad olunan mənbələr |
|-----------------------------------|--------------|------------|-------------------------|
| | | | |

Bələ bir mövqə məşğələlərin daha məzmunlu keçməsinə, nəzəri-pratik əhəmiyyətinin artmasına güclü tə'sir göstərir.

Metodbirləşmə iclaslarının məzmunlu keçməsi üçün mövzuların ideya istiqamətinə diqqət yetirilməli, aşağıdakı istiqamətlərdə mə'rūza və çıxışlara yer verilməlidir:

1) Sınıf müəllimlərinin ideyası-siyasi səviyyəsinin yüksəldilməsi yolları;

2) Təhsil sahəsində İslahat Programının həyata keçirilməsi yollarında;

3) Müəllimlərin pedaqoji-psixoloji və metodik hazırlığının artırılması imkanları.

1) İş təcrübəsinin öyrənilməsi və yayılması üzrə işin sistemi.

Müəllimlərin ideya-siyasi səviyyəsinin yüksəldilməsi istiqamətləri üzrə mə'rūza və çıxışların mövzuları müəyyənləşdirilərkən əsas diqqət müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının təhsil və mədəniyyətə bağlı maddələrinə, hüquqi-demokratik əsslarda inkişafına, daxili və xarici siyaset məsələlərinə yönəldilməlidir. Bu məqsədlə, aşağıdakı mövzularda mə'rūza və çıxışların dinlənilməsi məsləhətdir.

1. Azərbaycan Respublikasının Konstitusiyası hüquqi, demokratik cəmiyyət quruculuğunun e'tibarlı tə'minatıdır.

2. Azərbaycan Respublikası qanunlarının alılıyinin tə'min edilməsində Konstitusiyamızın rolu.

3. Azərbaycan Konstitusiyası vətəndaşlarımızın hüquqlarının və azadlıqlarının müdafiəcisiidir.

4. Konstitusiyamızda mədəniyyət hüququ məsələləri.

5. Konstitusiyamız gənclərin pulsuz icbari orta təhsil almasını qarantidır.

6. Müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənəvi dayağıdır.

7. Azərbaycanın dövlət müstəqilliyinin e'lan olunmasının 10-cu ildönümü respublikanın daxili və xarici siyasetinin təntənəsidir.

8. Dünya Azərbaycanlılarının qurultayının müxtəlif ölkələrdə yaşayış azərbaycanlıların həmrə'yiliyini monolit birliyinin möhkəmlənməsinə dərə.

9. Müstəqil Azərbaycan Respublikasının tarixi günləri və bayramları.

10. Müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri və onların şagirdlərə öyrədilməsi yolları

11. Uşaq Hüquqları Konvensiyası uşaqların xoşbəxt gələcəyini təmin edən mö'təbər sənəddir.

Təhsil Sahəsində İslahat Programının həyata keçirilməsi üzrə:

1. Təhsil sistemində islahatın zəruriliyi.

2. Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Programının həyata keçirilməsi mərhələləri.

3. Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Programında irəli sürülən əsas vəzifələr.

4. Müstəqil Azərbaycan Respublikasının inkişafında Təhsil İslahatının rolu.

5. Təhsil islahatında demokratikləşdirmə, humanistləşdirmə, humanitarlaşdırma, integrasiya, diferenşiallaşdırma, fərdiləşdirmə prinsipləri.

6. Təhsilin milli zəminə, bəşəri dəyərlərə əsaslanması, təhsil alanın mənafelərinə istiqamətləndirilmiş programın başlıca prinsipləri kimi.

Müəllimlərin pedaqoji-psixoloji hazırlanlığının artırılması üzrə

a) Müəllimlərin pedaqoji hazırlığı üzrə

1. «2001-2002-ci dərs ilinin «Təhsildə keyfiyyət ili» e'lan edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.08.2000-ci il tarixli 912 nömrəli əmri müəllimlərin pedaqoji-psixoloji və metodik hazırlanlığının artırılmasına zəmin yaradan mühüm sənəd kimi.

2.Tərbiyə, tə'lim-təhsil nəzəriyələri sınıf müəllimlərinin bilik səviyyələrinin yüksəldilməsinin rəhni kimi.

3.Təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından ibtidai təhsilin təkmilləşdirilməsi istiqamətləri.

4.Tə'lim və tərbiyə metodları arasında qarşılıqlı əlaqə imkanları.

5.Tə'lim prosesində biliklərin möhkəmləndirilməsinə xidmət edən metodlar.

6.Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı humanist münasibətin yaradılması və bunun tə'lim-tərbiyə keyfiyyətinin yüksəldilməsinə tə'siri.

7.Ibtidai siniflərdə yeni tə'lim texnologiyalarından istifadə imkanları.

8.«Öyrənməyi-öyrənmək» texnologiyasının tətbiqi – pedaqoji prosesin fəllaşdırılması amili kimi.

9.Ibtidai siniflərdə interaktiv tə'lim metodlarından istifadə imkanları.

10.Tə'lim- tərbiyə metodlarından kompleks şəkildə istifadə dövrün başlıca tələblərindən biri kimi.

11.Sınıf valideyn komitəsi işinin başlıca istiqamətləri.

12.Müasir tələblər baxımından valideynlərlə əlaqə formaları.

b) Müəllimlərin psixoloji hazırlığı üzrə

1. Pedaqoji psixologiyanın məhiyyəti və əsas sahələri.

2. Tərbiyə və özünütərbiyə psixologiyasının başlıca məsələləri.

3. Tə'lim psixologiyasının müəkkəməl mənimşənilməsi müvəffəqiyətin rəhni kimi.

4. Tə'lim prosesində dialoqa vənən psixoloji tələblər.

5. Öyrənmə müvəffəqiyəti və müvəffəqiyyətsizliyi göstərən amillər.

6. Məktəb yaşı dövründə şəxsiyyətin formallaşmasının psixoloji şərtləri.

7. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılılığı psixoloji çətinliklər.

8. Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri.

9. Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri.

10.Məktəbdə psixoloji xidmətin təşkili yolları.

c) Müəllimlərin metodik hazırlığının artırılması üzrə

1. Sınıf müəllimlərinin metodik hazırlığının səviyyəsinin yüksəldilməsinin tə'lim prsesinin səmərəliliyinə tə'siri.

2. İbtidai siniflərdə şifahi tə'lim metodlarından istifadənin əhəmiyyəti.

3. İbtidai siniflərdə tə'lim metodlarından istifadə və şagirdlərin idraki fəallığının artırılması.

4. İbtidai siniflərdə interaktiv tə'lim metodlarından istifadə imkanları.

5. Şagirdlərin müstəqil işlərinin təşkili mühüm pedaqoji problem kimi.

6. Şagirdlərin müstəqil işlərinin təşkilində fərdi xüsusiyyətlərin nəzərə alınması.

7. İste'dadlı şagirdlərin aşkarəçxarılması və onlarla işin təşkili yolları.

8. Dörsdə testlərdən istifadə imkanları.

9. Kiçikyaşlı məktəblilərlə aparılan sinifdən xaric işlərin forma və yolları.

IV. İş təcrübəsinin öyrənilməsi və yayılması üzrə

1. Qabaqcıl iş təcrübəsi anlayışı.

2. Yenilikçilik və ondan istifadə.

3. Müəllimin bir fənn üzrə təcrübəsinin öyrənilməsi.

4. Müəllimin tə'lim- tərbiyə üzrə iş sisteminin öyrənilməsi.

5. Məktəbin sınıf müəllimlərinin iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi.

6. Müəllimin iş təcrübəsinin məktəb daxilində yayılması.

7. Müəllim və ya məktəbin iş təc-rübəsinin rayon məqyasında yayılması.

8. Müəllim və ya məktəbin iş təc-rübəsinin respublika məqyasında yayılmasının imkanları və formaları

Şübhəsiz, dörd mühüm istiqamət üzrə göstərdiyimiz mövzular sinif müəllimlərinin ideya-siyasi, pedaqoji-psixoloji və metodik baxımdan inkişafı, tə'lim-tərbiyə prosesində onların fəal rolunun artırılması baxımından olduqca əhəmiyyətlidir. Göstərilən istiqamətlər üzrə bölmələrə qabaqcıl, təc-rübəli müəllimlərin arzuları ilə digər münasib mövzular da əlavə edilə bilər.

İbtidai sınıflar üzrə məktəbdaxili metodbirləşmə iclaslarının tədris ərzində ən azı 8 dəfə keçirilməsinin məqsədəməvafiqliyini nəzərə alaraq hər bir iclasa yuxarıdakı isti-

qamətlərin hərəsindən bir mə'ruzən dinlənilməsi mümkündür.

Yeri gəlmışkən iş təc-rübəsinin müşahidə olunan nöqsanlı bir cəhət üzərində dayanmaq istərdik. Bu metodbirləşmə rəhbərinin və müslimlərin həddən artıq açıq dərslər (şou məşğələlərə) aludə olmaları və iclasları, əsasən, onların müzakirəsinin həsr etmələri ilə əlaqədardır. Açıq dərslərin öz mahiyyəti e'tibarilə müslimin hər hansı problem üzrə yaradıcılıq nailiyyətlərinin nümayişinə həsr edilməsi məqsədəməvafiqdir.

Təhsilin e'tibarlı bünövrəsini qeyd etmək üçün sinif müəllimlərinin hazırlığının artırılması həmişə diqqət mərkəzində olub. Bu problem Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Programının həyata keçirildiyi indik dövrə daha aktual olmaqla maksimum fəallıq tələb edir.

Forma № 3

Metodbirləşmə üzvləri yetirmələrinin tə'lim müvəffəqiyyəti haqqında
mə'lumat

| Müəllimin soyadı, adı | Keçən tədris ilində çalışıldığı sinif | Şagirdlərin sayı | Qiymətlər 5; 4; 3; 2 | Müvəffəqiyyət faizi |
|-----------------------|---------------------------------------|------------------|-------------------------|---------------------|
| | | | | |

ƏZİZ ÖXÜCULAR!

1970-ci ildə "Azərbaycan məktəbi" jurnalının əlavəsi kimi metodik məcmuə adı ilə fəaliyyətə başlayan "İbtidai məktəb və məktəbəqədər tərbiyə" məcmuəsi 1997-ci il fevralın 7-dən Azərbaycan Respublikası Mətbuat və İnfomasiya Nazirliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində müstəqil nəşriyyat kimi qeydə alınmışdır (Şəhadətnamə № 544). O vaxtdan keçən dövr ərzində yenə də metodik məcmuə adı ilə nəşr olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə 2002-ci ildən e'tibarən bu mətbə orqan jurnal statusu ilə nəşr edilir.

Baş redaktordan

ACIQ CƏMIYYƏT İNSTİTUTUNUN «ADDIM – ADDIM» TƏHSİL PROQRAMI VƏ ONUN MAHİYYƏTİ

Rəfiqə Mustafayeva,

pedaqoji elmlər doktor, professor,

«Addim-addim» proqramının Mərkəzi Müəllimlər İnstitutundakı
məşğələ mərkəzinin məsləhətçisi

Doğulduğu gündən 10 yaşadək uşaqların tərbiyəsi və tə'limi üçün nəzərdə tutulmuş, müasir pedaqoji texnologiyalardan istifadə etməklə hazırlanmış «Addim – addim» proqramı görkəmli alimlər L.S.Viqotski, J.J.Piaje, E.Erikson, D.Dyun, Q.Qardner, U.Bron Fenbrenner və başqalarının pedaqoji nəzəriyyələrinə əsaslanır.

ABŞ - Uşaq İnkışaf Mərkəzinin məkədəsi Pamela Koqlinin hazırladığı həmin təhsil proqramının tətbiqi yeni nəslin-demokratik dövlət vətəndaşının formallaşmasına təkan verməkdir. «Addim – addim» proqramı hər bir ölkədə 5 illik müddət üçün nəzərdə tutulmuşdur. O, dövlətin fəaliyyətdə olan proqramını dayışmir, onun bir hissəsi kimi çıxış edərək, müəllimlərə uşaqlar və onların ailələri ilə işdə tə'lim prosesinin demokratikləşdirilməsinə istiqamətlənən yeni texnologiya və metodikalarдан istifadə etməyə imkan yaratır.

«Addim–addim» beynəlxalq təhsil proqramı dönyanın 30-dan çox ölkəsində, o cümlədən Mərkəzi və Şərqi Avropada, keçmiş Sovetlər İttifaqının ərazisindəki müstəqil dövlətlərdə, Haiti, Cənubi Afrika və ABŞ-də tətbiq olunur və Açıq Cəmiyyət İnstитutu-Soros fondu tərəfindən maliyyəlaşdırılır.

Corc Soros özünün bir neçə öncəkini məşhur filosof Karl Ponnerə göndərərək tanış olmasını və qiyamətləndirməsini xahiş etmişdir. Ponner onun ideyalarını müdafiə etdiyindən Corc Soros 1962-ci ildə yazı «Vicdan yükü» adlı fəlsəfi trak-

tatını da ona təqdim etmişdir. Onların aralarındaki yaxınlıq ıldən – ıldə möhkəmlənmiş, Açıq Cəmiyyət ideyalarının inkişafı və dəstəklənməsinə yönəlmüşdür. Açıq Cəmiyyət elə bir həqiqətə əsaslanır ki, heç kim cəmiyyət üzərində monopoliyaya malik deyil, hər adamın özünəməxsus nəzərnöqtəsi və marağı ola bilər. Bütün insanlara sülh və əmin-amənlıq şəraitində yaşamaq imkanı verilməlidir. Cəmiyyətdə bütün insanların hüquqlarının müdafiə edilməsi vacibdir. Açıq Cəmiyyət-qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin varlığını, müxtəlif cəmiyyətlərin fəaliyyətini qəbul edən, ictimai azlıqlara və onların rə'yinə hörmət edən bir cəmiyyət kimi səciyyələnir.

Soros fondu bütün dünyada, xüsusilə Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələrində, həmçinin keçmiş Sovet İttifaqının tərkibində olmuş indiki yeni müstəqil dövlətlərdə açıq cəmiyyətlərin inkişafını təmin etmək üçün xeyriyyəçi Corc Soros tərəfindən himaya və yardım edilən müxtəlif fondlar, proqramlar və institutlar şəbəkəsidir. Bu çoxsaylı şəbəkənin yaradılması məqsədləri barədə Corc Soros belə deyir: «Mənim fondlarım ən dərin qatlardakı fəaliyyət açıq cəmiyyət qurmaq əzmi ilə yaşıyan və gələcək nəsillərin tam sərbəstliyini qorumaq üçün qayğı göstərən insanların gücünü artırmaqla bağlıdır». («Uşaqlar üçün sınıf otaqlarının yaradılması», «Yeni nəsil», Bakı, 1999).

Corc Soros 1930-cu ildə Macarıstanın Budapeşт şəhərində anadan

olmuşdur. 1947-ci ildə İngiltərəyə köçmüş, orada London İqtisadiyyat Məktəbini bitirmiştir. 1956-ci ildən Amerika Birleşmiş Ştatlarında yaşayır. Orada beynəlxalq investisiya fondunun əsasını qoymuş və ona rəhbərlik etməyə başlamışdır. Bu fond ona böyük var-dövlət qazandırmışdır. Core Soros məşhur xeyriyyəcidi. London İqtisadiyyat Məktəbində magistr dərəcəsi almağa hazırlaşlığı zaman tədqiqatları ilə tanış olduğu məşhur filosof Karl Ponnerin «Açıq Cəmiyyət və onun düşmənləri» əsərini oxumuşdur. Sonradan filosofun ideyaları Core Sorosun xeyriyyəcilik fəaliyyətinin əsasına qoyulmuşdur.

1979-cu ildə Core Soros özünün ilk təşkilati olan Açıq Cəmiyyət fondunu Nyu-Yorkda, 1984-cü ildə isə Macaristanda ilk Şərqi Avropa fondunu təşkil etmişdir. Budapeşt-dəki fəaliyyəti Soros fondlarını bütün dünyada 60 ofisi olan böyük bir təşkilata çevirmiştir. Bu böyük təşkilatda fəaliyyət göstərən 1000-dən artıq adam Açıq Cəmiyyətin möhkəmləndirilməsi üçün sə'y göstərir.

Açıq Cəmiyyət İstututu-Soros fondu dünyada böyük hörmət qazanıb. Core Sorosun fondlar şəbəkəsinə daxil olan bütün təşkilatlar kimi Açıq Cəmiyyət İstututu - Yardım fondu da əvvəller bağlı cəmiyyətlərin mövcud olduğu ölkələrdə açıq cəmiyyətin yaradılmasını qarşısına məqsəd qoymuşdur. Azərbaycanda açıq demokratik cəmiyyətin yaranmasına kömək edən bu fond təşkilat və müəssisələrə maddi və texniki yardım göstərir.

Soros fondunun arzusu yetişməkdə olan nəslin formallaşmasına yardım etməkdir. Bu məqsədə Core Soros Corctaun Universitetində fəaliyyət göstərən «Uşağın inkişafı» mərkəzinə müraciət edərək, Avropa təhsilinin nəzəriyyə və təcrübəsinin zəngin ənənələri ilə NEAD Start Amerika programını özündə birləşdirən məktəbəqədər təbiyi proqramını işləyib hazırlamağı və həyata keçirməyi xahiş etmişdir.

Core Sorosun bu təşəbbüsü Aropanın 15 ölkəsinin (Albaniya, Belorus, Bolqarıstan Macarıstan, Makedoniya, Moldava, Rusiya, Rumınıya, Slovakıya, Sloveniya, Ukrayna Xorvatiya, Çexiya Respublikası, Etoniya və Yuqoslaviya pedaqoqlar tərəfindən razılıqla qarşılanmışdır. «proqramı» adlanan bu program gələcəkdə Avropada və ABŞ-da toplanmış ən yaxşı təcrübəni özündə etdirməklə təkmilləşəcəkdir.

«Addim-addim» programı təlimin yeni, daha demokratik üslubuna keçilməsi ilə əlaqədar qarşı çıxan çətinlikləri aradan qaldırmaq xidmət edir. «Addim-addim» programı Soros fondunun Beynəlxalq Uşaq Ehtiyatları (BUE) təşkilatı ilə əməkdaşlığı nəticəsində yaranmışdır. «Addim-addim» programı gərgin və qətiyyətli iş tələb edir. Onun müdafiələri müəllimlər, valideynlər və uşaqlar üçün yeni metodların tətbiqinə əsaslanır.

Programın əsas məqsədi uşaqlar müasir dünyada həyata hazırlamaq onlarda cəmiyyətin demokratiklaşdırılması işində fəal iştirak etməyə lazımlı olan aşağıdakı keyfiyyət və bacarıqları inkişaf etdirməkdir:

- ▲ dəyişiklikləri qəbul etməyə və onlarda fəal iştiraka hazır olmaq;
- ▲ oxumağa can atmaq;
- ▲ müstəqil seçim etmək bacarığı;
- ▲ tənqidi və yaradıcı düşünmək bacarığı;
- ▲ problem qoypub həll etmək bacarığı;

▲ özünü yaşadığı yerdəki, ölkədəki, dünyadakı dostluğun, həmrəyliyin bir hissəsi hesab etmək.

Program onun həyata keçirildiyi ölkələrin özünəməxsus tələbatlarına və mədəni ənənələrinə uyğunlaşacaq, lakin bir çox xüsusi əlamətlərini da saxlayacaqdır. Bu əlamətlər əsasən aşağıdakılardır:

- 1) hər bir uşaqın fərdiləşdirilməsi;
- 2) fəaliyyət mərkəzlərinin işinin planlaşdırılmasında və təşkili vasitələrinin seçiminin həyata keçirilməsində uşaqlara kömək göstərilməsi

3) ailənin iştirakı.

1. FƏRDİLƏŞDİRME

Uşaqların hər birinin böyüməsi və inkişaf etməsi üçün tərbiyəçi hər uşağın inkişaf səviyyəsinə uyğun fəaliyyət növü planlaşdırır. Otaqda yer təşkil edir. Gündəlik planda uşaqların tərbiyəçinin rəhbərliyi altında kiçik dəstələrdə fərdi tapşırıq üzərində işləmələri, göstəriciləri, müstəqil fəaliyyət qeyd olunur. Uşaqların məşğul olacaqları işi seçmələri üçün müəyyən qədər vaxt ayrılmalıdır. Bu, seçim etməkdə, öz şəxsi maraq və imkanlarını həyata keçirməkdə onlara kömək göstərər.

Seçimin həyata keçirilməsi, başqları ilə ünsiyyət yaratmaq və qarşıya qoyulmuş məqsədlərə müstəqil çatmaq qabiliyyətlərinin formalşaması Soros programını şərtləndirən əsas cəhətlərdir.

II. FƏALİYYƏT MƏRKƏZLƏRİN-DƏKİ İŞİN PLANLAŞDIRILMASI VƏ TƏŞKİLİ

(seçimi həyata keçirməkdə uşaqlara kömək)

Uşağa seçim imkanı verilməsi üçün, hər şeydən əvvəl, binanın daxilində bir neçə fəaliyyət mərkəzi yaradılır. Bu mərkəzlər uşaqların oyunu və başqa məşğuliyyətləri üçün lazım olan müxtəlif vasitələrlə təchiz edilir. Mərkəzlər əsasən, aşağıdakılardan ibarət: 1) süjetli rollu oyunlar; 2) stolüstü oyunlar və oyuncاقalar; 3) tikinti; 3) ədəbiyyat; 4) incəsənət; 5) qum və su, açıq meydança.

Süjetli – rollu oyunlar mərkəzdə uşaqların həyatda gördüklerini oyun vasitəsilə tətbiq etmələri üçün müxtəlif geyim növləri, vəsaitlər olmalıdır. Həmin vəsaitlər tərbiyəçilər tərəfindən seçilməli və vaxtaşırı təzəkləməlidir. Bu zaman uşaqlarda yaranan yeni maraqlar nəzərə alınmalıdır: məsələn, birinci həftə ərzində paltar yumaqla əlaqədar əşyalar qoyulmuşdur, sonrakı həftələrdə bu vəsaitlər dəyişdirilib gəlinciyin çımdirilməsi, paltarlarının dəyişdirilməsi və ya «qonaqlıq» üçün lazım olan dəstələrlərə oluna bilər.

Stolüstü oyunlar və oyuncاقalar mərkəzdən uşaqların hissələrə ayrılib, yenidən yaşa biləcəkləri oyuncاقalar, xırda hissəcikli konstruksiyalar, tikinti materiallarından ibarət oyuncاقalar qoyulur. Burada ümumi vəsaitlərdən istifadə etmək, onları seçmək, uyğunlaşdırmaq, saymaq, sistemə salmaq və nitq inkişafına kömək edən oyunlar keçirmək lazımdır. Bu mərkəzdəki məşğələlər uşaqların zehni fəaliyyət vərdişlərini, gözəyəri ölçmə bacarığını inkişaf etdirir. Uşaqlar mərkəzdəki vəsaitləri bölüşmək, problemləri birgə həll etmək məcburiyyətində qaldıqlarından, ictimai vərdişlər də qazanırlar.

Tikinti mərkəzlərində uşaqlar onların təxəyyüllərinin məhsulu olan və ya yaşadıqları evin, gördükleri zooparkın, bağçanın binasının konstruksiyasını «inşa» etməyə çalışırlar. Buna görə mərkəzi müxtəlif ölçülü və formalı «tikinti blokları» ilə təchiz etmək lazımdır.

Bunlardan başqa mərkəzə əlavə olaraq müxtəlif əşyalar - minik və yük maşınları, insan və heyvan fiqurları, binaların üstünə sancmaq üçün bayraqlar, emblemlər və s. qoymaqlar. Həmin şəylər konstruksiyanı zənginləşdirmək üçün uşağın təxəyyülünü fəallaşdırır. Tikinti ilə məşğul olarkən uşaqların aqli və riyazi bacaraqları inkişaf edir, onlarda ictimai vərdişlər yaranır, problemləri həll etmək və diqqəti cəmləşdirmək, habelə yaradılıqlı qabiliyyəti artır.

Ədəbiyyat mərkəzdə müxtəlif kitablar, səs dinləmək üçün avadanlıq və yazı ləvaziməti olmalıdır. Burada uşaqların kitablara baxa bilmələri, şəkillərini bir-birinə göstərmələri, böyüklərin onlara oxuduqlarına qulaq asmaları üçün rahat, sakit şərait yaradılmalıdır. Bu mərkəzdə uşaqlar bütün günü məşğul olur, özlərinin düşündükleri kimi kitablar düzəldir, eşitdiklərinə aid bir-birinə müxtəlif hadisələr damşır, teatr tamaşaları üçün tərtibat hazırlayırlar.

İncəsənət mərkəzdəki vəsaitlər uşaqları yaradıcılığa həvəsləndirmə-

lidir. Mərkədə uşaqların boyalar, qayçı, kağız, rəngli karandaşlar, tabaşır, parça kəsikləri, yapışqan, plastilin, sün'i güllərlə təchiz olunması məqsədəyənqundur. Bura həmçinin bir çox təbii vasitələr - budaqlar, yarpaqlar, qum və s. də əlavə etmək olar. Bu mərkəzdəki məşğələlər uşaqlarda yaradıcılıq qabiliyyəti oyadır, mənlik duyğuları formalasdırır, onlara ünsiyat təcrübəsi aşılıyır.

Qum və su mərkəzləri yerləşdiyi məkandan asılı olmayaraq, istər xüsusi stollarda, istərsə də hovuz və qum olan açıq meydançada olsun, uşaqın çox şey öyrəndiyini deyir. Buraya bellər, qəliblər, susəpənlər, gəlinciklər, süzgəclər, vedrələr və s. qoyulur. Su və qumla oynayarkən uşaqların yaradıcılıq qabiliyyəti inkişaf edir, riyazi və təbii-elmi təəssüratları genişlənir. Uşaqlar su ilə məşğələ zamanı yayda onun sərinlik gətirməsi, qışda isə qar və buzun xüsusiyyətləri haqqında məlumat alırlar.

Açıq meydançada olmaq gündəlik rejimin ən vacib hissələrindən biridir. Bu zaman uşaqlar ətraf aləmlə tanış olur, riyazi biliklər əldə edir, habelə zərif və çevik hərəkətlər etməyi öyrənirlər. Burada süjetli-rollu oyunlar, müxtəlif məşğələlər vasitəsilə uşaqların yaradıcılıq fəaliyyəti inkişaf edir. Açıq meydançada yeməyin hazırlanması və qəbulu, bitkilərə qulluq edilməsi, rəsm və rəssamlıq, qardan, torpaqdan və gildən tikinti işləri daxil edilməklə başqa fəaliyyət növlərini də təşkil etmək olar.

Açıq meydançadakı fəaliyyət binanın daxilində öyrənilənlərin davamıdır. Bu işi diqqətlə planlaşdırmaq lazımdır. Haqqında yiğcam şəkildə bəhs etdiyimiz bu mərkəzlər Soros Proqramının əsasını təşkil edir.

III. AİLƏNİN İŞTİRAKİ

Soros proqramının əsas xüsusiyyətlərindən biri də onda ailənin iştirakıdır. Mə'lumdur ki, valideyn uşaqların ilk müəllimidir. O, uşaqlarını qarşıya qoyulmuş məqsədlərə çatmayı bacaran əsil vətəndaşlar kimi görmək istəyir. Odur ki, tə'lim

valideynlər üçün açıq olmalı, onları bu prosesdə lazımi düzəlişlər aparmağa imkan verməlidir. Buna görə valideynlərin tə'lim prosesində iştirak etmək arzuları yerinə yetirilməlidir.

Soros proqramı ailələrin tə'lim prosesində iştirakına müxtəlif və antlardan istifadə etmək ailənin yaşadığı yerdən, fərdi və ictimai şəraitdə asılıdır. Soros proqramı ilə işləyə uşaq müəssisələrində ailə otaqlar təşkil olunmalıdır. Orada uşaqın ail üzvləri tərbiyəçilərlə görüşə, müxtəlif əvəsaitlər, lazımi əşyaları mübadiləsini keçirə, uşaqın inkişafı, sağlamlıq problemləri, nizam-intizamı barədə, habelə onları maraqlandıran digər mə'lumatlar da alıbilərlər. Bu otaqlardan həm də valideyn iclasları, seminarlar üçün istifadə oluna bilər. Bunlardan başqa, ail üzvləri uşaqlarla oynamamaq və məşğul olmaq üçün dəvət olunmalıdır. Əgər ailə üzvlərindən hər hansı bir bu işi könüllü görmək, müəyyən bacarıq və istədədini nümayiş etdirmək istəsə, bunu təqdir etmək lazımdır. Ailə üzvlərindən birinin maaş almad şərtiə qrupda tərbiyəçinin köməkçisi kimi işləməsi məqsədəyənqundur.

Qrupun fəaliyyətinə, avadanlığın tərtibi və təmirinə, gəzintilərin, yürüşlərin və valideynlərdə maraqlı doğuran tədbirlərin təşkilində könüllü iştirakin bütün formaları dəyərləndirilməlidir.

Soros proqramının mühüm məsələlərindən biri tərbiyəçilər kollektivi ilə ailələr arasında mə'lumat mübadiləsidir. Bu zaman qeydlər, gündəliklər, uşaqların iştirakı ilə və ya onlar olmadan səhbətlər, valideynlərin kömək qrupları və s. ünsiyət formalarından istifadə etmək olar. Bunlardan başqa, tərbiyəçilər ailələrə getməli, uşaqların uğurları ilə valideynləri tanış etməli, ev şəraiti ilə tanış olmalıdır. Valideyn iclasları keçirilməli, burada ailələrin köməyi müzakirə olunmalıdır.

Soros proqramının başqa bir ünsürü məktəbəqədər müəssisədə «Ailə

məsləhət komitəsi»nin yaradılmasıdır. Bu komitənin əsas vəzifəsi pedaqoji heyətlə birlikdə programın həyata keçirilməsini müzakirə etməkdir.

«Ailə məsləhət komitəsi» proqramda iştirak edən uşaqların valideynlərindən ibarət olmalıdır. Bu komitəyə cəmiyyətin digər üzvlərini də cəlb etmək olar.

Soros proqramına Ailə Tələbatlarının Qiymətləndirilməsi (ATQ) bölməsi də daxildir. Bu bölmə layihənin xidmət göstərdiyi hər ailə həyatının müfəssəl vəziyyətinin üzə çıxmasını təmin edir, valideynlər, həm də məktəbəqədər müəssisənin işin qiymət verirlər.

Bələliklə, Məktəbəqədər Soros Texnologiyasının ümumi istiqaməti və fəlsəfəsi tərkibinə ailənin, pedaqoji kollektivin və ictimaiyyətin digər üzvlərinin daxil olduğu öz dayaq cəmiyyətinin yaratmaqdan ibarətdir. Həmin adamlar planlaşdırmanı həyata keçirir, məlumat mübadiləsi və problemləri müzakirə edir, uşaqlar və onların ailələrinin inkişaf proqramını hazırlayan iş sistemi yaradırlar.

«Addim-addim» proqramının 3 yaşdan 5 yaşadək dövrü əhatə edən hissəsi fəaliyyət proqramı kimi bə-

yonılmışdır. Belə ki, əgər bu işin başlangıcında -1994-cü ilin sentyabrında proqram 250 qrupu əhatə edirdi, 1996-ci ildə belə qrupların sayı 1500-ə çatmışdır. Proqram onun tətbiq edildiyi 19 ölkənin Təhsil Nazirlikləri tərəfindən alternativ model kimi qəbul edilmişdir.

Azərbaycanda «Addim - addim» texnologiyası Respublika Təhsil Nazirliyinin razılığı ilə 1998-ci ildən həyata keçirilir. Layihənin 3 yaşdan 5 yaşadək dövrü əhatə edən hissəsi 2000-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasında da bəyənilmiş və tətbiqinə icazə verilmişdir. İlk dəfə respublikanın 5 şəhərində tətbiq olunmağa başlamış layihə hazırda Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Ağdaş, Mingəçevir, Lənkəran, Masallı, Astara, Cəlilabad, Qusar, Şəki, Şamaxı, Quba, Qax, Balakən bölgələrində 31 məktəbəqədər tərbiyə müəssisəsində seçmə yolu ilə fəaliyyət göstərir.

Bu işin müvəffəqiyyəti gələcəkdə açıq cəmiyyətlərin nümayəndələri olacaq nəsil üçün yeni təhsil modeli hazırlanmasına təkan verəcəkdir.

XXI ƏSR DƏ İBTİDAİ MƏKTƏB NECƏ OLMALIDIR?

XXI əsr dünya təhsil sistemində ciddi dəyişikliklər, yeniliklər əsri olacaqdır. Bu gün artıq ibtidai təhsilin strukturunda, məzmununda əsaslı dəyişikliklərin aparılması haqqında maraqlı fikirlər irəli sürürlür. Aşağıda N.K.İvankina və A.M.Kostinin (Saratov şəhəri) «Начальная школа» jurnalının 2002-ci il, 1-ci nömrəsində dərc olunmuş nəzər nöqtəsini oxuculara çatdırırıq.

Bundan məqsəd oxucularda müəyyən fikir oyatmaq, onları gələcək yeniliklərdə fəal iştiraka cəlb etməkdir.

Bu gün məktəb təliminin və tədrisin formalarının seçiləsi, təlim məzmununun müəyyənləşdirilməsi sahəsində müəllim yeni növ pedaqoji fəaliyyətinin yaranmasına göstərən azadlıq əldə edib. İbtidai sinif müəllimi proqramın

növünü, dərsliklər və tədris - metodik materiallar kompleksini, şagirdlər üçün proqram oxusunun dairəsini və digər məsələləri müəyyən etməlidir.

Tədris-metodik ədəbiyyat «dənizinin» dəqiq elmi təhlilinin olma-

dığı şəraitdə praktik müəllimlərin düzgün nəticəyə gəlmələri son dərəcə çətindir.

Müasir ibtidai məktəbdə mövcud olan problemlərin sayı çoxdur. Ümumi xarakterli problemlər var. Onları sadalayaq: ibtidai məktəbin strukturunun problemləri; fənlərara-sı əlaqə, təhsil standartı, məktəbə-qədər və ibtidai məktəb mərhələləri arasında variqlik.

Ayrı-ayrı fənlərin tədrisinə aid nisbətən xüsusi problemlər də mövcuddur: məsələn, müasir kiçikyaşlı məktəblilərin yazılı ünsiyyətdə ehtiyaclarının təhlili, şagirdlərin şifahi və yazılı nitq mədəniyyətinin təkmilləşdirilməsi və s.

Ibtidai məktəbin yenidən qurulması yollarında axtarışlarda dövlət xadimləri, alımlar, metodistlər və müəllimlərin uşaqlıqxılıyinin özlüyündə qiymətliliyini yaddan çıxarmamaları mühüm əhəmiyyət kəsb edir.

Müasir uşağı nə maraqlandırır? O necədir? Son illərin tədqiqatları müasir uşağın idealları və mənəvi dəyərlərinin ümumi mənzərəsini kifayət qədər eks etdirir. Onun dəyərləri sistemində aparıcı yeri hələ ailə təşkil edir. Ailədə əlverişsiz sosial-psixoloji şərait olduqda uşaqların valideynlərlə, xüsusilə atalarla ünsiyyəti ümumi çatışmazlıqdır. Ailələrdə uşaqların yaşlarına uyğun kifayət qədər ünsiyyət növləri çatışır. Ailələrdə valideynlərin uşaqlarla avtoritar ünsiyyət üslubu üstünlük təşkil edir, tez-tez valideynlərin uşaqlara yüksək tələbləri özünü göstərir.

Uşaqlıq İnstitutunun tədqiqatına görə Rusiyada hər il 18 yaşındanək uşaqların yarı milyondan artıq valideynlərindən birini itirir. Rusiyada ailənin iqtisadi vəziyyəti bu gün cəmiyyətin ən ciddi problemlərindən biridir. Müasir şəraitdə ailə uşaqlara münasibətdə öz vəzifələrini yerinə yetirməyə cəhd göstərir. Nöyin bahasına? Uşaqlığın kədərli statistikasını

davam etdirərək qeyd edir ki, Rusyada uşaqların yalnız 14 faizi praktiki olaraq sağlamdır. 90-ci illərdə «deselerasya» adlı yeni anlayış meydana çıxdı. Deselerasiya boyatma və inkişafın yavaşılması mənasını verir.

90-ci illərdə bizim fikrimiz kiçikyaşlı məktəblilərin (hətta yuxarı məktəbəqədər yaşı uşaqların) təbqəbiliyyətlərinin inkişaf səviyyəsə təfəkkür növü, davamıyyət səviyyəsə üzrə neqativ meyl -seleksiya meydana çıxb. Belə hadisə uşağın şəxsiyyətinə hörmətin əlaməti olmayıb yalnız rəsmi və təntənəli şəkildə nümayışdır. Bu hadisənin sonunda xüsusi siniflər təşkil olunub (və təşkil olunmaqdə davam edir). Şübhəsizdir ki, bu siniflərdə ilk növbədə bu və digər səbəb üzündən əlverişsiz müəllimlərin şagirdləri düşür. Pedaqoqlar isə çox gözəl dərk edirlər ki, həmin uşaqlar öz inkişafında yaşılarının səviyyəsindən daha çox geridə qala-caqlar. Uşaqların seçilmələrinin humanizm olmadığını biz nə qədər tədərək etsək, məktəbə, uşaqlara, cəmiyyətə o qədər yaxşı olar.

Gələcəyin məktəbi necə təsəvvür edilir? Alımların, pedaqoqların (müəllimlərin), şagirdlərin fikirlərinə müraciət edək.

Biz alımlardən M.R.Lvov, N.N Svetlovskaya, L.M. Fridmanın nöqtəyi-nəzərlərini ayıracaq, aydınlaşdıracaq. Onlar belə bir nəticəyə gəlib çıxırlar. Bir çox problemlər həll olunmadan ibtidai məktəbdə yeni sosial mədəni şəraitə, məqsədə, vəzifələrə uyğun səmərəli yenidənqurma mümkün deyil. Bu problemlər hansılardır?

1. İbtidai sinif müəllimlərinin psixoloji-pedaqoji hazırlığı. İbtidai sinif müəllimi müasir uşağı, onun psixoloji xüsusiyyətlərini, ehtiyacını marağını bilməli, uşaqların öyrənilməsi və inkişaf etdirilməsinin müasir metodlarını bilməlidir. Müəllimin özü şəxsiyyət olmalıdır. O, mədəniyyətin zirvəsinə yiyələn-

məli, sosial həyatda fəal omalıdır. K.D.Uşinski yazımışdır: «Tərbiyədə hər şey təbiyəçinin şəxsiyyətinə əsaslanmalıdır... Şəxsiyyətin müəyyənləşdirilməsi və inkişafına yalnız şəxsiyyət tə'sir edə bilər, xarakteri yalnız xarakterlə yaratmaq mümkündür».

2. İbtidai tə'limin məzmununu necə olmalıdır? O nəyə istiqamətləndirilməlidir: biliklərin toplanmasına, uşağın ilkin bacarıq və vərdişlərə yiye-lənməsinə, əqlin və hissələrin inkişafına, daha nələra isə.

3. Uşaqların təhsili hansı yaşıdan başlanmalıdır?

4. Sınıflar necə komplektləşdirilməlidir?

5. Məktəb və məktəb təhsili necə uyğunlaşdırılmalıdır?

6. İbtidai təhsil prosesində uşaqların tərbiyəsi sistemi necə olmalıdır?

Bu siyahıya həlli vacib olan bir problemi də əlavə etmək lazımdır: təhsilin məktəbəqədər və ibtidai məktəb pillələri arasında varisliyin gözlənməsi.

Gələcəyin ibtidai məktəbi layihələrinin çoxluğu arasında, qeyd edək ki, kiçikyaşlı məktəblinin tə'lim subyekti olmaqla bir şəxsiyyət kimi formallaşması mühüm yer tutur.

Belə layihələr bir neçədir:

1. V.A.Levin «Uşaqlıq məktəbi». Müəllisin yalnız bir neçə fikrini nəzərdən keçirək: «...Uşağın inkişafı yalnız yaşlılarla elə ünsiyyətdə mümkün ki, o, yaşıının uşağa lazım olmasından çox özü yaşlıya lazım olsun. Bu ünsiyyətdə yaşıının özü də başqa müstəvidə olsa da inkişaf edir: belə ki, uşaq mədəni etalonlar və qaydaların mənimsənilməsində irəli-yo gedir; yaşı köhnə stereotipdən və əründən razılıqdan təmizlənir, özündə sadəlövhüyü, qavramanın təmizliyini, tamlığıni, onun sərbəstiyyini yaratmaq və zənginləşdirməklə hərəkətə gəlir. Onlar bir yerdə isə mədəyyət inkişafı vəhdətini yaradırlar».

2. D.P.Mansfeld. «Şəxsiyyətin əmənüləreallaşdırma məktəbi». Müəll-

lifin özünü mənsub hesab etdiyi pedaqoji istiqamət azad tərbiyədir. «Tədris materialı elə qurulmalıdır ki, şagirdlər öz potensial qabiliyyətlərinə, yaradıcı imkanlarına istinadən öz maraq dairəsini şüurlu müəyyənləşdirməyi, onları inkişaf etdirməyi və həyata keçirməyi bacarsınlar ...»

3. A.M.Kuşnırın ibtidai təhsil texnologiyası.

4. L.V.Zankovun inkişafetdirici tə'lim sistemi.

5. D.B.Elkonin-V.V.Davidovun inkişafetdirici tə'lim sistemi.

L.V.Zankov, D.B.Elkonin-V.V.Davidovun inkişafetdirici tə'lim sistemlərində kiçik məktəbyaşlılarının elmi-nəzəri inkişafına cəhd göstərir. V.V.Davidovun fikrincə, bütün tə'lim sistemi uşaqlarda mühakimədici empirik təfəkkürün formallaşmasına, onlarda müasir elmi-nəzəri təfəkkürün inkişafına yönəldilməsi zəruri-dir. Bu fikir mübahisəlidir. Müəlliflər bunun uşaqların inkişafı üçün qorxulu olduğunu hesab edən alımlırlə razılaşırlar. Akademik B.V.Raşenbaxın fikrincə, dünyani həm fikirlə, həm də qəlbə dərk etmək lazımdır.

İbtidai sinif müəllimlərinin – Saratov Dövlət Universiteti tələbələrinin sabahkı günün ibtidai məktəbi haqqında dedikləri də maraq doğrurur. «Gələcəyin ibtidai məktəbi, hər şeydən əvvəl uşağın estetik, mə'nəvi və fiziki inkişafıdır. Məktəb həyatının bütün atmosferinə yaradıcılıq və mə'nəviyyat, fəaliyyət növünün seçilməsində, öyrənmək üçün fənlərin seçilməsində müstəqillik şörub. Müəllim tədris-metodik və əyani vəsait «əldə etməlidir». Gələcəyin məktəbində ideal təchiz edilmiş sınıflar olmalıdır ki, uşaq məktəbə ehtiramla, allahın mə'bədinə gələn kimi gəlsin...»

«...Lazım gələn bir dəqiqlidə qış bağı, hovuz, atsurmə, kompüter sinfi ilə təmasda olmağa imkan yaradılmalıdır. Yoldaşlarla əməkdaşlıq,

qarşılıqlı anlaşma atmosferi olmalıdır».

«Uşaq yalnız seçdiyi məktəbə deyil, həm də xoşladığı məllimin sıfınə getmək hüququna malikdir.

Hər bir məktəbəqədər yaşlı uşaq bilir ki, o məktəbə oxumağı, yazmağı, hesablaması öyrənmək üçün gedir. Hər bir müasir ibtidai məktəb özünün gələcək şagirdindən oxumağı, yazmağı hesablaması öyrənməyi tələb edir... Gələcəyin məktəbində məktəbə qəbul zamanı imtahanı indi olduğu kimi gələcək şagirdlər deyil, əksinə müəllimlər verəcəklər».

Müəllimlər belə düşünürler. Bəs XXI əsrin məktəbi və müəllimləri haqqında şagirdlər nə düşünürler? Tipik fikirləri nəzərdən keçirək:

«Əgər mən sehrbaz olsa idim, elə məktəb tikərdim ki, orada hamı dostluq etsin, bir-birinə sataşmasın, dərsdə əsəbiləşdirmənin ritorikasını qurmasınlar. Mənim tikdiyim məktəbdə qışda isti olsun, çoxlu çiçək

olsun, yazı taxtası sehrli olsun: müəllim nəyi düşünürsə, yazı taxtası özü yazsin...»

«Əgər mən müəllim olsaydım uşaqları çox sevərdim. Dərsi qısa və maraqlı edərdim. Əgər uşaqlar qışqırsa idilər, mən hər halda onları danlamazdım, dərsdən sonra onları parka gedərdim. Mən onlara oxumaqda kömək edərdim. Hər şeyi aydınlaşdırardım. Mən onların üstünə qışqırıb təhqir etməzdəm. Bizi birlikdə şən olardı».

Göründüyü kimi, həm şagirdlər, həm də müəllimlər çalışırlar ki tə'limin təşkilati məsəllərini, həmçinin (heç də az əhəmiyyətli olmayan) ünsiyyət məsələsini yaradıcılıq və fərdilik imkanlarını aşkara çıxarmağa cəhd edirlər.

Müasir cəmiyyət daim ibtidai məktəbin təkmilləşdirilməsini tələb edir. Elə həmişə belə olacaq.

Əziz oxular!

Jurnalımıza çox rəngarəng materiallar daxil olur. Təəssüf ki, biz onların bir qismini çap edə bilmirik.

Jurnalın vəzifəsi müəllimləri pedaqogika, psixologiya, metodika sahəsindəki yeni ideyalarla tanış etməkdir. Bəzi praktik xarakterli materiallar jurnalın mahiyyətini dəyişir. Nəticədə biz müəllim və tərbiyecilərin nəzəri hazırlığının artırılmasına, qabaqcıl təcrübənin əhatə olunmasına lazımcı xidmət edə bilmirik. Ona görə də ildə iki dəfə jurnalın əlavəsini çap etmək fikrindəyik.

Jurnalala əlavədə məktəbəqədər tərbiyə və tə'lim programına metodik işləmələr, ayrı-ayrı fənlər üzrə program materiallarının saatlar üzrə bölgüsü, izahlı planlaşdırma, oxuların suallarına cavab, müxtəlif məlumatlar və faktların verilməsi nəzərdə tutulur.

Redaksiya hey'atı

Emiliya Kərimova,
pedaqoji elmlər namizədi



Əsərləri uşaqlar tərəfindən sevilə-sevilə oxunan şair, ədib, müəllim –pedaqoq və ədəbiyyatşünas kimi mə’nalı həyat yolu keçmiş A.Şaiq 1881-ci il fevralın 24-də Tiflis şəhərində dünyaya göz açmışdı. Atası Axund Molla Mustafa Süleyman oğlu Tiflis qazisinin müavini vəzifəsində çalışırdı. O, vəzifəsinə sadıq, haqqı və doğruluğu sevən, zamanının maarifçi şəxslərindən idi. Zəngin kitabxanasından Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə də istifadə edərdi.

Balaca Abdulla 1888 - ci ildə atasının müəllim işlədiyi altısınıflı məktəbə daxil olur. Orada dərslər rus dilində keçilirdi. Ailə Xorasana köçdükdən sonra təhsilini Yusif Ziyanın məktəbində davam etdirir.

Xorasanda yaşadıqları müddətdə ərəb, fars ədəbiyyatını, tarix, məntiq və psixologiyani öyrənir. O, həmin illərdə ədəbi yaradıcılığa başlamışdır. Gənc şair Valeh təxəllüs ilə bir sırə qəzəllər yazmış və Krilovun "Sazandalar", "Qurd və pişik", "İki öküz", "Meymun və gözlük", "Qarğı və pendir" təmsillərini fars dilinə tərcümə etmişdir.

1900-cü ildə vətənə qayidan A.Şaiq orta məktəbdə Azərbaycan dili müəllimi hüququ almaq üçün Bakıya Ailəvi dostları olan N.Nərimanovun görüşünə gedir və verəcəyi imtahanla əlaqədar ondan məsləhət alır. 1901-ci ildə iştirak etdiyi komissiya qarşısında müvəffəqiyyətlə imtahan verib, Azərbaycan dili ixtisası üzrə dərs demək üçün müəllimlik diplomu alır.

XX əsrin ilk illərində siyasi, mədəni və iqtisadi cəhətdən sür'ətlə inkişaf edən Bakı mühiti A.Şaiqin qarşısında geniş yaradıcılıq üfüqləri açıdı. O, N.Nərimanov, Ü.Hacıbəyov, H.Zərdabi, F.Köçərli, Ə.Haqverdiyev S.S.Axundov və b. ilə birlikdə Azərbaycanda maarif və mədəniyyətin inkişaf etdirilməsi sahəsində çalışmağa başlaşır. A.Şaiq əsrin əvvəlində "İşq çeşməyi" "Gülzar", "İkinci il", "Dördüncü il", "Güləni-ədəbiyyat", "Milli qiraət", "Qiraət kitabı" və s. kimi on bir dərsliyin müəllifi olmuşdur. Kiçikyaşlı məktəblilər və yuxarı sinif şagirdləri üçün yazdığı bu dərsliklər uşaqlar üçün lirik, epik və dram janrında kiçikhəcmli əsərlər yazmağa vadar edir.

"Keçi", "Uşaq və dovşan", "Təmizlik", "Məktub yetişmədi", "Köç", "Durun", "Vəzifə", "Tülükü həccə gedir", "Tİq-tıq xanım", "Qoçpolad", "Yaxşı arxa", "Ovçu Məstan" və s. uşaq əsərlərində tərbiyə məsələləri, janr rəngarəngliyi istaliqla nəzərə alınmışdır.

Uşaq ədəbiyyatı sahəsində çalışıran A.Şaiq uşaqların müsbət keyfiyyətlərini əməndə cəmləşdirən obrazlar yaratmaq üçün xeyli bədii axtarışlar aparıb, yeni formalar, yeni məzmunlar tapdı. A.Şaiq dövrünün şahidi olduğu ən maraqlı hadisələrini sənətkar süzgəcində keçirərək, kiçikhəcmli əsərlər yazmışdır.

Tərbiyənin insan taleyində həllədici amil olması, onun gələcəyini müəyyənləşdirməsi fikri A.Şaiqin bütün əsərlərində mühüm yer tutur. Şairin şe'rindrində məktəbə yüksək qiymət verilir, kiçikyaşlı uşaqlarda məktəbə həvəs oyadılır. "Məktəbə" şe'rində kiçikyaşlı uşaq atasından xahiş edir ki, onu məktəbə qoysun, çünki əlavəda nələr olduğunu bilmək istəyir.

*Dünen gedib məktəbi mən görümişəm,
Ay, nə qədər yoldaşlarım var, ata!
Bayanmışəm məktəbi, çox sevmişəm,
Gəl məni də məktəbə qoy, ay ata!*

Uşaqlara ince zövq, gözəl fikir və duygular təbiyə etmək, A.Şaiqi əlinə qələlib yazımağa başladığı gündən düşündürdü. Şair əsərlərində uşaq təbiətinin zərum tələbindən doğan əyanılık prinsipinə, canlılıq, obrazlılıq, konkretlilik, inandırıcılıq xüsusiyyətlərinə emel edirdi. Yaziçi öz kiçik oxucularında təbiətə, heyvanlar aləmin maraq, qayğıkeşlik hissi aşılamağa çalışır, «Bahar» «Payız», «Payızın son ayı» «Payız gecəsi» şe'rleri ilə uşaqlara ana vətənin təbiətini sevdirmək istəyir. «Bahar» şe'rində torpağın oyanması ilə təbiətdə emələ gələn canlılıq, qızıl telli günəşin qüdrət sayəsində dağların, çöllərin zümrüd yaşılılığı, təravətli çəmən-çiçəy bürünməsə bağlıarda ağacların tumurcuqlayıb yarpaqlaması və s. tərənnüm olunur:

| | |
|---------------------------------|-------------------------------|
| <i>Bağçalarda açır gül,</i> | <i>Yaşılanır dağ, yamac,</i> |
| <i>Fərəhələnir hər könül.</i> | <i>Bəzək vurur hər ağac.</i> |
| <i>Uçur duman, qəm, kədər,</i> | <i>Dərə, təpə, çöl, çəmən</i> |
| <i>Şən-şən ötür hər bülbül.</i> | <i>Ciçəklərdən qoyur tac.</i> |

A.Şaiq yeni nəsillərə uşaq şe'rleri ilə dil açmağı, göz açmağı, həyatı, təbiəti mühiti, insanları görməyi, tanımağı, sevməyi öyrədir. O, insanlara yalnız sənətin sevdirməklə qalmayıb, öz misilsiz, pak təmiz fədakar qəlbini və şoxsi nümunəsi ilə nəsillərə həyatı, həqiqəti, gözəlliyi, doğruluğu, səadəti, səmimiyyəti sevdirir. «Qərənfil», «Bənövşə», «Qızılıgül», «Zanbaq» və s. şe'rlerində gül - ciçəyin özünəməxsus təravətindən, əlvənligidən danışır:

| | |
|------------------------------|-------------------------------|
| <i>Bənövşəyəm, bənövşə,</i> | <i>Bahar oldu açaram,</i> |
| <i>Düşmüsəm dilsə- dişə,</i> | <i>Qar, borandan qaçaram,</i> |
| <i>Qızlar, oğlanlar məni</i> | <i>Başqa güllər açanda,</i> |
| <i>Dərib taxarlar döşə.</i> | <i>Mən quş olub uçaram.</i> |

Şairin bu səpkidə yazdığı şe'rlerdə oxucu hər gülü, ciçəyi sanki gözü ilə görür, ətrini duyur. Onun «Bülbül», «Kəpənək», «Torağay», «At», «İt» kimi uşaq şe'rlerində isə quş və heyvanlara qayğı hissi aşilanır. O, heyvanların özünə xas olan adət və xasiyyətlərini sadalamaqla onları kiçikyəşli uşaqlara tanıdır, digər tərəfdən balacalarda heyvanlar aləminə marağı artırır, «Kəpənək» şe'rində:

*Mənəm qanadlı çiçək,
Adım isə Kəpənək,
Al-əlvən xallarım var,
Qızıl kimi parıldar.*

Şairin əsərlərində eməyə münasibət, eməksevərlik təbiyəsi məsəlesi aparıcı yer tuturdu. O hesab edirdi ki, həyatda hər hansı bir ne'mətə çatmaq üçün çalışmaq, fəal olmaq, zəhməti sevmək zəruridir. «Gözəl bahar» adlı əsərində müəllif insanın müxtəlif maddi ne'mətlərə sahib olacağını söyləyir. Yer üzərində bütün nemətlərə məhz emək adamı hökmran olmalıdır. Şair deyir:

| | |
|----------------------------------|-------------------------------|
| <i>Oyan, oyan, ey insan!</i> | <i>Parıldayır xoş bahar,</i> |
| <i>Dəyişdi artıq zaman.</i> | <i>Torpaq, tarla bağırır.</i> |
| <i>Yox oldu qış, boran, qar;</i> | <i>Əmək bizi çağırır.</i> |

Məhz emək adamı istehsal alətlərinə, təbii sərvətlərə sahib olmalıdır.

*Oğlum hər şey sevir zəhmət.
Tənbəl ziyan çəkər əlbət!..
Çox qazanar çox çalısan,
Zəhmətsiz bal yemək olmaz.*

Onun poeziyasının əsas ruhunu vətənpərvərlik, vətənə məhəbbət hissi təşkil edir. «Ana yurdum», «Vətən nəğməsi», «Bahar», «Tonqal», «Övlad qayğısı», «Sən güləndə», «Zəfər nəğməsi» və b. şe'rler vətəni müdafiə etməyə çağırır. «Vətən nəğməsi» əsərində yazar:

*Çağırı Vətən,
İstəyir kömək.
Onu düşməndən
Qorumaq gərək.*

*Kinlə kim ayaq
Bassa ölkəmə,
Bu şanlı torpaq
Batırır qəmə.*

Şair Büyük Vətən müharibəsinin lap əvvəlindən vətənimizə qələbə arzulayırdı, ona inanırdı. O, hələ 1941-ci ildə «Zəfər bizimdir» şə'rində yazırdı:

*Ürəkdən bağlılıq ana vətənə,
Biz aman vermərik azğın düşmənə...
Vətənin bayrağı çalacaq zəfər,
Çəkil ey qarənlıq, açıl ey səhər!*

Bəzi şe'rlerində şair xeyir və şər qüvvələri bir - biri ilə əlaqədar və bir- biri ilə mübarizədə təsvir edir. «Gözel bahar» əsərində xeyir və şər qüvvələri, Qış və Günsə kimi bir -birinə zidd qüvvələri qarşılaşdırır. Nəticədə xeyirxah qüvvələr qalib gelir. Günsə xalqa sevinc, şənlik və sırvənlilik götürür:

*El şənlənir, canlanır,
Can gülüm, can, can!
Sevinc içində hər yan,
Can gülüm, can, can!..*

A.Şaiqin uşaqlar üçün yazdığı poemalar və mənzum hekayələr diqqətəlayiqdir. «Tapdıq dədə» poemasında vətəni sevən, xalqının qayğısına qalan Tapdıq dədə böyük bir sevgi ilə təsvir olunub. Mübarizəyə, müharibə qızışdırılara qarşı nifrətini şair «Ovçu Məstan» poemasında oks etdirib.

Ədib Nizami mövzusunda «Nüşabə», «Sehirli üzük», «Zalim padşah və əkinçi», «Sultan Səncər və qarı» kimi gözəl əsərlər yaratmışdır. Bu şe'rleri ilə kiçik yaşılı oxucularda zülümkar, qəddar şahlara qarşı nifrət oyatmaq məqsədi güdmüşdür.

Şairin təmsillərində xalq nağıllarından gələn ənənəvi motiv - yoxsulluqla pisliyin, düzüklə əyriliyin mübarizəsi verilir. «Tülük və xoruz», «Hacileylək və sərcə», «Tülük və dəvə», «Dəvə, türlük və qurd» təmsilləri bu məramla yazılmışdır. «Dəvə və siçan», «Ari və eşşək» «Ari və kəpənək», «Tülük və dovşan» təmsillərində uşaqlara öyünd-nəsihət verilir.

Yazıcıının pyesləri üç mənbədən qidalanmışdır: xalq nağıllarının süjet və personajları, klassik yazıçıların ədəbi-bədii irsi və həyat. «Gözel bahar», «Danışan kukla», «İntiqamçı xoruz», «Eloğlu», «Vətən», «Bir saatlıq xəlifə» pyesləri nağıl və rəvayətlərin süjet və kompozisiyasından istifadə yolu ilə yazılmışdır.

Şairin hekayə ustası kimi tanınmasında «Köç» əsərinin əhəmiyyəti böyükdür. Hekaya xoş tə'sir bağışlayır. Hekayədə Azərbaycan torpağında yaşayan köçəri tayfların məişət tərzi, Azərbaycan torpağının e'cazkar və rəngarəq lövhələri bədii sözlə rəsm edilmişdir. Əsərdə təsvir edilən hadisə Kərim babanın dilindən danışılır. «Köç» hekayəsində yazıçı başqa bir təsvir yoluna müraciət etmişdir. Burada Vətənə vurğunluq, onun xalqına sonsuz məhəbbət hiss olunur. Yazıcı qəlbinin dərinliklərindən gələn bu duygular bədii dilin dolğun, obrazların və təsvirlərin canlılığını kömək edir. Bütün bunlar təbiət mənzərəsi qədər cazibədar və inandırıcı olduğundan gözəldir, böyük bədii tə'sir gücünü oxucunun gözləri önünde canlandırır.

Bu əsərdə şairin yaratdığı təbiət lövhələri donmuş, durğun, yekrəng deyil, canlı və əlvəndir. Müəllif təbiətdəki rənglərin, yaşlılıların təravətinə, çıçəklərin, ətrini canlandırmaq üçün bədii sözün qüdrətindən bacarıqla istifadə etmişdir. Müəllif sakit bir halda hadisələri inkişaf etdirir, cizgiliyi bir-birinin ardınca bacarıqla çəkib qəhrəmanın, Kərim babanın xarakterini açır, sadə həyat sürən insanların ən gözəl keyfiyyətlərə malik olduğunu oxucunun gözləri önünde canlandırır.

Təbii olaraq ortaya belə bir sual çıxır: nə üçün yazıçı məhz bu mövzunu qələmə almışdır? Əlbəttə, bu təsadüfi deyil. A.Şaiq bir pedaqoq kimi uşaq ələmini, uşaq psixologiyasını çox gözəl bilirdi. Müəllif yaxşı bilirdi ki, balacalar təbiət hadisələri, və heyvanları və vəhşi heyvanları ələmi ilə daha çox maraqlanırlar.

A.Şaiq Azərbaycan ədəbiyyatı tarixində öz orijinal yaradıcılığı ilə silinməz iz buraxan görkəmlə söz ustalarımızdanadır. Əsrlər nə qədər bir-birini əvəz etsə də, şair ələqümüzün qəlbində yaşayacaq, əsərləri sevilə-sevilə oxunacaqdır.

SUALLARA CAVAB

- Sual.** III sinifdə ana dilinə verilmiş həftəlik saatlardan necə istifadə olunmalıdır?
- Cavab.** III sinifdə ana dili üçün nəzərdə tutulmuş 10 saatın 5-i oxuya 5 -i Azərbaycan dilinə həsr edilməlidir. Oxu üçün nəzərdə tutulmuş 5 saatdan bir saatı iki həftədən bir sinifdəxaric oxuya verilməlidir.
- Sual.** Təhsil islahatının müvəffəqiyətə həyata keçirilməsində müəllimlərin fəallığının tə'min edilməsi üçün həftənin bir gününün "mütaliə günü" e'lan olunmasına necə baxırsınız?
- F.Hümbətova, Quba rayonu*
- Cavab.** Təhsil islahatını həyata keçirdiyimiz dövrə müəllimlərin fəallaşdırılması üçün irəli sürülən hər bir təklif faydalıdır. "Mütaliə günü"నə gəldikdə pedaqoji kollektivin arzusu ilə bunu da təşkil etmək pis olmaz. Şühbəsiz müəllim hər gün mütaliə etməlidir. Onun üçün ayrılmış xüsusi gündə isə mətubatda təhsillə əlaqədar yazılınlar ətrafında fikir mübadiləsi aparmaq mümkündür.
- Sual.** Mətbuatda ibtidai siniflərdə məktəb islahatı haqqında ümidiyərici fikirlərlə yanaşı əks təbliğat xarakterli məqalələr də dərc olunur. Siz buna necə baxırsınız?
- Əzizə Babayeva, Biləsuvar şəhər Nizami adına 1 nömrəli məktəbin müəllimi*
- Cavab.** İbtidai siniflərdə təhsil islahati sahəsində çox geniş ölçülü ciddi işlərin görülməsinə başlanılmışdır. Uğurlarımız da az deyil, lakin yeniliyin yayılması müxtəlif səbəblər üzündən ləng gedir.
- Mətbuatda gəldikdə heç kəsi qınamaq olmaz. Ölkəmizdə fikir azadlığı hökm sürür. Yazılanları oxuyub, işi yaxşılaşdırmaq lazımdır. Təhsil Problemləri İnstitutunun əməkdaşı Q.Paşayev adlı birisi "Təhsil" qəzetində yazır: "Təhsildə islahat ancaq söz-söhbətlərdə, iclaslarda, dəyirmi masa arxasında aparılır". Bu onun şəxsi fikridir. Təəccüb doğuran odur ki, ixtisasca rus dili müəllimi olan və dəfələrlə iş yerindən qovulmuş həmin şəxs görülmüş işləri görməyə bilər, lakin heç bir əsasi olmadan özünü ibtidai təlim üzrə mütəxəssis saydıığı halda, islahatın irəliləməsi üçün heç bir iş görə bilməmişdir. İnteqrativ təlim adına bəzi məktəblərdə keçirdiyi "məşğələlərdə" kiçikyaşlı məktəbilərə qeyri-elmi mə'lumatlar verir: məsələn, yer üzündə cansız əşyaların olmadığını, daşın, dəmirin, taxtanın canlı olduğunu "Sübuta yetirir". Böyük "ixtira" deyilmə? Görünür, usaqları C.Məmmədquluzadənin yaratdığı Şeyx Nəsrullah surətinin əməllərinə inanmağa hazırlamaq istəyir.
- Sual.** I sinifdə şagirdlərimdən biri ilk günlərdən sol əllə yazmağa başlayıb. İndci sağ əllə də yaza bilir, lakin sol əllə daha yaxşı yazar. Valideynləri ilə görüşmüşəm. Deyirlər ki, «Sol əllə yaxşı yazırsa, bunun nəyi pisdir?».
- Dürrə Qədirova, Zərdab rayonu Nəsimi adına Yarməmmədbağı kənd orta məktəbinin müəllimi*
- Cavab.** Valideynlər düz deyirlər. Şagirdin sağ əllə yazmağa təhrik edilməsi onun psixikasına mənfi tə'sir göstərə bilər. Yaxşı olar ki, ona xüsuslu şərait (daftarin sol tərəfə deyil, sağ tərəfə meylli qoyulması, işığın sol tərəfdən düşməsi və s.) yaradılmasına fikir verəsiniz. Bu haqda ətraflı məqaləni növbəti nömrələrdən birində oxuya biləcəksiniz.

Mahnı töhfəsi

GƏL-GƏL, A YAZ GÜNLƏRİ

*Musiqisi: Rəşid Şəfəq.
Sözləri: Mirzə Ələkbər Sabir.*

Gəl-gəl, a yaz günləri,
Min əziz günləri!

2. Dağda ərit qarları,
Bağda ərit qarları.

Nəqərat

ərat:

- gəl, gəl-gəl,
- gəl, a yaz günləri!

3. Çaylar daşib sel olsun,
Taxıllar tel- tel olsun!

Nəqərat

4. Ağaclar açsin çiçək,
Yarpağı ləçək- ləçək.



Nəqərat

Кəl, кəl, а яз күн- лə-ри, и- лиң э-эйз күн- лə-ри.
Нам все- да ми- ла ве- с- на, пусть скорей при- дёт о- на.

Нагорат: Гриппен:

кəл, кəл,
вeс- na,

кəl, кəl, а яз күн- лə-ри!
при- эн скр- рен, тəi- ве- с- на!



Aytən - 4 yaş
174 nömrəli körpələr evi -
uşaq bağçası

